

Vüsal NURU

QARAQASLI*



◆ Roman

*Müharibə siyasətçilərin oyunu,
dövlətlərin qazancı, ailələrin faciəsidir.*

- I -

Dağlardan əsən meh Dağdağan ağaçının budaqlarına bağlanmış rəngli parçaları əsdirirdi. Kimin əli hansı budağa çatmışdı, paltarının ətəyindən, şalının yelənindən bir şıvrim cırıb bağlamışdı, ağaca dil vermişdi. O tərəfin də, bu tərəfin də qadınları Dağdağana inanırdı. Onların Dağdağanı tanrılarının elçisiydi. Onların Dağdağanı məsciddən də, kilsədən də müqəddəs idi. Nə erməni dilində danışırkı, nə türk; hamının anasıydi Dağdağan ağacı; bircə ana dualarını biliirdi. Yalvarırdı ki, araya qan düşməsin. Araqarışdırılanları göylərin hökmünə tapşırırdı.

Onların Dağdağan ağacı elə onlar kimiydi; səksəkəli, nigaran, gözləri yolda... Bu qollu-qamətli Dağdağan ağacından beş yüz metr sonra yol haçalanırdı, hərəsi bir kəndə gedirdi. Yanını basa-basa gələn beli şallı nənələr, başı örpəkli gəlinlər bu haça yolu qovuşağında görüşdülər. Dallarınca düşüb gəlmış itlər də bir-biriyle iyləşdi, qoxlaşdı...

– Sabahın xeyir, ay Nora!

– Aqibətin xeyir, Firuzə can.

– Fatma can, bu sizin köpəy axşam bizim həyətə yenə gəlmışdi. Nə qədər qovdum, getmədi.

– Haykanuş xala, bu da qancığın orda tapıb. – Gülüşdülər. – Gör onun balaları nə qəşəng olacaq.

– Küçükleyəndə ikisini bizim oğlana verərsən. – Firuzə nənə arxaya çevrilib dedi. – Bizim iti hansısa əliqurumuş ağacdan asıb. Deynən, ay ciyariyanmış, beş-altı qoyunu uşağın əlindən alıb aparmışan, haramın olsun, bəs itin nə günahı var?

– Odey, o əsgərlərin işidir. Həyətdə toyuq-cüçə qalmayıb. Guya bizi qorumağa gəliblər. Bizi kimdən qoruyullar?

* – Əvvəli

– Nora xala, sizinkilər nə deyir? Beş-altı oğru-quldurdu, milis tapa bilmir bunları?

– Deyir o başıxallı kişini qovan kimi bu ayı potaları da rədd olub gedəcək.

– O vaxta qədər qancıq da doğar, – Haykanuş onun qoluna vurdu, – oğlan gələr, hansını istəsə, aparar.

– Allah balanı minbudaq eləsin, ay Haykanuş. – Fatma nənə dedi.

– Amin. Amin. Sənin də balalarını...

Dağdağan ağacına çatanda Fatma ciynninə düşmüş örpeyini başına örtdü. Dağdağanın gövdəsini öpdülər.

Boş budaq qalmamışdı.

– O yekə budağı aşağı qanır, qadan alım.

Cavan gəlin tullanıb yuxarı budaqdan sallanan şaldan tutdu, ehməlca aşağı dardı.

– Ziba can, bu şal yadına düşürmü? – Bayaqdan bəri ağızını açmayan Aqnes arvad yeləni qırmızı butalı, qıraqı saçaklı güllü yaylığı qoltuğundan çıxaranda köksünü ötürdü.

– Boy, həmin şaldı dana. Rəhmətlik kişi Ağdamnan almışdı. Hərəmizə birini. – Ziba şala baxıb ərinin xatırladı.

– Dua eləyirəm, bu söz-söhbət buralardan yiğışın, araya qan-qada düşməsin, balalarımız sağ-salamat olsun...

– Amin. Ara qarışdırınan başı özünə qarışın. Bizə müharibə-zad lazıim deyil.

Qadınlar kəndə qayıdanda qırmızı güllü şal Dağdağan ağacının yuxarı budağında yellənirdi. Ele bil yalın döşündən hamiya görünməyə çalışırdı, amma hərənin başı özünə qarışmışdı. Bəziləri bir bəhanə tapıb kənddən köçürüdü. Yükünü traktorun lafetinə, "QAZ 51"-in kuzasına doldurur, üstünə də arvad-uşağı mindirirdi. Ev-eşiyi itə, qonşuya tapşırıb, gedirdi.

– Bir şey bilməsə, İsfəndiyar getməz. Qardaşı Moskvadadı.

– Deyəsən, ara qarışır axı.

– Nolasıdı? On-on beş qoduğa görə adam da yerindən-yurdundan olarmı? Bəlkə də köçənlərin ayrı bir dərdi, azarı var. Evin içini bilmək olmaz.

– O gün Karapet deyirdi ki, xaricdən nə qədər erməni gəlib.

Əmirxanın çayxanasında hərə eşitdiyini danışındı.

Mövsüm kişi üçtəkərli motosikleti çayxananın həyatindəki çəkil ağacının kölgəsində saxlamışdı. Kim onu gördü, çayxanaya gəlib Mövsüm kişiyyə yaxın əyləşirdi.

Hərə bir tərəfdən soruşturdu:

– Mövsüm qaşa, sən yaxşı bilərsən, yəni mənim sinif yoldaşım o Baqrat, Qurgen bu kəndə girib mənə güllə atar? Rəhmətlik anam pendir dürməyinin birini mənə düzəldəndə, ikisini də o qardaşlara düzəldərdi. Deyərdi onların yolu uzaqdı.

– Atar, ə, niyə atmır? – Yanındaki kişi Mövsüm kişidən əvvəl dilləndi. – Bu qədər uşaq qırılır. İrvanda iyirmi tələbəni öldürübələr; bizim uşaqları. Odəy, srağa gün də Fazılın kiçik gədəsini getirdilər. Qıvlə haqqı, nə qədər döymüş-dülərsə, adam sıfətindən çıxmışdı.

– Mövsüm qaşa, sən hər gün dəyirmana gedib-gəlirsən, rayonda nə danışırlar? Kənddən apardıqları uşaqları niyə qaytarırlar?

– Biz köpəy uşağını adam sayan yoxdu də... – Kişi yenə səbrini cilovlaya bilmədi.

– Hökumət var? Hamısı kreslo davası döyür. Camaat da burda qalıb əl-ayaq altda. Sən qıvlə, düz demirəmmi, ay Mövsüm?

– Ov tufengimizi də əlimizdən alıblar. Almadılarımı, Mövsüm? Evinə gəlib sənin tufengini aldılarımı, almadılarımı?

Mövsüm kişi içini elə yaniqli çəkdi, hamının bağrının başına od düşdü. Tərini dəsmala silib başını yavaş-yavaş tərpətdi:

– Aldılar, – dedi. – Apardılar. – Qarşı stolda oturub domino oynayan milis Arifə gözucu baxdı.

Milis Arif elə bil bu gərgin oyunun içində, bu qədər səs-küyün arasında Mövsüm kişinin baxışlarını yanağında tərs şillə kimi hiss elədi. Başını qaldıranda göz-gözə gəldilər, o saat da yanağı pörtdü.

Mövsüm kişinin qapısına rus zabitləriyle girdiyinə görə Arif özünü cənnətdən qovulmuş hesab edirdi, işinə də, rəisinə də, sovet hökumətinə də həmisi tövürdü. Arif Mövsüm kişinin üçtəkərli motosikletindən də utanırdı. O, uşaq olanda bu motosiklet onların doqqazının qabağında hər həftə dayanardı; Mövsüm kişi dəyirmandan gətirdiyi çuvalın birini doqqazdan içəri qoyub, başqa qapiya gedərdi. Onda kim deyərdi ki, yetim Arif bir gün Bakıda oxuyub, kəndə ciynipaqqonlu gələcək? Anası həmişə deyirdi: "Mövsümə canım qurban, onun əli üstümüzdə olmasaydı, Arifdən adam olmazdı. Onun bərəkəti oxutdu oğlumu".

Milis Arif bir az yana sürüdü, qarşısındaki adam aralarına girdi.

– İndi nə deyirsən, ay qaşa, biz neynəyək?

– Kəndi qoyub getmək olmaz. – Mövsüm kişi əminliklə dedi. – Camaati qızışdırıb, aranı qatmaq isteyirlər.

– Yanı deyirsən qalın burda, ölüñ?

Mövsüm kişi başını ağır-agır tərpətdi:

– Ölməyə burdan yaxşı yer varmı?

– Hələ o BTR... Sürüyə girən çəqqal kimi gəlir kəndə. – İxtiyar kişi çəliyini yerə vurdu. – Nə qədər ki biz qoyunuq, onlar da çəqqal olacaq. Elə deyirik erməni fağırdı, erməni qorxaqdı... Erməni onu eləməz, bunu eləməz. Bir də baxırıq, budey, yenə bıçağı saplıyıqlar kürəyimizə. Biz tarixdən dərs almırıq də. Dədəmizi, babamızı öldürüb'lər, yenə demişik erməni qardaşdı. Əşşİ, dəymə, fağır millətdi...

– Deyirsən neynəyək, ay İxtiyar kişi?

– Bu dəfə bağışlamaq yoxdu. Partlatmaq, dağıtmak lazımdı. – O, əsasının başını stolun qırığına döyəclədi. – Üstünə hürən iti vaxtında qorxudub qovmasan, bir gün səni qapar.

– Onlar da bunu isteyir.

– İstəmir. – Mövsüm kişi dedi. – Camaat müharibə istəməz. Nə onlar, nə biz. Amma başda oturanlara bir bəhanə lazımdı.

– Hökumət dərdimizi desin, biz də başımızın çarəsini bilək.

İxtiyar kişi razılaşmırıldı:

– Çarə odur ki, ilanın başını vaxtında əzməliyik. Bu günə qədər bir üzümüzü görüblər, indi o biri üzümüzü də görsünlər.

– İxtiyar kişi düz deyir də... Bu nə deməkdi, kəndlərin başına post qoyub, sovetin gədə-gündəsini gətirib yiğiblar ora. Kəndin gəlini var, qızı var. Hərəyə bir söz atırlar. Niyə axı məni bu qibləsizlər qorunalıdı? Məni qorunur ey, erməniyə qorxma-qorxma deməyə gəliblər. Hamısını qovmaq lazımdı.

Mövsüm kişi armudu stekandaki çayından bir-iki qurtum alıb durdu. Papağını başına qoysdu.

– Kənardan heç kim bizə heç nə eləyə bilməz. – Mövsüm kişi onun ağızına göz dikmiş adamlara dedi. – Aramızda düşmən olmasın. Satqın olmasın,

pərxəşlik qatmasınlar. Bu gün gəlib evindən tūfəngini alan, sabah hər şeyini alar. Kişinin ya tūfəngi getdi, ya papağı – eynidi.

Hər dəfə “Qaraqaşlı” tūfəngi Mövsüm kişinin yadına düşəndə belə sarsılırdı, pərt olurdu, içində çəkilirdi, bulana-bulana çıxıb gedirdi. Yollar bir yana aparırdı, xəyallar bir yana. İllərin o üzündə dayısını görürdü, gənciyini tapirdi.

...Dayısıyla Çırışlı dağın ətəyində ova çıxmışdilar. Kəklik kolun dibindən qanadlanmağa peşman olurdu.

– Bacoğlu, ovçunun təkcə gözü yox, hissiyyatı da gərek iti olsun. Bilsin kəklik hansı tərəfə meyillənir.

– Bilirəm, dayı.

– Bilirsən? Bilirsən, lap yaxşı! Al! – Tūfəngi ona uzatdı. Başını qaldırıb göyə baxdı, sonra əlini uzadıb dedi: – Odey, o göyərçinləri görürsən? Birini vura bilsən, tūfəng sənində.

– Bəlkə ağı vurum? – Mövsüm göyərçinlərin içində qarışmış ağ göyərçini süzdü.

Dayısı gülümşəyib, başını buladı.

– Hələ birini vur görüm...

Söz kişinin ağızında qaldı. Mövsüm ağ göyərçinin sinəsindən vurdu. Təsadüfdənmi, qismətdənmi, göyərçin dayısının iki addımlığına düşdü. Ölü quşu götürüb aşağı sallanan başına baxdı.

– Özü də lap qara qaşlı quşdu ha.

Dayısı sözünə bütöv kişiyydi. Elə həmin gün tūfəngi Mövsümə bağışladı:

– Atamın yadigarı. İndi sənində, oğul! Sən tūfəng ata bilirsən.

Həmin gün Mövsüm kişi tūfəngin adını “Qaraqaşlı” qoydu. Fərqli tūfəng idi, yüzlərlə tūfəngin içindən Mövsüm kişi onu tanıydı. Lap elə gözü bağlı, əlini sürtüb bilərdi. Lüləsindən qundağına kimi əl işiydi. Mövsüm kişi o tūfəngi ciyinə taxıb atın belinə qalxanda elə bilirdi ondan bəxtəvər adam doğulmayıb, bu yerlər ondan igidini görməyib...

Bayaqdan bəri boğuq gələn bağırtı aydınlaşdı. Hami uşaq səsinə tərəf boylandı. Mövsüm kişi motosikletin üzünü döndərmişdi, adını eşidib dayandı. Mühərriki söndürdü.

Uşağın üzü görünəndə səsi aydınlaşdı:

– Mövsüm qaşa, Mövsüm qaşa... vurdular... Öldürdülər...

On iki, on üç yaşlı oğlan gəlib özünü çayxananın çəpərli qapısına yaralı quş kimi çırpdı. Əllərini dizinə qoyub tövşüyə-tövşüyə udqundu.

Sonra başını qaldırıb ağlaya-ağlaya dedi:

– Vurdular, Mövsüm qaşa... Atamı vurdular... Atamın canı... özüm gördüm... Getdilər getirməyə.

Uşaq geldiyi kimi də qaşa-qaşa qayıtdı.

Milis Arif hamidan əvvəl durdu. Kimin əlində nə vardı, yerə qoyub uşaqın dalınca götürüldülər.

– Bunlar qudurdular.

– Hər gün biri ölü... Hara baxır ey bu hökumət?

– Bizim əlimizdən silahı alır, o it uşağına verirlər.

– Yox ey, bunların dərsini vermək lazımdı... Mən deyirəm də... İtnən yoldaşlıq elə, çömağını yerə qoyma... – İxtiyar kişi çəliyini silkələdi.

Mövsüm kişi onların dalınca gedirdi. Elə hey beynində çək-çevir edirdi: “Son vaxtlara qədər bu kəndlərdə, bu torpaqlarda heç kimə fərq qoyulmazdı. Laləli örüş də, yalın ətəyi də, gədik də, əriyin altı da, moruq kolları da, Çırışlı dağ da, bulaqlar da hamının idi. Kim kimin ağızından “sən o millətdənsən, mən bu millətdən” sözünü eşidərdi? “Bizim Qarik” deyirdik... “Ayaqqabını kim tikib? Bizim Qarik”. “Sarımsaq

turşusu... Mane xalanındı”, “Bizim Arevik nənə rəhmətə gedib...”, “Ara, Yaşar gələndə düzəlcək”, “Ara Xasan, ev də, mal-qara da sana amanat. Qapını bağlamadıx. Biz getdix Yerevana. “Kim çeynədi keçdi bu doğmali?”

Mövsüm kişinin başında səslər bir-birinə qarışmışdı. Bir də onda ayıldı ki, gəlib çatıb kəndin ortasına. Elə bil kişi çayxanadan bura gələnəcən on il qocalmışdı. Hay-haray necə çasdırılmışdısa onu, motesikletini də unutmuşdu.

Sadayın qara xəbərə açılan darvazasında milis maşını dayanmışdı.

Özünü yetirən kənd camaati boynunu büküb üç-üç, beş-beş həyətdə durmuşdu. Zənciri burulub-burulub ağaca dolaşmış it boğula-boğula ulayırdı. Qadınların vay-şivəni kişiləri də kövrəltmişdi.

– Nə vaxta qədər meyit basdırmałyq? Dəstə toplamaq lazımdı. Cavab verməliyik. – Mövsüm kişi oğlu Əbülfətin üzünü bir topa adamın arasında görməsə də, səsindən tanıdı. Onlara yaxınlaşdı.

Əbülfət milis reisindən silah tələb edirdi.

– Yığdığınız tüfəngləri qaytarın! Heç olmasa kənd özünü qorusun. Gündə biri ölü. Gəlib aparıb döyürlər. Neynəyə bilirsən, rəis? Get tut də! Demirsən cinayətdi? Ağdamda özünümüdafıə dəstələri yaradıblar. Könüllülər taboru var. Bir köpəyoğlu kəndlərə yaxın düşə bilmir. Biz burda hər gün qonum-qonşunu, dost-tanışı basdırırıq...

– Düz deyir Əbülfət. Sabah kəndə girib hamını qıracaqlar. Bakıdan kömək yoxdur də. Görmürsüz? Sən qabağın ala bilirsən?

– Kəndin kişiləri kəndi qorurnalıdı. – Hərə bir tərəfdən Əbülfətə hay verirdi.

– Əsgəranda, düz şəhərin ortasında bizimkiləri öldürdülər. Yataqxanada üç tələbə qızın dərisini soydular. Hərə bir tərəfə yozdu. Dedilər, bu şəxsi məsələdi, o mübahisədi, ay nə bilim, nədi. Milis araşdırır, prokuror baxır. Kolxozun həyətində Qrişaya bir şillə vurmüşdum, milis on beş gün məni içəridə saxladı. Bir paçka da pulumu aldı.

– Ayə, ay bala, elə danışib cavanları qızışdırma.

– Kəlbəcərdə, Laçında camaatın evinə girib yandırdılar, onda da dedilər ki, hökümət var, cinayəti cəzasız qoymaz.

– Ay kişi, odu körüklemə...

– Bəlkə yalan deyirəm?! Ağdama gedib-gələ bilmir ey bu camaat, daşa basırlar. Buna da gah deyirlər uşaq-muşaq işidi, gah deyirlər, cinayətkar dəstədi, milis axtarır. Yatın fil qulağında. – Kişi danışa-danışa hirsindən pörtmüşdü. Sözünü deyib daşın üstündə oturdu. Siqaret yandırdı.

Əbülfət dedi:

– Bu müharibədi, rəis... Bu xılıqanlıq-zad deyil. Şəxsi məsələ belə olmur. Camaatın başın qatmayıñ, qoyun vaxtında cavab verək. Arxanızda duraq.

– Silah lazımdı. Ordu qurmalyq. Milis də kənd camaatına kömək eləməlidid. Gərək o BMP kəndə bir də girməsin.

– A bala, bəsdirin, hökümət var, qanun var...

Əbülfət atasını görəndə susdu. Hamı çevrilib Mövsüm kişiye baxdı. Elə baxdılar, elə bil onlar da Mövsüm kişinin birdən-birə qocaldığını görürdülər.

Milis rəisi adamların arasından aralanıb Mövsüm kişiye yaxınlaşdı.

– Sən nə deyirsən, Mövsüm dayı? – Rəis astadan soruşdu.

Mövsüm kişi ağır-ağır başını yırğaladı:

– Əbülfət haqlıdı. – dedi. – Camaati qorumaq lazımdı.

Əbülfət kimi hamının gözü Mövsüm kişinin ağızındaydı. İstədikləri cavabı alanda rəisin sözüne qulaq asan olmadı. Əbülfət əlini qaldırıb hamını arxasında çağırıldı. Kəndin cavanları elə həvəslənmişdilər ki, İrvana qədər getməyə hazır idilər.

* * *

Üstünə ağı boyayla xaç çəkilmiş BMP kəndə girəndə həmişəki kimi nigaran baxışlar pəncərələrdən, qapıların arasından boylandı. Maşının üstündə oturan iki zabit əllərindəki "Ağdam" konyakını arabir başına çəkib qurtumlayır, aralarında nəsə danşır, kiminsə anasına söyür, saymazyana gülüşürdüler.

Sadayın matəm çökmüş həyətinə qonşulardan stol-stul daşıyan cavanları görəndə zabit altında çaplığı atı şillələyirmiş kimi, dəmiri danqıldadıb, saxlamağı əmr elədi. BMP dayandı. Zabit uzun skamyanın başından-ayağından tutub aparan iki oğlanı yaxına çağırıdı. Nisbətən hündür, dolu bədənlı oğlan yaxınlaşdı. Zabit dili dolaşa-dolaşa stolları hara apardıqlarını soruşdu. Aldığı cavaba istehzayla güldü, boğazını arıtlayıb oğlanın qarşısına tüpürdü. Başını çevirib maşının üstündəki yoldaşına baxdı:

– Odin baran umer!¹ – dedi. Özünü gülməyə məcbur elədi. Üzünü oğlana çevirəndə çənəsinə dəyən yumruqdan yixıldı. Gülüş qəfil kəsildi, birdən-birə araya gərgin sükut çökdü. Maşının üstündəki zabit elə bunu gözləyirmiş kimi, söyə-söyə ayağa durdu, avtomatın çaxmağını çəkib buraxdı. Havaya gullə uçurdu. Lyukdan iki silahlı əsgər çıxdı. Zabitə kömək elədilər, o qalxdı, söyə-söyə əmr verdi. Oğlanı BMP-yə mindirməyə çalışdılar. Qolunu qanırıb kürəyinə yiğdilar. Zabit avtomatını səs-küyə qaçıb gelənlərə tuşlamışdı. Hədələyirdi, deyirdi bir adam qabağa çıxsa, öldürəcək. Hərə bir tərəfdən zabitin dilə tutur, xahiş edirdi ki, oğlanı buraxsın, bir qələtdi eləyib. Oğlanı lyukdan maşına girməyə məcbur elədilər.

BMP gedəndə oğlanın anası əli yerdən, göydən üzülmüş halda yolun ortasında yerə çökdü. Gah dizini dövdü, gah başını. Milis rəisi söz verdi ki, elə indi dallarınca gedib danışacaq, oğlanı qaytaracaq. Ananı birtəhər inandırıb yerdən qaldırdılar.

Rəis biliirdi ki, getməyin heç bir mənası yoxdu. Əbülfətə haqq qazandırırdı. Kəndə girib adam qaçırtmaq quldurluq idi. Onun gücü, hökmü bu quldurlara çatmırırdı. Özünü hamının yanında alçalmış hiss edirdi. Elə buna görə də BMP-nin arxasında gedirmiş kimi, dərhal camaatın arasından uzaqlaşdı. Camaat Sadayın həyətindəki yas çadırında axşama qədər çaydan içib əsəbiləşə-əsəbiləşə danışdı.

Gecənin bir aləmində Mövsüm kişi arvad-uşaqdan xəbərsiz Xocavəndə gəldi. Rayonda komendant saatı çoxdan başlamışdı. Boş küçələrdə sovet əsgərləri, hərbi maşınlar, saqqallı erməni zabitləri göze dəyirdi. Mövsüm kişi arxa küçələrdən hərlənib Arakelin ikimərtəbeli evinə gəlmışdı. Eyvana qalxan tənək ağacının salxım-salxım üzümü yola boylanırdı. Mövsüm kişi yerdən çıñqlı götürüb qapını danqıldatdı. Əlini saxlayanda ucadan çağırıdı:

– Arakel! Arakel!

Zəncirdəki it hürməkdən boğulurdu. Bağlandığı ağacı az qalırdı kökündən çıxara. Budaqlar, yarpaqlar hasarın üstünə sürtülürdü.

Darvazanın başındaki işq yandı. Dabarı çıñqlı sürtülən ayaqqabının səsləri yaxınlaşdı. Qapının rəzəsi şaqqıldayıb geri siyrildi. Arakel Mövsüm kişini gecənin bu vaxtı qarşısında görəndə əvvəl duruxdu, sonra darvazadan çıxb sağa-sola boylandı. Mövsüm kişinin qolundan tutub içəri dartdı. Tez qapını örtüb rəzəsini vurdu:

¹ - Bir qoyun ölüb

– Ara, Movsum can, san hara galmisan?

– Necə yeni hara gəlmışəm? – Mövsüm kişi bozardı.

Arakel onun sualını dərhal anladı. Qoluna girib evə tərəf dardı. Eyvanın işığı yandı. Arakelin arvadı Haykanuş aşağı boylandı:

– Yeqoğı ov e, Arakel?²

– Ners ari.³ – Aşağıdan yuxarı bağırdı. – Mövsüm kişini içəri dartdı. – Gal, gal, Movsum can. Xoş galmisan.

Taxta pilləkənle yuxarı qalxdılar. Pilləkənin başına çatanda Haykanuş evdən çıxdı.

– Xoş gəldin, Mövsüm can. Bu gecə vaxtı...

Arakel Haykanuşu qapının ağızından kənara itələdi.

– Qna, nor tey badrasti.⁴

İçəri girdilər. Arakel cilçırığın bütün işqlarını yandırdı. Stolun başındakı stulu dala çəkdi. Mövsüm kişi əyleşəndə qarşı divara vurulmuş xalının üstündə Arakelin qoşalülə tüfəngini gördü. Mövsüm kişi bu evə gələndə o tüfəngi həmişə yerində görüb. Amma indi o tüfəngin yerində olması ona ağır gəldi, pərt oldu. Arakel də gördü ki, Mövsüm kişi həmişə gördüyü tüfəngə bu dəfə ayrı gözlə baxır.

Arakel onun sağında oturdu:

– Bura neca galdin, Movsum? Demirsən sani tutarlar? Demirsən...

– Arakel, – Mövsüm astadan dedi. Arakel sözünü kəsib diqqətlə ona baxdı. – Niyə mən öz elimdə-obamda qorxmalıyam?

– Movsum... sana qurban bu can, ara. Manı ayının ağızından almışan. Hamaşa uzumu galan-gedan qonağın qabağına aq çıxartmışam. Sana gora. Biz qardaşiq. Amma indi...

– Nə indi, Arakel?

– İndi bizi uz-uzə qoyullar. Bax ha, park astcu,⁵ san yena manim qardaşımsan. Astcu yetvumem⁶ onlar bizi da saymırlar. Hokumati da. Aranı qarışdırılanlar var, ara. Duşman qoyurlar bizi. Man bilmiram. Amma kilsada danışırlar...

– Nə danışırlar?

– Muxariba... Qarabağda dovlət qurmaq istayırlar. Bizimkilar da yox ha... bu galanlar. Moskvadakılar, Suriyadakılar, Livandakılar, ela Fransadakılar da... Birlaşıblar...

– Nə dövlət? Nolub Azarbayan dövlətinə?

– Vallah, man bilmaram. Baxma ki, buraların komsomol katibiym. Siyaset manım girdiyim kol deyil ha. Onu biliram ki, bir neçə dasta var. Harda turkları gorurlar, oldururlar. Yerevandan qovurlar. Araya qan salırlar, Movsum. Onlara ela amr olub. Kima lazımdı muxariba?

– Kəndə bu gün də bir cənəzə gəldi. Cavan oğlunu örüşdə vurublar. Çobanı. – Mövsüm kişi əlini qaldırıb barmaqlarını açdı. – Bir həftənin içinde beş nəfər... Sabah dəfn olunacaq. Hara gedirsən, kiminlə danışırsan, bilmirəm. Lap elə get kilsədə denən. Dəfn vaxtı bir adama güllə atsalar, məndən incimə. – Mövsüm kişi stuldan durdu. – Bir cavan oğlunu da BMP apardı. Onu da tap, kəndə göndər.

² - Kimdi gələn, Arakel?

³ - İçəri gir

⁴ - Yeri, təzə çay qoy.

⁵ - Allaha şükür

⁶ - Allaha and içirəm

Haykanuş stəkanları, qənddanı qoyduğu siniylə içəri girdi. Gördü Mövsüm ayağa qalxıb getməyə hazırlaşır, dayandı.

– Mövsüm, hara gedirsən? Çay gətirirəm...

– Qalsın gələn dəfəyə. Zəhmət çəkmişən, sağ ol.

Arakel Haykanuşa baxdı. Başıyla işarə elədi ki, çəkilsin. Əl atıb tüfəngini divardan götürdü. Pencəyini qapının arxasına vurduğu mixdan alıb çıynının atdı. Pilləkəni tələsik düşüb Mövsüm kişinin dalınca darvazaya yaxınlaşdı.

– Sən hara? – Mövsüm onu darvazanın qarşısında dayandırdı. Pencəyinə, əlindəki tüfənginə baxıb soruşdu.

– Geda bilməzsan. Komindat çəstdi. Movsum... Gormadin kopak uşaqları kuçalarla tokulub?

– Məni öz elimdə, obamda yaddardan sən qoruyursan?

– Yox ara, adam olsayırlar çıxmazdım. Bunlar adam da deyil ha, heyvan da deyil... Heç man da bilmirəm nadir... Tufangın hanı? Heç olmasa onu goturaydin.

Mövsüm kişi istədi desin: “Nə tüfəng? Sizə görə ət baltamızı da, dəhrəmizi də hökümət əlimizdən alıb” – demədi.

– Ova çıxmamışam.

– Movsum can, san manım canım imkan ver birlikdə gedək. Hamışaki kimi. Man da darıxıram... Yolda bir az da danışarıq. Ha? Sabah başımıza na oyun galacax, bilmirik.

– Sən get, gör oğlan hardadı. Buraxsınlar. Kəndə ötür. Özüm gedərəm.

Mövsüm kişi darvazadan çölə çıxdı. Arakel onunla dabənbasma yeridi. Yolların kölgəliyinə qarışdırılar.

* * *

Tabut kişilərin çıynində yırğalana-yırğalana kəndin başındakı məzarlığa yollanırdı. Yeniyetmə oğlan atasının qara çərçivəli şəklini tutmuşdu, arabir gözünün yaşını ovcuya silirdi. Hamidan küsmüş qara xallı iti onun yanınca qulağını, quyuğunu sallayıb gedirdi. Onlardan qabaqda gedən molla həvəslə dua oxuyurdu. Elə bil istəyirdi səsi onlara düşmən çıxmış adamların qulağına dəysin, dindən-imandan qorxsunlar. Molla heç kimin anlamadığı dildə hamını arxasında aparır, arxayı salmağa çalışırdı. “Qorxmayıñ, – deyirdi, – Allah Taalanın kitabı oxunan yerdə, müqəddəs kələmi səslənəndə Ağam Əbəlfəzə atılan oxları mələklər göydə yandırıb, külünü küləklər sovurub. İnşallah ki, Xudavəndi aləm dualarımızı eşidər...”

Qəbiristanlığa bir az qalmış, qarşı tərəfdən iki gülə açıldı. Qeyri-ixtiyari hamı çıynını dartsa da, tabutu buraxmadılar. Başqa vaxt olsayıdı, bəlkə də, kimsə ağızına gələni söyərdi. Cənazəyə görə heç kimin cinqiri çıxmadi.

Molla ürəklənib ağacın arxasından çıxbı yerinə qayıtdı.

– İnşallah hamı salamatdı? – soruşdu.

– Havaya atdırılar.

– Qorxutmaq istəyirlər.

– Səbr eləyin... Səbr Allahın adıdır. – Molla dedi.

İt üzünü qarşı kəndə tutub hüründü. Hamının əvəzinə ya söyürdü, ya da hədələyirdi.

Üçüncü gülə səsi eşidiləndə itin səsi birdəfəlik kəsildi. Onda camaat dəfndən qayıtdırdı, elə həmən yerdə, qəbiristanlıqdan bir az aralıda.

– İti vurdular. Köpəy uşağı iti vurdu... – Sabir bağırdı.

– Mollanı qaldırın...

Molla suyu təzəcə qurumuş arxa uzanmışdı.

Oğlan hamının arasından keçib özünü itin üstünə atdı. Bayaqdan bəri özünü tox tutmağa çalışsa da, indi hönkürə-hönkürə ağladı.

– Qada-bəla dördayaqlıya gəlsin. Adama bir şey olmasın. – Qoça kişi əsəbləri soyutmağa çalışdı.

– Bu, qada-bəla deyil ey, düşmən gülləsidir. Bu, alçaqlıqdır. Bu, yerə-göyə siğmayan hərəkətdi.

Hamı deyinirdi.

Mövsüm kişi susmuşdu. Deyiləsi sözləri dilinə gətirə bilmirdi. Gecədən bəri qovrula-qovrula qalmışdı. Nə vaxt gözünü yummusdu, xalçanın üstündə Arakelin tüfəngini görmüşdü. Səhərə qədər gah eyvanda oturub-durmuşdu, gah bağda gəzinmişdi. Bir tərəfdən də Arakelə inanmaq istəmişdi. “Heç olmasa o xəyanət eləməz. Dəfndə ciyni tabutlu adamlara bir şey olsa, ahanalə yeri-göyü yandırar. Onda bu qonşudu, bu doğmadı, bu sizində, bu bizimdi olmayıacaq”. Mövsüm kişi səhərə qədər hər şeyin ağını-bozunu fikirləşmişdi. İndi itin qəfil vurulmayı onun arına gəldi, heysiyyatına toxundu. Bilmədi pərtliyini necə gizlətsin.

– Nə deyir, ə, bunlar? – Kişi bar-bar bağırırdı, – Yəni istəsək sizi də it kimi öldürərik?

– Kiri, bala, kiri... Onların Allahı yoxdu. Dinmə.

– Bizim var, ona görə itimiz də ölüür, igidimiz də.

– Bunların anasını ağlatmaq lazımdı. – İxtiyar kişi əsəbiləşdi. – Mən deyirəm də... Nolub bu kəndin kişilərinə? Niyə bu köpəy uşağının əlində aciz qalmışdır? Hamısını sürüyüb bu torpaqlardan çıxartmaq lazımdı... Bir erməni küçüyü buralarda qalmasın. Bəsdirin humanist olduq. Bu, humanistlik deyil, bu, artıq qorxaqlıqdır. – O, sözünü yerə çəliklə möhürlədi.

İti yoluñ başında basıldılar, başına iri bir daş qoydular. Oğlanı yasalaya-yasalaya kiritməyə çalışdılar. Hərənin başında bir fikir var idi. Hərə bir yol axtarırdı qisas almağa. Bir plan da oğlanın başında dolaşındı. Sınıf yoldaşının anası Mayranuşun erməni olduğunu indi anlamışdı. Həmişə getdiyi ev, oturduğu süfrə, o gülərz gəlin indi onun üçün başqalaşmışdı, erməni olmuşdu. Oğlan gecəni gözləyirdi.

Milis bölməsinin qarşısına yiğilan adamlar silah tələb edirdilər. Deyirdilər, heç olmasa camaatın ov təfənglərini qaytarınlar.

Rəis and-aman eləyirdi:

– Ayə, niyə məni başa düşmürsüz? Mən Köpəy oğlu, kiməm axı? Əmr qulu. Andıra qalsın bu forma, mirata qalsın bu paqonlar. Ayə, mən də sizin kimi o murdar olmuşdari tutub mələtmək istəyirəm dana. Qoymurlar. Mən size silahı hardan verim? Necə verim? – Belindəki qoburdan tapançasını çıxarıb alnına dayadı. O, bir neçə dəfə tətiyi çekdi. Çəqqılıtları hamı eşitdi. – Görürsüz? Özümə vurmağa da gülləm yoxdu. – Camaati arxayı sala bildi, dedi çalışıb ordan-burdan silah tapacaq.

– O milisdi, heç vaxt camaatın əlinə silah verməz.

– Verər, niyə vermir? Görmür kəndin camaatı nə gündədi? Özü də bacara bilmir.

– Bu, qodux-modux işi döyük, tutub sutqalığa basa. Müharibədi!

Kim təfəngini gizlədə bilmışdı, üzə çıxartdı. Patronaşını belinə bağladı, gedib durdu Eyvazın, Əbülfətin arxasında. Kəndin başındakı söyüdlükdə gecə-gündüz növbələşib keşik çekdilər. Yoldan bir az aralıda çuvalları torpaqla doldurub üst-üstə yiğmişdilər. Kimin həyətində köhnə təker var idi, gətirmişdi. On-on beş butulkaya nöyüt doldurub ağızına əski

tixamışdilar. Deyirdilər BMP bir də kəndə gəlsə, bu dəfə yandırıb atacaqlar lyukdan içəri.

– Əbülfət, belə olmaz. – deyirdi rəis, – Bizim o BMP-yə gücümüz çatmaz. Rusundu.

– Çatmasa da, gücümüzü göstərərik. Könüllülərdən dəstə düzəldəcəm.

– Burda təcrübə olmalıdır. Döyüşün sırlarını bilən zabitlər lazımdı...

– İbad gəlir. Balaca qardaşım. Rusiyada əsgərlidədi. Məktub yazıb.

– Zabitdi?

– Yox, əsgər.

– Əsgər gəlib neynəyəcək? Budey, bunların hamısı bir əsgərdi də. Dəstəyə komandır lazımdı. Camaatı qırğına vermək olmaz.

* * *

Həmin gün gecə Mayranuşun həyatindəki ot tayası yandı. Alovu buludların üzünü qızardı. Mal-qoyun qorxudan dil açdı.

Əslində, evi yandırmaq istəmişdi oğlan. Pəncərədən baxıb Mayranuşu görmüşdü, yuxulu körpəsinə süd əmizdirirdi. Azər dərs oxuyurdu. Bir az baxmışdı, ordan gedib tövlənin ağızını açmışdı, dananın hörüyünü kəşmişdi. Sonra əlindəki nöyülü əskiyə od vurub, atmışdı saman tayasına. Nə samanlığı söndürmək oldu, nə də pəyənin çardağındakı quru yonca preslərini. Oğlan pilləkəndəki qaloşları, çəkəlekkləri, zivədəki paltaları da yiğib tayanın üstünə atmışdı. Bircə körpənin əskilərinə, bələyinə dəyməmişdi.

Heç kim soruşmadı Mayranuşun tayasını, pəyəsini kim yandırıb. Heç Mayranuşun əri Sabir müəllim də söhbəti böyükütmədi. It vurulanda ordaydı, elə iri daşı tapıb gətirən də Sabir idi. Söz-söhbət başlayandan bəri o özünə yer tapmırı. Nə kəndə əvvəlki kimi çıxırdı, nə də evdə otura bilirdi. Hər ölüən kənd uşağına görə özünü söyülmüş, alçalmış hiss edirdi.

Mayranuşu qovsaydı, Azəri də, hər gecə qucaqlayıb yatdığı körpə Azərini də götürüb, birdəfəlik gedərdi. Döze bilməzdi Sabir, ürəyi tab gətirməzdi. Onun həyatı Mayranuşla başlamışdı. Tələbə vaxtlarından bir-birlərini sevirdilər.

Qonum-qonşu tez dağılışdı.

Mayranuş gəlib onun yanında çömbəldi.

– Uşaqların yanında ağlama.

– Ağlamıram. – Sabir burnunu çəkib dedi. – Tüstü gözümü deşir...

– Bağışla... – Mayranuş piçildədi.

– Sənin günahın deyil. Bunu sənə görə yandırmadılar. Mən dalaşmışdım...

– Sabir ağızından tökülen yalana Mayranuşu inandıra bilmədiyini hiss elədi.

– Bəlkə gedək burdan? Atamlı danışaram...

– Evimiz buradı, Maya. – Sabir sərt dedi sözünü. Qızının başından öpüb, ayağa durdu. -Mənim ermənilərin içində bir işim yoxdu. Bir də... – Sabir ağızından çıxan sözü tuta bilmədi. Ox olub Mayranuşun ürəyinə saplandığını, dəlib keçdiyini gördü. Mayranuş sadəcə udqandu.

– Bağışla... – Sabir onun yanından keçəndə piçildədi.

Səhər axırıncı dərs Sabir sınıfə girəndə duruxub qaldı. İçəridə bircə Azər idi, o da arxa partada oturmuşdu. Qızarmış gözlərindən bilinirdi ki, ağlayıb.

– Uşaqlar hanı?

– Getdilər. – O, qəhərləndi. Başıyla lövhəni göstərdi.

– Niyə? – Sabir çevrilib lövhəyə baxdı. İri hərflərlə “Arvadı erməni! Oğlu erməni!” yazmışdilar. Silgini götürüb tez-tələsik yazıları sildi. – Dur get evə.

Axşamtərəfi məktəbin direktoru Saday da, müəllimlər də Əmirxanın çayxanasına yiğışırdılar. Sabir əmin idi ki, Saday müəllim oğlunun qisasını ondan almaq istəyir. Yoxsa, bir uşağın hünəri nəydi tarix dərsinə girməyə?!

Sabir çayxanaya girəndə özünü kökləmişdi. Gəlib uzun dəmir stolun ayağında durdu. Yanındakılar aralaşmaq isteyəndə, qoymadı:

— Ay qonşular, — ucadan dedi. — Bəli, Mayranuş erməni qızıdır. İndi bu mühəribədə onun nə günahı var? O, axı, kimə gülə atıb? Erməni qızı olanda nə olar? O da adamdı axı. Ya mənim nə günahım var? Sevmişəm, evlənmişəm də. Burda hamınız bizim toyda yeyib-içib oynamısız. Arvadım erməni qızıdır deyə indi mən pis adamam? Yaxşı, körpələrimin nə günahı var? Bu günə qədər erməni sizin də süfrənizin başında otururdu axı. İş yoldaşınız, kirvəniz, ustəniz, qohumunuz... Kolxozdə hamı bir yerdə işləmər? Bu günə kimi bizimlə ermənilər qaynayıb-qarışmışdı. — O, əlini birləşdirib, barmaqlarını bir-birinin arasından keçirdi. — Bax belə. İndi kimdi düşmən?

Sabiri məzəmmətlə süzən qonşu kişi ucadan:

— Qayınların! — dedi.

— Əgər qayınlaram əlinə silah alıbsa, o, səndən əvvəl elə mənim düşmənimdi.

— Onu görərik, Sabir müəllim. — Kişi istehzayla dedi.

Sabir səhər məktəbə getmədi. Tövləyə girib dananın ikisini də hörüydən açdı. Döyə-döyə haylayıb çölə çıxardı. Mayranuş itin səsinə çıxanda ərinin də hirsini-hikkəsini gördü. Bir neçə dəfə ondan nə etdiyini soruştı. Sabir cavab vermədi. Danaları doqqazdan çıxardıb getdi. Getdi, bir də şər qarışanda gəldi. Üstündən yolların tozu-torpağı töküldürdü. Qoltuğunda çuvala bükülü uzun nəsə var idi. Qapının ağızına qoyub içəri girdi. Oğlu ağlayırdı. Onu görən kimi səsini kəsdi. Durub o biri otağa getdi.

O, yuyunub gələnə qədər Mayranuş stola təndir çörəyi, pendir, göy soğan düzmüdü. Sabir oturanda dolu nimçəni onun qarşısına qoydu.

— Azər niyə ağılıyır?

— Fikir vermə.

— Çağır bura...

— Məktəbdə dalaşıblar.

— Çağır, Maya.

Mayranuş oğlunu qapıdan çağırıldı.

— Sabir, xalam Bakıdadı... Şura xalamı deyirəm. Bəlkə...

— Biz heç yana getmirik. — Onun nə deyəcəyini bilməmişdi.

Oğlu qapıda görünəndə çağırıb qarşısında oturdu. Uşaq başını qaldırmırdı, üzünü atasından gizlədirdi.

— Niyə dalaşmışan? — Sabir cavabı təxmin eləmişdi.

Atası bir də soruşanda o mızıldandı:

— Erməni oğlu dedilər. Mən də vurdum.

— Nahaq vurmusan. Eşşəy oğlu, donuz oğlu deməyiblər ki. Erməni də sənin, mənim kimi insandı də. O, bir millətdi, biz bir millət. Anana görə utanırsan?

— Yox.

— Bəs niyə elə bilirsən səni söyüblər?

Evin üstünə daş düşdü. Şiferlə üzü aşağı diyirləndi. Sonra biri də danqıldı.

Sabir durub çölə qaçıdı. Qapıdan çıxan kimi bağırdı:

— Kimdi, o? Bura gəl görüm! Kimsən? Nə isteyirsən?

Qaranlıqda kölgələr, ayaq səsləri çəpərin qırğından qaçıb uzaqlaşdı.

Onun dalınca Mayranuş da, oğlu da çıxmışdı.

– İçeri girin.

– Biz axı bu adamlara neynəmişik?

– Uşaqlardı. Qanmırlar. – Sabir ayaqqabalarını geyinib qapınının dalına qoyduğu bükülüünü götürdü.

– Biz də gedirik. – Mayranuş da ayaqqabalarını tez-tələsik geyindi.

– Hara?

– Sən hara, biz də ora.

– İçeri girin.

– Qorxuram. Birdən girib məni də, uşaqlarımı da öldürdülər?! Sən də evdə yoxsan...

Sabir susdu. Mayranuş onun razılışdığını anlayıb uşağı qucağına aldı. Azər onlardan qabaq atasının qaloşlarını geyinib, həyətdə hazır dayanmışdı. Qapını örtüb çıxdılar.

Sabir Mayranuşu haqlı hesab elədi. Onun dediyi kimi ola bilərdi. Fikirləşə-fikirləşə gəlib çıxmışdı Mövsüm kişinin darvazasına. Yerdən çıraqıl götürüb qapını döydü. Sonra qapını aralayıb başını içəri saldı.

Çağırıldı:

– Əbülfət. Ay, Əbülfət! Eyvaz!

– Gəl. Ay oğul, gəl içəri. – Mövsüm kişinin səsi eyvandan gəldi.

Sabir:

– Burda gözlä...

– Birdən burda...

Sabir içəri girdi. Mövsüm kişi aynabənddə oturmuşdu. Qolunu sürəhiya qoyub aşağı baxındı.

– Yuxarı qalx, müəllim.

Sabir pillələri iki-iki qalxdı.

– Axşamın, xeyir, qağa! Əbülfətdən, Eyvazdan kim var evdə?

– Gəl otur.

Mövsüm kişi adam sərrafiydı. O, Sabirin halını qırımdan bildi.

Sabir bükülüünü stolun üstünə qoyub açdı:

– Bu gün aldım.

Mövsüm kişi tüfənglərdən birini götürüb baxdı. Nömrəsi silinmişdi.

– Məni də dəstəyə alsın. – Sabirin səsi ilk dəfəydi bu qədər acizanə çıxındı.

Çayçı Əmirxan Mövsüm kişiyə bir-iki kəlmə piçildamışdı.

– Get uşaqları çağır, evə gəlsinlər. – Mövsüm kişi adəti üzrə sözü bir dəfə deyərdi. Sabir durub həyətə düşdü.

Mövsüm kişi üzünü evin qapısına tutub içəridəkilərə səsləndi:

– Ay bala, ay gəlin, süfrə aç, qonağımız var.

Mayranuş pillələri utana-utana qalxırdı.

– Gəl bala, həmişə gəldiyin evdi. Darvazada niyə qalmışan?

– Axşamınız xeyir. – Mayranuş sıxlırdı.

İçəridən gəlin çıxdı. Salamlaşdırılar. Gəlin uşağı qucağına alıb əzizləyə-əzizləyə içəri girdi.

– İbad da bir-iki həftəyə gəlir. – Mövsüm kişi dedi.

Sabirin qırışığı açıldı.

Bir az keçmiş, gəlin eyvana çıxdı:

– Yemək hazırlıdı.

Mövsüm kişi Sabiri içəri dəvət elədi. İri qazanın qulpundan tutub aşağı düşürdülər. Motosikletin yüklüyünə qoyub kəndirlə bağladılar.

Sabir tüfengləri də qazanın yanına uzatdı. Kənara çekildi.

– Apar, uşaqlar yesin. – Mövsüm kişi Sabirin kürəyinə ehmalca vurdu.

Sabir bir Mövsüm kişiyə baxdı, bir motosikletə. İnana bilmirdi. Kişi heç vaxt heç kimə motosikletini verməzdi.

– Soyutma bala, uşaqlar acdi.

Sabir motosikleti həyətdən çıxaranda, ürəyində inandığı bütün müqəd-dəslərə yalvarırdı, istəyirdi indi hamı – daş atan uşaqlar da, Əmirxan da, göz-qas oynadıb aradan çıxan qonşuları da, Saday müəllim də onu Mövsüm kişisinin motosikletində görsün. Bundan sonra kimin hünəri nəydi o gələndə durub sivişə?!

* * *

Amaras Monastırında Baş keşiş Mxitar Manukyan havaya xaç çəkib sözünü “Amin”lə möhürləyəndən sonra məşvərət bitdi. Hamı durub yavaş-yavaş dağılışdı. Mxitar səlahiyyətli qonağa xüsusi ehtiramla yanaşdı. Bayaq kürsüdən dediyi sözləri qapıya qədər bir də təkrarladı. Onun kimi bir rus podpolkovnikinin erməni xalqına göstərdiyi xidmətə görə tanrıya minnətdar olduğunu, erməni xalqının yaxşılığı heç vaxt unutmadığını dedi. İstədi ona daha səmimi olmaq üçün adıyla müraciət eləsin, rütbəsini iki dəfə təkrarlayıb dayandı, Levonun bayaq dediyi ad onun yadına düşmürdü:

– Aleksandır Qarçakov. – Podpolkovnik onu çətin vəziyyətdən çıxardı.

Mxitar adı özü xatırlayırmış kimi, təkrar elədi. Onu monastırı gəzib tanış olmağa dəvət elədi. Qorxurdu ki, birdən Qarçakov fikrini hansıa səbəbdən dəyişər, bu günə qədər niyətli qalmış monastırda yenə tək qalar. Qarçakov monastırı gəzib bütün gizlin giriş-çixışını görmək istədiyini deyəndə, o, sevinib dua elədi. Çölə çıxdılar. Arakel fürsətdən istifadə edib Mxitara yaxınlaşdı. Qoluna girib kənara, binanın qarşısındaki yoğun gövdəli tut ağacının altına çekdi. Dedi ki, bu adamların niyyətini əvvəldən öyrənməyib monastırı gətirdiyimə peşmanam. Mxitarı da qınadı ki, o, gərək Levonun da, Qarçakovun da, Montenin göndərdiyi adamın da təklifini qəbul etməyəydi, kilsəni hərbi məqsəd üçün istifadə eləmək olmaz. Mxitar ona əsəbiləşsə də, biruzə vermədi, bir az təmkinli, bir az da çarəsiz görünməyə çalışdı. İstəyirdi Arakel də inansın ki, burda heç bir günah yoxdur, kilsə həmişə dövlətin yanında olub. Belə çətin bir vaxtda, xalqını qoruyacaq əsgərlərin üzünə qapılarını bağlaya bilməz. Arakel onunla razılaşmırıldı. İstəyirdi kilsə də, məscid də, keşş də, molla da xalqların güdəzə getməyinə imkan verməsin. Heç olmasa indi birləşsinlər, dinlərin niyə müqəddəs olduğunu göstərsinlər, öz xalqlarını qorusunlar, yoxsa işləri hər gün meyit yola salmaq olacaq. Mxitar başını bulayıb onu sadəlövhəlkə qınadı, aralaşmamış onu da dedi ki, bu adamları monastırı gətirməsəydi, belə yaxşı bir yeri gizlətmış olsayıdı, dövlətinə xəyanət eləmiş olardı. Təklif elədi ki, Qarçakovu monastırla tanış eləməyə o da gəlsin, yoxsa Monte ondan narazı qalar.

Arakel onların dalınca ayaqlarını sürüyürdü. Mxitarın onun Monteylə hədələməsi gözünü qorxutmuşdu. İndi fikirləşirdi ki, bu adamı nə qədər yaxşı tanışa da gərək güvənməsin. Arakel fikirləşirdi ki, görəsən, doğrudanmı sadəlövhədür? Doğrudanmı dinlər birləşib müharibənin qarşısını ala bilməz? Onlar məsciddə, bunlar da kilsədə, camaati yiğib deyə bilməzmi silahlanmayıñ, aldanmayıñ, uşaqlarınızı ölümə göndərməyin? İndi daha yaxın olmaq vaxtı deyilmi? Suallarına cavab tapa bilməyəndə özünü sadəlövhəlkə qınadı, düşündü ki, axı dinin əsas işi elə cənazə yola salmaqdı.

Mxitar turist bələdçisi kimi qabağa düşüb hərbiçiləri gəzdirirdi. Monastırın iki divarı, iki həyəti var idi. Birinci divar adam boyundan hündür tikilmişdi. Künclərdəki topdağıtmaz dairəvi bürclər dörd tərəfə baxırdı. Həyətə bir tağlı qapıdan girmək olurdu, o da yarıya qədər. İçəridən bütün divar boyu tikilmiş otaqların üstüylə iki at yan-yana gedə bilərdi. Otaqların tağlı pəncərələri həyətə baxırdı. Mxitar deyirdi ki, həyəti ikiyə ayıran otaqlar əvvəllər monastırda yaşayan rahiblərin olub. Qarçakov qalaqapısından girəndə həyətin belə ikiyə ayrılmışını çox bəyənmişdi. Düşünmüştü ki, birinci qapıdan keçən heç vaxt ikinci qapıdan keçə bilməz. Otaqların başındakı arakəsmədəki daş pilləkənlə hasarın üstünə qalxmışdılar. Qarçakov divardakı dəlikdən uzaqlara, qarşidakı keçəl təpələrə, meşə zolağına, qura-ma kimi yan-yana salınmış əkin yerlərinə baxdı. Mxitar fürsətdən istifadə edib dedi ki, tut meşəsi də, xırman da monastırındı.

Qala qapısının karşısından keçən torpaq yol Cütçülər kendinin ürəyindən keçirdi, ordan yapışındı Şuşukəndin ayağına, ordan da birləşirdi Güneyçartara gedən əsas yola.

Qarçakov yaxındakı kəndləri soruşanda Levon Dağlıvənd məzarlığını, Azixi, Qacarları, əliylə qoymuş kimi, istiqamətini göstərirdi.

— Xoroşoye mesto.⁷ — Qarçakov başını yırğalaya-yırğalaya dedi. Mxitardan soruşdu ki, burası Alban monastırıdır mı? Arakel hamidan əvvəl cavab verdi. Mxitar onun sözünü saymazyana kəsdi, Qarçakovun qoluna girib onun üzünü Arakeldən çevirəndə təklif elədi ki, məbədin zirzəmisinə ensinlər.

Trapes tikilmiş məbəd həyətin ortasındaydı. Başındakı göy papağın üstünə ağ boyanmış xaç taxılmışdı.

Mxitar onları monastırın zirzəmisinə gətirdi, əlini divara sürtüb tavandan asılmış təkgöz lampanı aydınlatdı. Alaqqaranlıq darısqal otağın ortasındaki tək məzəri göstərib dedi ki, burada ataları hesab olunan Müqəddəs Qriqori yatır, qəbri də Mikel Ter-İsraelyan tiki. — O, and içirmiş kimi, tez-tələsik xaç çəkib məzara təzim elədi. Sonra da Qarçakova tam ciddiyətlə bildirdi ki, o vaxtlar ermənilər olmasayıdı, heç Qafqaz Albaniyası da olmazdı, monastırlar da. Bu gün bizim məbədlərimiz qalır, amma türklər məscidlərə qayıdır. Dilimiz də, əlifbamız da göz qabağındadır, amma onların heç öz əlifbaları da yoxdur. Levon təklif elədi ki, indi tarixdə eşələnməsinlər. Qarçakov etiraz elədi, dedi ki məqsədi monastırı tanımaqdır. Əgər burası Alban kilsəsidirsə, bundan azərbaycanlıların da xəbəri var, deməli, onlar da sənin qədər buraların giriş-chixışını bilir. Əgər burada yerləşmək fikrimiz varsa, qarşı tərəfin də nəyi bilmədiyini hesablamlıyük. Mxitar onu əmin elədi ki, buradakı müsəlmanlar heç vaxt kilsəyə ayaq basmır. Odur ki, lap arxayı ola bilər.

Arakel boğulduğunu hiss elədi. Onların dalınca düşüb tuneli axıra qədər getmədi, geri qayıdır havaya çıxanda üstündə bir yüngüllük hiss elədi. Nəfəsi genişləndi.

Qalanın girişində xidməti maşınlar sıralanmışdı. Arakelin sürücüsü Madix başına yiğdiği əsgərlərin karşısındada danışdıqca əl-qolu havanı kəsib-doğrayırdı. Kənardan baxanda adama elə gəlirdi ki, o fikrini demir, sözlərini əsgərlərin üzünə, başına çırır.

Arakel onlara yaxınlaşanda Madix söhbəti dərhal dəyişdi, yanındakı praporşiki göstərib, sevincək təqdim elədi. Fəxrle dedi ki, Tatos Muradyandı, — Qrişa əminin oğlu. Xatırlatdı ki, onu axırıncı dəfə məktəbdə oxuyan vaxt gör-müşdülər. Arakel Qrişanı dərhal xatırladı. Haykanuşun atasıyla əmizadəydi-

⁷ - Yaxşı yerdi

lər. Arakel görüşdən o qədər də məmənun görünmədi, Tatosu başıyla salamlayıb Madixdan sıqaret istədi. Yandırıb maşına oturdu. Məbəddən bir az aralananda Madix dilini dinc saxlamadı, təəssüfləndi ki, gərək bir yarım saat da orda qalaydilar. Gələn malları görsəydi, heç də pis olmazdı. Arakel marağını gizlətmədi. Hətta təəccübəndi də. Madix Tatosdan eşitdiklərini deyəndə Arakelin əhvalı dəyişdi. Bir neçə dəfə sözü çöndərib dəqiqləşdirdi. Madix təklif elədi ki, istəyirsə qayıtsın, bir azdan kəndlərdən tutduqları qadınları getirəcəklər. Bura hərbi baza yox, əsir qadınların düşərgəsi olacaq. Madix maşını yolun kənarına verib saxladı, Arakelin bircə kəlməsini gözləyirdi ki, sevincək geri qayıtsın, Tatosun təriflədiyi qızlar, gəlinlər gələndə o da görüsün. Həvəsi ürəyində qaldı.

Arakel kilsədə olub-bitən hər şeyi axşam Haykanuşun ovcuna qoydu. Le-vondan, Montedən, Mxitardan şikayətə getdiyi yerdə sıxıb suyunu çıxartmışdilar. Pərtliyindən hələ də özünə gələ bilmirdi. Eləcə deyinirdi. Ona deyilən sözləri ağızını əyə-əyə təkrarlayırdı. İstəyirdi heç olmasa arvadını inandırsın ki, bu, vəhşilikdir. Kəndlərdən gəlinləri, qızları tutub monastırda inkubator kimi saxlamaq fikri dəhşətdir. Haykanış soruşanda ki onlar nə cavab verdi, Arakel bir anlıq duruxdu, elə bil yaşadığı səhnəni indi gözünün qarşısından keçirirdi. Pərtliyi yenə üzünə vurdu, dedi ki, nazir tapançasını çaxarıb tətiyi çəkdi, verdi əlimə, dedi lüləni sox ağızına. Arakel baş barmağıyla, işarət barmağını açıb əlini tapança kimi tutmuşdu, Haykanuşa göstərirdi. Tez də əlavə elədi ki, üstümə iki dəfə bağırsa da, ağızımı açmadım, o da silahı əlimdən alanda tapşırıdı ki, ağızımı həmişə, bax, belə tutum. Haykanış ərinə məktəbdə döyüllüb gəlmış uşağı kimi yanaşındı. İstəyirdi başa salsın ki, o, düz edib. Bundan sonra da nazirin dediyi kimi eləməlidir. Heç kim onun canından artıq deyil. İstəyirdi Arakel başa düşsün ki, silahı verən üçün onun canı o qədər də dəyərli deyil, istədiyi vaxt ağızını açar, satqın kimi güllələyər. Müharibədə hər kəs əvvəl özünü düşünməlidir. Qonşulara görə ölmək axmaqlıqdır. Haykanış bunu ayaqlarına gəlmış fürsət hesab elədi. Arakelin beynini doldurdu ki, indi o, nazirin, Montenin yanında dursa, müharibədə ac qalmazlar, monastırda gələn ərzaq onun əlindən keçər, buna bir iş kimi baxsın, həm də yaxşı xidmətə görə gələcəkdə böyük vəzifə ala bilər. Arakelin beyni qarışmışdı. Hipnoz olmuş kimi, key-key arvadına baxırdı. Haykanış da onun gah bu, gah o qulağına danışır, harada necə çıxış edəcəyini öyrədirdi.

Səhər Haykanış Arakeli səliqəli geyindirib İravana yola saldı.

* * *

Dağdağan ağacı budaqlarını qadınlara elə inamlı, elə ümidiłə əyirdi, medalını alan qalib kimi başını elə vüqarla dikəldib göye baxırdı, deyirdin bəs elə indi duan qəbul oldu. Qulağını gövdəsinə söykəsəydi, bəlkə də Dağdağan ağacının bu torpaqların dərin qatına uzanmış köklərindən gələn səsini eşidərdin.

Əvvəller uzaq-yaxın kəndlərdən gələn maşınlar yolun qıraqına təsbeh dənələri kimi düzülərdi. Arvad-uşaq Dağdağanın kölgəsinə dağlılışardı. Dili açılmayan uşağı da, iflic olmuş qocanı da, başı ağrıyanı da, uşağa qalanı da ağaca tapşırardılar. Kim nə vaxt gəlsəydi, niyyəti qəbul olmuş adamların ehsan verdiyini, ağacın dibinə qənd, konfet qoyduğunu, bir az aralıda qurban kəsib, ət payladığını görərdi. Kişiər budaq tapardı yerdən, bölüşərdilər, hərə barmaq boyda çöpü maşının ya güzgüsündən asardı, ya da günlüğün üstünə taxardı. Arxayın olardı ki, bundan sonra nə maşına qonum-qonşunun, dost-

düşmənin gözü dəyər, nə də qada-bəla yaxın durar. Ziyarətdən qayidan elə bilirdi üstündən dünyanın ağırlığını götürübələr, bədəninə girmiş cin çıxıb, ruhu paklaşış. İndi ziyarətə gələnlər ya uzaq səfərə çıxanlar idi, ya da müharibəni lənətləyənlər. Heç kim Dağdağandan özü üçün heç nə istəmirdi. Bircə yalvarırdı ki, müharibə olmasın, araya qan düşməsin.

Bu dəfə haça yoldan dörd qadın gəlmışdı.

– Nə deyirlər, ay Nora? Nə eşitmisən?

– Bizi düşmən eləmək istəyirlər.

– Ay onların ciyəri yansın. Dağdağan qənim olsun... Bəs bizim uşaqlar yaziq deyil?

– Boş sözdür, inanmayın. – Ziba nəsə bilirmiş kimi, əminliklə dedi. – Qoy-mazlar müharibə olsun.

Haykanuş:

– Olacaq. – Hamı susdu. – Arakeli İrvana çağırılmışdılar. Orda deyiblər. Ağdamda silahlı dəstələr düzəldiblər. Sizinkilər aranı qarışdırır.

– Ola bilməz, Haykanuş! Yalandı! Bu ağaca kor baxım, yalandı. Mən eşitmişəm ki, sizinkilər də avtobusları daşa basıb. Hələ İrvandakıları da qovurlar... Xankəndində camaati qırıblar.

– Elə hadisə olsayıdı, Arakel evdə danışardı.

Nora Haykanuşa haqq qazandırdı:

– Bizim camaat elə iş tumaz. Bax biri elə mən, ay Ziba, səninlə nə düşmənciliyim? Bir-birimizdən nə pislik görmüşük?

Hər ziyarətinə gələn olanda elə bil Dağdağan ağacı bir boy da artırdı, kölgəsi bir az da genişlənirdi. Təzə dəsmallar, yaylıqlar üçün budaqlanırdı. Dörd qadın gedəndən sonra Dağdağan ağacı tək qalmış intizarlı bir ana kimi uzaqlara boylandı.

Tozanaq qaldıran yük maşını kənd yoluna döndü. Bir ananın qəbul olmuş duasını aparırdı. Günəşin şəfəqləri maşının şüşələrində bərq vururdu.

“QAZ-51” bir az da yaxınlaşanda söyüdülü postundakı kişilər maşını tanıdlılar; qonşu kəndin dükanlarına həmişə un daşıyırırdı.

Maşın, adətən, bulağın yanından üzüyuxarı burular, dərələrin arasında itərdi. Təpənin arxasındaki kəndə gedərdi. İndi düz onların üstünə gəlirdi. Hamı kirimişcə boylanırdı. Hərənin ağıldan yüz fikir keçə də, səbrlə gözlədilər. “QAZ-51” dayandı. Arxasında qalxmış tozanaq yayıldı. Un kisələriyle yüksəlmış taxta kuzada bir nəfər ayağa durdu. Üzü-gözü, üst-başı tanınmaz haldaydı, elə bil çuvalın içində çıxmışdı. Bircə gözləri parıldayırdı. Yerə tullandı. İki əlini də qaldırıb güzgündən ona baxan sürücüyə təşəkkür elədi.

Oğlan üst-başını yüngülvari çırpıb kəndə doğru yeridi. O yaxınlaşdıraqca hamının marağı bir az da artırdı. Bir-birindən gələn adamın kim olduğunu soruşturular. Hələ ki, heç kim unlu adamı tanış birinə bənzədə bilmirdi.

– Əbülfət!

Əbülfət adını eşidən kimi qeyri-ixtiyari qabağa yeridi. Qardaşını səsindən tanımlıdı.

– İbad!

Bir-birlərinə çırplılıb görüşdülər. Əbülfət onu bağırna basmışdı. İki əliylə kürəyini vurduqca paltalarından un səpilirdi.

– Unluyam, üstünü batırma.

– Bərəkətdi. – Əbülfət qardaşına fərəhlə baxdı.

İbadın adını eşidən Əbülfətin dalınca gəlmİŞdi. Bir-birlərini haylayıb xəbər verirdilər.

– İbad gəldi!

– Ayə, ay uşaq, ayə heey, qaç ordan Mövsüm qağamı müştuluqla. Dey-nən gözün aydın, qağa, İbad gəldi ey, İbad. – O, isteyirdi səsini kol-kosun arasında ilana dönmüş kim varsa, eşitsin. Xəbəri gəldiyi yerə aparsın.

Ortalıqda qaynaşan kənd uşaqları müştuluq üçün bir-birini ötməyə çalışırırdı, bəziləri də İbadla Əbülfətin dalınca düşmüştü.

– Bulaqda əl-üzünü yu. Üst-başını çirp.

– Dəyirmənçi Mövsümün oğluyam də. Üstümdən un tökülməlidid. Mamam öyrəşib.

– II –

Avtobus dayananda hamı pəncərələrdən boylandı. Silahlı beş əsgər yolun ortasında durmuşdu. Div boyda zabit yaxınlaşış avtomatının qundağıyla qapını döyüd. Sürücü qapını könülsüz açdı. Zabit dabanını dəmir pilləyə zərbələ vurub salona qalxdı. Ondan gələn kəskin spirt qoxusunu qabaq sıradə oturanlar dərhal hiss elədilər.

– Nu şto, barani, na vixod!⁸ – Açığını çeynəyə-çeynəyə dedi.

Onun dediyini başa düşənlər də yerindən tərpənmək istəmirdi.

– Nə deyir bu? – Yaşlı qadın yanındakı kişidən soruşdu.

– Düşün deyir.

Zabit ikinci dəfə elə qışqırkı ki, hamı səksəndi. O, avtomatın çaxmağını çəkib şaqqlıdatdı. Rus dilini bilməyənlər də bu şaqqlıtinın mənasını anladı.

Sürücü yerindən durub salona çevrildi:

– Deyir hamı düşsün.

Sürücünün arxasında düşənlər avtobusun böyründə sıraya dururdular. Cavan gəlin iki balaca qızını özünə sıxmışdı.

Avtobusdan hamidan axırdı İbad düşdü. Arıq sarışın əsgər avtomatiyla onun ciyindən itələyib tələsdirdi. Özü avtobusa qalxdı. Oturacaqlarda qalmış çantaları eşələdi. Götürdüyü pulları üst-üstə çinləyib arxa cibinə yerləşdirdi.

Zabit bağıra-bağıra danişırırdı.

– Nə deyir bu ayı balası? – Qoca qadın yanındakı kişidən xəbər aldı.

– Deyir, biz burda sizə xidmət edirik. Sülhü qoruyuruq. Siz bizim üçün nə edirsiniz?

– Yalançının atasına lənət. Siz gəlməmişdən bizi dəyib-toxunan varydı? Bizi kimdən qoruyursan denən, ay köpəy oğlu? Aranı qızışdırın elə sənsən də.

Avtobusdan düşən əsgər tələb edirdi ki, hamı cibində nə varsa çıxartsın.

– Ver bala, ver! Haramları olsun. – Yaşlı kişi əsgərlə üz-üzə durmuş İbada dedi. – Görmürsən, hamısı lülqəmbərdi. Silahın qabağında neynəyəsən? Ver, qadan alım, arvad-uşaq var.

İbadın qolları boşaldı. Onun biləyindən tutan əsgər dartılı əlini cibindən çıxartdı. Sonra özü əlini onun cibinə soxub eşələdi...

Əsgərlər bir-birindən aralı dayanmışdılar. Camaata baxıb öz aralarında ucadan danişır, kimlərisə göstərib elə salır, gülüşürdülər. İbad yaxınlaşış qız uşaqlarından birini qucağına aldı, gəlinin qarşısında dayandı.

Zabit söyə-söyə bağırdı. Onun dediyi heç kimin ağlına batmadı. Sonra anlamaq istəmədilər. Üçüncü dəfə ağızı köpüklenə-köpüklenə bağıranda, güllə hamının başının üstündən uçdu. Uşaqlar ağlaşdı. Gəlin cikkə çəkdi.

⁸ - Qoyunlar, çölə

– İndi nə deyir?

– Deyir, iməkləyə-iməkləyə avtobusun başına fırlanın.

– Nə?

– İməkləyə-iməkləyə?

– Allah-Taala bunları görmür? Bu haqsızlığa nətəhər dözür bəs? Niyə bunları zəlil günə qoymur?

Sürücü:

– Hamısı zəhərlənib, haramları olsun. Vallah baxmaqlar uşağı, arvada, – deyib yerə çökdü.

Kişi İbadın qolundan dartıb dizi üstə durmağa məcbur etdi.

– Tı çəvo, blin? – Əsgər onunla burun-buruna dayanmışdı. Əsəblər gərilmişdi. Bir-birlərinin bəbəyinə baxırdılar. Əsgər itələnmək istəyirdi ki, arxaya çəkilib daraqdakı bütün gulləni onun qarnına boşaltmağa bəhanəsi olsun.

Hamı bir-birinin dalınca iməkləyə-iməkləyə avtobusun başına söyüş-qarğış doladı. Başlarına əsgərlərin sərəxoş qəhqəhələri töküldü. Dizi ağrıyanı təpiklə tələsdirir, lüləylə itələyirdilər.

– Eybi yox, bala, buna da dözmək olar. Təki hamı sağ-salamat olsun. İzal olub getsinlər... – Yaşlı kişi yasalaya-yasalaya iməkləyirdi. Pərtliyindən, arından özünü boğan kişilər aralarında danışındı ki, qəfil durub hərəsi birinə cumsun.

– Baranı! Nu, baranı!

– Axmaq olmayıñ, onlar silahlıdır. Biri hamıya bəsdi. – Sürücü dedi. – Uşaqlar var.

Dövrə qurtaranda zabitin əmri onları qaldırdı. Arxa qapıdan avtobusa mindilər. Minən oturmağa məqam tapmamış, yenə zabit bağırdı ki, qabaq qapıdan düşün. Yaşlı adamların gücü tükənmişdi. Ağır-ağır nəfəs alır, ləngiyirdilər. Avtobusa girmiş əsgər onları avtomatın lüləsiylə itələyirdi.

İbad fürsət tapan kimi quçağındakı qızı oturtdı:

– Gizlən. Səsini çıxartma. Anan da gələcək.

Uşaq oturacağa əyildi.

Hamı yenə cərgəyə durmuşdu.

– Bunların məqsədi nədi?

– Hələ bilməmisən?

Zabitin ratsiyasında səslər xışıldadı. O cavab verib, əliylə əsgərlərinə işarə elədi. Yamacla yuxarı qalxdılar.

Avtobusa doluşdular.

– Sür, tez sür bu cəhənnəmdən uzaqlaşaq.

Gelin qızlarını sınsəsinə sıxbıq için-için ağlayırdı. Birdən hönkürdü.

– Dəymə, qoy aqlasın, ürəyi boşalsın.

– Allahın da ədaləti qalmayıb. Belə haqsızlıq olar? Belə biabırçılıq olar?

Kişilər ölüb yerə girmişdilər. Xəcalət dillərini möhürləmişdi. Gelinin hönkürtüsü, gözünün yaşı hamının başına daş kimi yağırdı.

İbad arxa şüşədən geriyə baxırdı. Bir kilometrdən sonra çölün düzündə avtobusu saxladıb düşdü.

Avtobus gedəndə o, bir neçə dəfə çölliyyə bağırdı. Bağırdıqca yüngülləşdiyini hiss elədi. Geri qayıtdı.

Məktəbdə yerləşən hərbi qərargah yoldan, təxminən, beş yüz metr yuxarıdaydı. Məktəbin yarıcuq hasarından həyətə boylandı. Sağ tərəfdə taxta tualet iylənirdi. Onun solunda odunxananın qarşısında iri kötüyə balta saplanmışdı.

İbad hasardan həyətə tullandı. Baltanı götürüb odunxanaya girdi. Qapının arasından çölü güddü. Nə edəcəyini hələ dəqiq bilmirdi. Gözləyirdi axşam düşsün, əl gözdən itsin, onda ortaya çıxbı hərbi hissəyə əməlli-başlı ziyan vursun.

Tualetin qarşısındaki lampa yandı. Bir az keçmiş tualetə yaxınlaşan əsgər göründü. O, avtomatını tualetin böyrünə söykədi. İşığın altında İbad onun üzünü tanıdı, həmən zabit idi. Kəmərini, kitelini çıxarıb qapının üstünə atdı. Şalvarını soyunub qapının içindəki mismara ilişdirdi. İçəri girib qapını bir az aralı qoydu. İçəridən fit səsi gəlirdi.

İbad bir neçə dəqiqə gözlədi, ağılna nə gəldisə, baltanı qoyub, odunxana-dan çıxdı. Tualetin arxasına yaxınlaşdı. İçəridə zabit oxuyurdu. Arxayınlaşdı. Avtomati götürüb lüləsinin altına taxılmış bıçağı ehtiyatla çıxartdı. Avtomati hasara söykədi, qapiya yaxınlaşıb, qəfil açdı. Zabit nə baş verdiyini anlama-ğa fürsət tapmadı. Bir az qalxmaq istəyəndə İbad sol əlində tutduğu bıçağı onun sinəsinə soxub sağ əliylə tiyesindən basdı. Bıçaq xırçılıyla onun sinə-sinə girmişdi. İbad özünü əllərinin üstünə yixib dayanmışdı. Onu divara sıxır-dı. Zabitin ağızından qan gəldi. Gözləri dirənəndə, bədəni boşaldı.

İbad tualetdən çıxan kimi avtomati götürdü, hasara dırmaşıb çölə tullandı. Üzü kəndə qaçıdı.

Yol ayrıcına çatanda dayanıb nəfəsini dərdi. Fikirləşdi ki, kəndə belə üstü, əli qanlı girməsin. Üzüm bağına getdi. Bıcaqla beton direyin üzünü qasıyıb işarə qoydu. Avtomati qanlı köynəyinə büküb direyin dibində basdırıldı. Arxda yuyunub kəndə getdi.

Qarşılaşanda Əbülfətin səsindən, təlaşından nigaran olduğunu anladı.

– Harda qalmışan? Ağdama gedib, qayıtməq bir günlük işdir?

– Axtarıldım.

– Deyir burdan gedən avtobusun qarşısını kəsibləmiş. Camaati soyublar...

– Mən gələndə əsgər görmədim. – İbad gözlərini qaçırtdı.

– Köynəyin hanı? Dalaşmışan Ağdamda?

– Bekara şeydi.

– Bir şey tapdın?

– Hə. Nə silah istəsən, almaq olar. Rusların özündən də olar, alvercidən də, amma tanışasan gərək. – İbad avtobusda eşitdiklərini dedi.

Səhər Arifin dalınca darvazadan sovet hərbiçiləri həyətə girəndə Mövsüm kişi eyvanda çay içirdi. Onları görüb təəccübləndi, durub həyətə düşdü.

– Sabahın xeyir, Mövsüm qaşa. – Arifin xəcalət çekdiyi üzündən bilinirdi.

Mövsüm kişi qarayanız, qılıqgöz zabiti, onun arxasında dayanmış iki sovet əsgərini qısqacı sözüb cavab verdi:

– Xeyir ola?

– Dünən axşam bir rus zabiti öldürülüb. – Arif dedi – Silahını da aparıblar. Bunlar da gəlib sizin evə baxsun. Mən nə lazımdı yolda dedim, yenə də görmək istədilər.

– Bizim evə niyə? – Mövsüm kişi təəccübləndi.

Zabit rusca danışındı, hadisəni bildiyi kimi dedi.

– Nə olsun? Bunun bizi nə dəxli var?

– Deyir guya İbad da həmin avtobusda olub. – Arif dedi.

– Nə olsun?

– Heç nə. Elə mən də bunu soruşdum. Deyir cinayət işi açılıb. Avtobusda olan hər kəsdən izahat alırlar. Evi axtaracaqlar. İbadla danışmaq isteyirlər.

– İbad yoxdu. Hara isteyirlər, baxsınlar.

Zabit əsgərlərlə birlikdə Mövsüm kişinin arxasında pilləkənə tərəf yeridi.

– Ortada bir cinayət var...

Mövsüm kişi Arifə tərs-tərs baxdı.

– Sadayın oğlu öldürüləndə hardaydılardı? Bunların burnu qanayanda yaxamızdan yapışırlar. Avtobusların qarşısını kəsib axtarırlar. Silahı olan avtobusda niyə aparır? Bunun o qədər yolu var ki...

Zabit əsgərlərə əmr elədi ki, həyətə baxsınlar. Hiss olundu ki, onları özündən uzaqlaşdırıldı. Mövsüm kişiye dedi ki, onu bura gətirən vəzifə borcudur. Zabitin ölməyi onun üçün maraqlı deyil. Buranın ünvanını da avtobusda olanlardan biri verib. Mövsüm kişi onu inandırdı ki, oğlunun harda, nə iş gördiyündən xəbəri yoxdu, amma bilir ki, İbad haqsız söz danışmaz, nəinki, adam öldürmək.

Zabit əsgərləri çağırıb küçəyə göndərdi.

– Bilirdim ki, İbadlıq bir iş yoxdu. – Arif sevincək dedi. Mövsüm kişi onun sözünü qulaqardına vurdu. Darvazaya gedən zabitə təklif elədi ki, qalib qonağı olsun, həyətdəki hinduşkanın birini onun üçün kəsər. Zabit gülmüşədi, qıçıq gözləri yumuldu. Təklif ürəyindən olmuşdu. Məruzə edib qayıdacağını dedi.

Mövsüm kişi onları ötürüb, aşağıdan yuxarı səsləndi.

– Bıçağı da götür gəl. Axşama qonağımız var.

Uşaqlar hinduşkanı tutub ona getirdilər. Mövsüm kişi hinduşkanın qanadlarını, ayaqlarını birləşdirib qaloşlarının altında yerə sıxdı...

“Kimdi bu satqın qurumsaq? Kim olar?”. Hinduşkanın başını tutub, bıçağı onun boğazına siyirdi. Qan daşın üstünə fışqıldı.

* * *

Sabir səksənin yuxudan oyananda Mayranuşu yatağında görmədi. Durub otaqdan dəhlizə çıxanda mətbəxdən gələn səsləri, hicqırığı eşitdi. Qapının arasından boylananda Mayranuşu gördü. Başını aşağı salmışdı, ağlayırdı. Sabir qapını itələyib içəri girəndə, Mayranuş stuldan durdu.

Saqqallı iki erməni əsgəri mətbəxdəydi. Tatos stolun yuxarı başında oturmuşdu. Kürəyini divara söykəyib, ayağını da ayağının üstünə aşırılaşdı. Palçıqlı çəkməsinin altı görünürdü. Suren şkafları eşələyirdi. Tapdığını ağızına atırdı. Sabiri görəndə ikisi də gülmüşədi. Elə bil qəriblikdən gəlmış yeznələrini qarşıladılar.

– Bunların nə işi var mənim evimdə? – Sabir onun üstünə yeriyb qucaq açan Surenə məhəl qoymadı. Mayranuşa acıqlı-acıqlı baxdı.

Suren ağızındaki loxmanı çeynəyə-çeynəyə Sabirə nəsə dedi. Gülmüşədi. Səs Sabirə gəlib çatmadı. O düşünürdü ki, indi qarşısında duran adamlar erməni əsgərləridi, yoxsa qayınları? Onlarla necə danışmalıdır? Əvvəlki kimi görüşəndə əllərini şappıldadıb, qucaqlaşmalıdırı, yoxsa öldürməlidirmi?

Mayranuş ona xatırlatdı ki, qardaşları birinci dəfə deyil bu evə gəlir. Tatos hələ də əlini çənəsinin altına qoyub stolun başından ona çəpəki baxırdı. Suren huşunu itirmiş adama özünü xatırladırmış kimi danışındı.

– Bu haman Sorendi. İndi na dayışdı?

– Sənin əynin-başın. – İndi Sabirin ağısına gəldi ki, formalı iki erməni əsgəri postu necə keçib? Özlərinə niyə bu qədər arxayınlardı? Adı kənd adamı kimi yox, formalı, silahlı gəliblər. Sabir onların avtomatlarını da elə bil indi gördü. “Bəlkə kənddən görən olub? Di gəl inandır ki, Sabir qayınlarına sərr vermır, onlara işləmir.” Birdən onu soyuq tər basdı. Cılınib özündən çıxdı. Mayra-

nuş ərinin əsəbini bir-iki dəfə görmüşdü, həmin an Sabirin astarı üzünə çevrilirdi. İndi də nə Mayranuş onu sakitləşdirə bildi, nə Surenin xatirələri, nə də Tatosun baxışları.

– Rədd olun evimdən! Çıixin! – Yumruğunu düyünləyib bağırdı. – Yoxsa...

– Sabir nə edəcəyini hələ bimirdi. Mayranuş onun qarşısında dayanmışdı, az qala yalvarırdı, istəyirdi oturub bir-iki kəlmə sözə qulaq assın.

Sabir mətbəxdən qəfil çıxdı, bir necə saniyə keçmiş özünü içəri atdı, əlindəki qoşalülə tūfəngi onlara tuşladı. Çaxmağı çəkib barmağını tətiyə qoydu.

– Çıixin evimdən! Nə təhər gəlmisiz, elə də sürükün.

Tatosun üzü dəyişdi:

– Na qışqırırsan? Sandan qorxan var? Bura Mayanın da evidir. Biz bacımızı gormaya galmişik. Sana xoş deyil, get yat.

Mayranuş Sabirin biləyindən yapışmışdı. Qorxurdu ki, o, qardaşlarına hücum edər. Əlbəyaxaya çıxarlar.

– Niyə qulaq asmırısan, Sabir? Bunlar bizə görə gəlib.

– Qardaşlarına denən onlara əlim-ayağım dəyməmiş, getsinlər. Bir azdan səhər açılacaq. – Sabir onlara eşitdirdi. – Kənd xəbər tutsa...

– Onlar bizi aparmağa gəliblər. Atam göndərib. Deyib Sabir üçün də burda yaxşı olar...

– Nə mən, nə də mənim uşaqlarım heç yana getmirik.

Tatos:

– Ona Maya qarar verir.

Suren soyuducunu eşələyib toyuq budu tapdı. Soyuq-soyuq dişinə çəkdi.

– San da gal. Ham pul qazan, ham da yaxşı yaşa.

Mayranuş onunla qardaşının arasına girdi. Suren Sabirə məhəl qoymurdu, arın-arxayıñ budu yeyirdi.

– Burda sani da, uşaqları da sizinkilar olduracax. – Tatos ayağa durub onun qarşısında dayandı.

– Mən səni qoyub heç yana getmərəm. – Mayranuş Sabirə deyib qardaşına çevrildi: – Qnatsek. Yes qxosem. Dzez xabar qanem.⁹

Suren:

– Yezna, yaşamaq istasan galarsan. – dedi. – Man sani belə qarşılıram.

Tatos onu qapıya dartdı:

– Qnank!¹⁰

Suren cibindən çıxartdığı iki patronu əlində atıb-tutdu.

Evin qapısı çırılında Sabir onların getdiyini anladı. Tūfəngi qatlayıb lüləsinə baxdı, boş idi. Pərt oldu. Gedib içəridən patron dolu qatarı götürüb qayıtdı.

– Hara gedirsən? – Mayranuş onun qarşısını dəhlizdə kəsdi.

– Posta. – Pilləkənin başında ayaqqabılarını geyindi.

– Sabir, dayan... – Mayranuş ona evdən çıxmağa imkan vermedi.

– Məni ləngitmə. – Sabir onu kənara çəkmək istədi. Mayranuş onu qucaqladı.

– Sabir, bizim axı nə günahımız var? İçəridə yatan o iki körpəni fikirləş. Onların atası turkdü. Anaları ermənidid. Nə olsun axı?

– Məni ləngidirsən, Maya.

⁹ - Gedin. Mən danışaram. Sizə xəbər edərəm.

¹⁰ - Gedək

– Mən səni qoyub getmədim. Getmərəm də. Amma əlini qardaşımın qanına bulama. Qardaşımı öldürən adamlı mən necə yaşaya bilərəm? Əvvəl məni öldür. Mən də erməniyəm. Kimin qisasın alırsansa, məndən al. Uşaq-larından al.

Sabirin qolları boşaldı. İçini çekdi. Pilləkənin başında oturdu. Maya tūfəngi alıb divara söykədi.

* * *

Səhərin alatoranında İbad gəlib üzümlükde basdırıldığı avtomatı çıxardı. Hərlənib ovcu boyda ucu sıvri qara daş tapdı. Oturub, avtomatın üstündəki rəqəmləri daşa yedirdi. Öldürdüyü zabitin üzü gözünün qabağına gəlirdi, xırıltısını eşidirdi. Bir tərəfdən, adam öldürdüyü üçün vicdan əzabı çəkirdi, bir yandan da özünə haqq qazandırırdı.

Kənddən gələn partlayış səsi onu yerindən oynatdı. Durub boylandı, qapqara tüstünü görəndə kəndə qaçıdı.

Əmirxanın çayxanası havaya uçmuşdu. Çardağın quru taxtaları küləş kimi baş-başa verib alışındı. Yerindən səksənib duran qonşu haya gəlirdi. Gəlib görürdülər Əmirxan yoxdu, qapının ağızında ayaqları qalıb.

Hərə bir tərəfdən vedrələri arxdan doldurub, alovə atırdı. Qan beton döşəməyə yayılırdı.

Ibad divarda qalmış qəlpəni bıçağın ucuyla çıxardıb Eyvaza göstərdi:

– Qranatdı. – Qapının qarşısında qalmış Əmirxanın ayağını göstərdi, – Qapiya “sürpriz” bağlayıblar. Açında partlayıb. İçəridəki qaz balonu da...

– Deyirsən, biz postda ola-ola erməni kəndə girib? – Eyvaz inanmaq istəmirdi. – Bəs orda necə durmuşduq?

– Nə qədər ki, uşaqların silahı yoxdu, hər gün belə olacaq.

– Bu hardandı? – Eyvaz İbadın əlindəki avtomatı indi gördü.

– Tapmışam.

Eyvaz bir necə saniyə onun üzünə baxdı. Sonra qardaşının qoluna girib kənara çekdi:

– Demək zabitin qisasını Əmirxandan aldılar.

İbadın ona acığını tutdu.

– İndi mənəm günahkar? Bizi alçaltsınlar, qız-a-gelinə girişsinsər, biz də biqeyrət olaq?

– Ruslar bunu bizə bağışlamaz. Sovet zabitini öldürmək, it vurmaq deyil.

– Rusa dəymək olmaz, ermənini də öldürməyək, xalq düşmən olar. Amma bizə nə istəyirlər eləsinlər. Hələ üstəlik yalvaraq da, qapılara minnətçi də düşək. – İbad başını yırğaladı. – Mən bunun üçün gəlməmişəm.

O, Eyvazın qarşısından keçib gedəndə Sabirin ortaçıda donuxub qaldığını gördü. Çiyninə vurub:

– Gəl, – dedi.

Sabire elə gəldi İbad hər şeyi bilir, bayaqdan qardaşıyla da elə onun haqqında danışırımış. Postda kimse onun qayınlarını yəqin ki, görüb.

İbad dalınca bir dəstə adam aparırdı. Bir-iki nəfərdən başqa hamısı ondan bir neçə payız böyük olardı.

Ayaqları Sabirin dalınca sürüñürdü. Özünü edama gedən məhkum kimi hiss edirdi.

Posta gəldilər. Çayxananın qara xəbəri onlardan qabaq çatmışdı. Hərə bir tərəfdə yana-yana deyinirdi.

İbad:

– Döyüşməkdən başqa çarəmiz yoxdu. – dedi. – Bu hadisə göstərdi ki, zəifik. Düşmən bizi basıb keçir. Deməli, biz ölüyük. Uşaqlarımız ölüdü, anamız, bacımız, arvadımız erməni əsiridi.

– Bəlkə də kənddə onlara yol göstərən var?

– Camaatın yarısı elə erməniylə qohumdu də. Hamısını qovmaq lazımdı...

– Kəşfiyyat dəstəsi olmalıdır. Onların içində girməliyik. Postların yerini, planlarını öyrənməliyik.

– Bəs silah?

– Nə var, nə yox ortaya qoyub silah alınmalıdır. – Kişi əlini Sabirin çıynına vurdu, – budey, müəllim kimi. Birini özünə alıb, birini də mənə.

– Mən qoyunları satmağa hazırlam. Hökumətdən gözləməyə dəyməz.

– Düz deyir, milis heç vaxt əlimizə silah verməz.

– Kim kəşfiyyat dəstəsində olmaq istəyir, sağımı keçsin. – İbad bir az da ucadan dedi. – Mənə dağı-dərəni yaxşı bilən adam lazımdı.

Hamı bir-birinə baxırdı. Sabir sağ tərəfə keçəndə, bir neçə qonşusu da onun yanında durdu. Səkkiz nəfər sağda dayanmışdı. Nisbətən yaşlı kişiler tərəpənmədilər.

– Əbülfət bizi öz dəstəsinə çağırıb, – kişi dedi. – Hamımız döyüşməyə hazırlıq.

İbad sağ tərəfə keçənləri bir də gözdən keçirdi. Onların qarşısında dayandı.

– Kəşfiyyat dəstəsi gərək qorxunun nə olduğunu bilməsin. Nizamlı dəstə olmalıdır. Satqınlara, ölümündən, öldürməkdən qorxanlara aramızda yer yoxdu. Komandirin əmri yaşa, boy a baxmir.

Hamı başını tərpədib razılışdığını bildirdi. İbad avtomatını stola qoyub onlara göstərdi.

– Bu gündən məşqlərə başlayırıq.

Gün ağacların başına qalxıb dayanmışdı. Silahı söküb yiğə bilənlər İbadla birlikdə xəndək qazırdı. Bəziləri traktorun ağır dəmirlərini məşq meydançasına daşıyıb gətirirdi. Yerə tırlar basdırıldılar. Kəndirlər bağlanırdı. Un kisələrinə torpaq doldurub ağacın budaqlarından asırdılar.

İbad dəstəni bir cərgəyə yiğdi. Əsgərlükdeki, komandirlər kimi əli belində var-gəl edə-edə, dedi:

– Yorulan əsgər ölü! Tənbəl əsgər ölü! Qorxaq əsgər ölü! Düşmən gülləsində ölürsənse, demək qarşındaki adamdan zəifşən! Sən güclü olmali-san! Sən öldürməlisən! Sən qisas almalısan! Sən evini, kəndini, torpağını qorumaşan! Hamı güclü məşq eləməlidid, hər şəraitə hazır olmalıdır.

Gün əyləndə İbad yarım saatlıq istirahətə razı oldu. Söyüd ağacının altında samovar qaynatmışdılar. Hamı arxda yuyunub, yerə çökürdü. Boğazları elə qurumuşdu, çayı buğlu-buğlu içirdilər.

– Qırادan gələn erməni Əmirxanın çayxanasını, qaz balonunu hardan bilir? Demək ki, arada satqın var. – Müşfiq söz açdı. – Bayaq Əbülfət deyirdi, iki nəfər olublar. Yoncalıqda ayaq izləri tapılıb, palçıqda.

Fikir İbadın ağılına batdı:

– O kimdirse, məni də ruslara həmin adam satıb, – dedi. – Yoxsa o zabit nə bilir mən kiməm, evim hardadı? Avtobusda mən olmuşam, ya yox?!

Sabirin yadına Suren düşdü. Hər onlara gələndə gedərdilər Əmirxanın çayxanasına. Nərdtaxta xəstəsiydi. Oturan kimi də qırmızı beşliyi atardı stola. Uduzanları sıraya düzərdi. Hər zər atanda elə məzəylə danışardı ki,

camaatın kefi açılardı. Oyun axşamacan çekərdi. Suren udduğu pula qəsdən axıra qədər dəyməzdi ki, nə qədər mahir oyunçu olduğunu hamı görsün. Hərdən də zəri cüt düşəndə başını qaldırıb Sabirə göz vurardı. Əmirxan da çaynikin birini qoyub, o birini götürərdi. Hamı dağılışanda da deyərdi, nə vaxt qaynın geldi, götür gel. Sabir qəfil daldığı xəyaldan xəcalət çekdi. Elə bildi onun ağlından keçənləri hamı gördü.

– Deməli, həmin adam avtobusda da olub. – Elçin hamının ağlına saldı. – Yadına sal, orda kənddən kimləri görmüsən?

– Olmaya da bilər. – İbad çayını içə-içə dedi.

Sabir sözə qarışdı:

– İbad, silaha görə, bəlkə, Ağdama, Gəncəyə deyək?

– Eyvaz bir-iki adamla danışıb. Mən də axşam gətirəcəm.

– Hardan?

Hamı ona mat-məəttəl baxırdı.

– Forma da olacaq, – İbad əminliklə dedi. – Bizim kəşfiyyat dəstəsi çox güclü olmalıdır. Hər şeydən əvvəl, idmançı, ruslardakı kimi nizam-intizamlı, səliqəli. Kim siqaret çəkirsə, bu gündən tullasın. Gecə-gündüz məşq... Əməliyyata hazırlıq...

– Axıra qədər arxandayıq. – Biri dedi, hamı təsdiqlədi.

Bir uşaq səsindəki “İbad əmi, İbad əmi” çağırışı söyüdün altına gəldi. Çiyində uzun payalı bayraqlar var idi. İbad onu görəndə ayağa durub qarşısına yeridi.

– Gətirdim, İbad əmi. – Oğlan təngnəfəs dedi.

İbad alıb bayrağa baxdı. Gün üzü görməmişdilər.

– Əsil kişisən. – İbad oğlanın saçına əlini çekdi. – Hardan aldın?

– Polisin altından. Pəncərədən girdim. Orda bilirsən nə qədər bayraqlar, şəkillər var? Hələ Lenin baba da ordadı.

– Bizə çox lazım olacaq. – İbad məntəqənin qarşısına gəldi. Oğlanı çiyininə alıb qaldırdı. Oğlan məntəqənin beton günlüyündəki boru bayraqlığa payanı soxdu. Bayraq açılıb yelləndi. Hamı qeyri-ixtiyari yerindən durub bayrağa fərəhlə baxdı.

* * *

Mövsüm kişi hər gün Muğanlıdan Xocavənddəki dəyirmanına gəlirdi. Atasından necə görmüşdüsə, elə eləyirdi Mövsüm kişi, iri lay qapıları günəşin üzünə açırdı, hər layı bir tərəfə çəkib qoyurdu. Onun həririni eşidən göyərçinlər oyanırdı. Mövsüm kişi hər axşam göyərçinlərin payını saxlayır, səhər həyətə səpirdi. Kəpəkdən yal bişirib dəyirmana sığınan, gecə qapısında yatan itlərə verirdi. Ətrafında dörd dolanırdılar. Dəyirmanın səsini eşidən, qapısını açıq görən arxayınlarıdı. Hamı deyirdi Mövsüm kişinin dəyirmanı bərəkətlidir. Bir də görürdün lap uzaq kənddən at arabasında, eşşək daşqasında, maşınlarda çuval-çuval buğda gəlir. Kəndlərdə yaşayan ermənilər də bugdasını bu dəyirmando üydürdü. Bilirdilər ki, Mövsüm kişi işinə haram qatmaz. On çuvalın bir dənində gözü olmaz.

Mövsüm kişi, hər sabah olduğu kimi, yalı bişirib çöldəki dəmir qablara boşaltdı.

– İstidi, istidi. Yandın. Gözlə...

Ac itlərin gözləməyə səbri çatmırıldı, yala dillərini vurub çekildilər.

Mövsüm kişi dəyirmana qayıtdı. Paltarını dəyişdi. Qollarını çirmədi. Ürəyində ruzi-bərəkət duası oxuyub salavat çekdi.

Mühərriklərin səsi dərmə-deşiklərdən boylanan sərçələri uçurdu. Gecədən qalmış çuvalları qaldırıb bunkerə boşaltdı.

Qulaq batıran bu səsin arasında adını başqa ağızdan eşidəndə çevrildi. Arakel astanada dayanmışdı. Mövsüm kişi boş çuvalları iç-içə yiğə-yığa ona yaxınlaşdı. Onun ciyninin üstündən çölə göz atdı, Arakelin xidməti göy "Jiquli"si dayanmışdı. Madix onlara tərəf baxırdı.

Arakel əl uzatdı.

– Əleykum salam. Əlim unludu. – Mövsüm kişi çuvalı qatladi. Arakel pərtliyini üzə vurmadı. Əlini pencəyinin cibinə salıb siqaret çıxartdı. Dodaqlarının arasına qoyub kibritle yandırdı. Mövsüm kişi Arakeli oxumuşdu. Çətin bir sözün altında əzildiyini görürdü.

– Gel çölə, burda eşitmirəm. – Mövsüm kişi çuvalı iki taxtanın arasına salıb çölə çıxdı.

– Movsum, necasan? – Yersiz sual olduğunu Arakel özü də hiss elədi. – Havasin varsa, bir nard ataq.

Mövsüm kişi onun ala gözlərindəki təlaşı ilk dəfə görürdü.

– Nerd oynamaga gəlmisən?

– Ha. Bir az vaxtım var. Dedim, bir tas nard oynayım qardaşımla. Sonra gedaram işa. Nadir, hamışa oynamışq da. Yoxsa birinci dafadır? Axırıncı dafa san udmuşdun. Avazını çıxmaq istayıram.

Mövsüm kişi görürdü ki, Arakel özünü gizlətmək üçün birnəfəsə danışır. Adətən, gərgin olanda o, dilinin arxasına belə sığınardı.

– Gözləyir axı. – Mövsüm kişi sürücüyə işaret etdi.

– İki budur da. Gozlasın. – Bir anlıq özünü əla alıb dedi. – Movsum, biz axı illərin dostuyuq. Na olur-olsun, bunu yadından çıxartma. Ha?

Mövsüm kişi anlayırdı ki, Arakelin dili zər atanda açılacaq. Gedib gətirdi. Çöldəki dəmir stolun üstünə qoydu. Arakel həvəslə nərdi açıb daşları ayırdı. Mövsüm kişi kətilləri gətirdi. Arakel samovarı bulaqdan doldurdu. Hazır doğranmış cılıkları, fitili gətirdi. Mövsüm kişi samovara od saldı, başına dudkeşi qoydu. Gəlib üz-üzə oturdular. Hərəsi bir zər atdı.

– Hamışa bu vaxta samovarın da qaynayardı.

Mövsüm kişi onun üzünə baxmındı.

– Xeyirdimi?

– Xeyirdən keçib. İndi başımız oz alımızdan çıxıb, Movsum. – Bir az qabağa uzatdı boğazını. Kiminse eşidəcəyindən çəkinib fisıldadı. – İt olmuşuq, zancırimız başqalarının alındadı.

– Demək istəyirsən oğlanı buraxdırı bilmirsən? Kiminlə danışmaq lazımdırsa, mən gedərəm. Bu, elə-belə iş deyil, Arakel. İstədikləri vaxt gəlib kəndə girsinlər, dava salıb uşağı aparsınlar. Bu birinci dəfə də deyil. Özün bilirsən.

– Man o uşağı taparam. Narahat olma. Zabiti vurub axı...

– Arakel, inanmadığın şeyi danışma.

– Vaziyyat dayışır, Movsum. Bundan da pis olacax. Man o uşağı tapıb kanda gondararam. Amma san da, qohuma-dosta denan kanddan çıxsalar yaxşıdı. Uzaqlaşınlar. – Arakel zəri atdı. – Dunan hansıa cahannamdan bir maşın nayomnik galib.

Mövsüm kişi əlini diyirlənən zərlərin üstünə qoydu.

– Məni qorxutmağa gəlmisən? Göndəriblər ki, get qorxuz, kəndi boşaltsınlar?

– Movsum, qulaq as. Biz bir-birimizi indi tanımiriq. Bilsalar ki, bu barada sana nasa danışmışam manim başım gedar. Xaricdan dastalar galib deyi-

ram. Doyuşmaya. Biza muhariba-zad lazım deyil. Amma qarşısını da almağa gecumuz çatmır. Bu işlar lap yuxarıdanlı, Arakelin, Movsumun işi deyil.

– Ölüb bu millətin yiyesi ki, onun torpağını, kəndini əlindən alsınlar?

– Movsum, onlar üçün muqaddas dayar, ata-baba yurdu, vatan, kand yoxdur. San heç ASALA-nın adını eşitmışan? Terror. Onlar arvad-uşaq bilmir. Yeravan hokumati də bacarmır.

Mövsüm kişi nərdtaxtanı üz-üzə çırpıb Arakelin burnunun ucunda bağladı.

– Biz qonaq qarşılamağı da bilirik, düşmən qarşılamağı da.

– Movsum, man sani başa duşuram. Amma istamiram sana, ailana, bu kantların camaatına bir şey olsun. Yaxşısı odur bir az aralaşın. Qoy iki dövlət masalani hall elasin, dil tapsınlar. Sulh olsun. Sonra qayıdın. San da bura galma. Muvaqqati. Demiram ki, hamışalık.

– Arakel, gedə bilərsən. – Mövsüm kişi əsəbileşdi. – Yersiz gəldi, yerli qaçıdır?

– Biliram, askarlar bura da galacax. Sani incidentarlar.

– Bu günə qədər qorxduğumu görmüsənmi?

– Yox. Ela buna gora da get deyiram. Türklerin işladıyi har yera burunlarını soxullar. Man yanına dost galmışam, sani qorumaq üçün.

– Xidmeti maşınla, rəsmi geyimdə dost kimi... – Mövsüm kişi rişxəndlə gülümsədi. – Arakel, get səni göndərənə denən ki, camaat evini, kəndini sizə qoyub qaçmaz. Kimin hünəri varsa, gəlsin.

– Movsum, san mani duz başa duşmursan...

– Onda sən məni başa sal, bu kəndlərin o qızsevən, o bügi təzə çıxmış cavan uşaqları niyə ölməlidir? Bu vaxtacan bir-birimizə neynəmişik? Araya qan hardan düşdü? Dinc yaşıdagımız yerdə indi niyə düşmən oluruq?

– Biz da bunu istamirik.

– Bəs nədir bu müharibənin məqsədi?

– Qazanc.

– Ölümən gələn sərvət... Bəs niyə bildiyini öz camaatınıza demirsən? Niyə demirsən ki, düşmən biz deyilik, bizi üz-üzə qoyanlardı. – Mövsüm kişi durub nərdi götürdü. – Deyə bilmirsən. Qorxursan! – Mövsüm kişi dəyirmanına təref getdi. Arakel onu bir neçə dəfə çağırıldı, təəssüflə başını buladı. Sonra maşına oturdu. Götür “Jiquli” çıraqlı eşib uzaqlaşdı.

Bəlkə bu günə qədər ilk dəfəydi Mövsüm kişi Arakelin dostmu, düşmənmi olduğunu ayıra bilmirdi. İlk dəfəydi dəyirmanın səsi onun başına düşündü. İlk dəfəydi özünə dəyirmandan yer tapmirdi. Söyüd ağacının altındakı kötüün üstündə oturub arxdan burula-burula gedən suya baxırdı. Samovar qaynayıb onun səbri kimi daşırdı. Mövsüm kişi çayniki dəmə qoyub dəyirmanına girdi. Üyündülmüş unları çuvallara doldurub kəndirlə ağızlarını büzüb bağladı, sürüyüb qapının yanına yiğdi. Mühərrik sönəndə dəyirmanın başı dincəldi. Ətrafa kəpək tozuna qarışmış sükut çökdü.

Unun sahibi gəlirdi. Çəlimsiz, qoca kişiydi, elə bil sümüyüne nazik dəri çekmişdilər. Eşşəyin noxtasından tutub darta-darta daşqanı dəyirmanın qapısına çekdi.

– Ay kişi, evdə oğuldan, nəvədən yoxdu yenə sən gəlmisən? – Mövsüm kişi əl atdı.

– Var, var, niyə yoxdu? Amma bu başı batmışlar yolları kəsib, qadan alım, qollu-qanadlı cavan görən kimi tutub aparırlar. Nətəhər göndərim? Rus erməniyə qarışib, gəlib durub kəndin başında. Nə gedə bilirik, nə gələ bilirik.

Mövsüm kişi istədi Muğanının, Əmiranların halını desin, gördüyü postlardan danişsin. Kişi gəlib onun qarşısında durdu. Çuxura düşmüş gözləri sulanmışdı.

— Nolacaq bizim axırımız, qadan alım? Bura da güclə gəldim. Yolun o basın da kəsiblər. Nə qədər adamin buğdasını əlindən almışdır. Deyir, bu saat tök yerə baxım, içində silah aparırsan. Nə Allaha baxan var, nə bəndəyə.

— Buğdasını alıblar? — Mövsüm kişi təəccübləndi. — Deməli, camaati bura gəlməyə qoymurlar. Mövsüm kişi fikirləşdi ki, bəlkə bu, Arakelin işidi. Gedəndə elə tapşırıb. Fikirləşib ki, dəyirmana buğda getməsə, Mövsüm də gəlməz.

— Üzü qışa dönür. Nə unumuz var, nə dənimiz.

— Belə getməz, bu işləri yoluna qoyan tapılar.

— Deyir Suriyadan, Livandan nə qədər erməni gətiriblər. Özü də pullu döyüşçülər. Nəyə gətiriblər? Bizi öldürməyə? Bəs bunu mən bilirəm, bizim hökümət bilmir? Niye onların qəşərini kəsən yoxdu?

— Vəziyyət dolaşıqdı. Bizimkilər nə fikirləşir, məlum deyil. — Mövsüm kişi əvvalları sürüyüb çölə çıxartdı. Köməkləşib daşqaya qaldırdılar. Beş tayani yan-yana yığıdlar. — Bu saat stol davası gedir, kənd-kəsək hayında olan yoxdu.

— Gəl otur, bir çay iç. Samovarım indi qaynayıb. Uzaqdan gəlmisən.

— İçim, ağrin alım, içim. Gör, nə günlərə qalmışaq. Evimizdə dustaq olmuşuq. Malı, qoyunu örüşə də çıxarda bilmirik. İşıqları da kəsiblər. Dirəklərin çoxu yerdədi. Axşam düşdü, zülmət olur. Bunlar da içib, ağıllarını itirir. Kəndə girib gecənin bir aləmində göyə-yerə gülə yağdırıb camaatın yuxusuna haram-zəhər qatırlar.

Mövsüm kişi çayları stola qoydu.

— Kəndlərin hamısı eyni gündədi. — Mövsüm kişi dedi. — Bunların məqsədi bizi buralardan qaçırtmaqdı.

— Mən evimdə ölrəm, heç yana getmərəm. Hayana gedim? Bura mənim qəbir yerimdi. Heyfim o körpələrə, qadınlara gəlir. Gəlinə, qızə girişir bu binamuslar. Namusa, qeyrətə sataşırlar. Bizimkilər də əliyalın. Qabağa çıxanı vurullar. Bir gəlib deyən də yoxdur ki, ay küçük, ay binamus, bu fağırı niyə vurdun? Səni bura ara qarışdırıb, adam vurmağa göndəriblər? Bizdə bir Fərəməz var, arvadına sataşmışdır bulağa gedəndə. O da yabasını götürüb çıxmışdı. Yazıqın qanı qaldı kəndin ortasında. Kimin aralıda qohumu, tanışı var, cavan gəlini, qızı, uşağı kənddən çıxardır. Kimin də yoxdu, budey, elə bu vəziyyət. Bacara bilmirik, Mövsüm, mümkünəti yoxdu. Əliyalın neynəyəsən?

Kişi çayı içib durdu.

— Əppək yoxdu evdə. Aparım unu, təndirə çörək yapsınlar. Körpələr acdi.

— Apar, apar. Bərəkətli olsun.

Kişi cibini eşələyib pul çıxartdı. Sıxıla-sıxıla Mövsüm kişiyə uzatdı:

— Yarısını verə bilirəm, ağrin alım. Gələn dəfə gələndə də...

Mövsüm onun sözünü kəsib əlini geri qaytardı.

— Apar. Halal xoşun olsun. — Kişi nə qədər məcbur eləsə də, Mövsüm kişi pulu götürmədi. — Bu dəfə qoy oğul payı olsun. Gələn dəfə verərsən. Apar şəkərə, qəndə ver.

Kişi noxtanı dərtib eşşəyi yola tərəf çəkmək istəyəndə, dayandı. Dəyirmanın həyətinə hərbi UAZ girdi. Maşından Surenин dalınca əsgərləri düşdü.

— Kimdi dayırmançı? — Suren ayaqlarını aralı qoya-qoya onların üstünə gəldi.

– Mən.

Suren əsgərlərin ikisinə dəyirmanı axtarmaq əmri verdi.

– Haranı axtarırlar? Nə axtarırlar? – Mövsüm kişi qabağa yeriib Surenlə üz-üzə durdu. – Mənim dəyirmanımı axtara bilməzsən.

– Dayırmanda silah var? Ara qarışdırmaq! Sanin işin burda taxılın, unun arasında kandlara silah paylamaqdır?

– Silahım olsayıdı, indi meyidin ayağının altına sərilmüşdi.

Suren Mövsüm kişinin bir qarışlığına gəldi.

– Mani hadalayırsan? Deməli, aqlından mani vurmaq keçir. – Gözünü onun üzündən yayındırıb qoca kişiyə baxdı. Un çuvallarına işarə elədi. – İçindən var?

– Un! – Qoca kişi dedi. – Çuvalda nə olar?

– Çuvalda un olar, unun içində da silah, gulla. Siz çox tulku millatsız. Kandları silahlandırıb ermani camaatının ustuna qalxmaq istayırsız. Erməni soyqırımına hazırlıq. Ha?

– Bu sənin kimi erməninin ağılna gələ bilər. Bir adam tanımadığı, üzün görmədiyi adama niyə güllə atsın?

– Aqlını ozuna saxla. Baxarıq. – Suren arxaya çevrildi. Sürücü qaçaraq yaxlılaşdı. Belindən iri tiyeli hərbi bıçağı çıxarıb ona uzatdı. – Dadargir desnem, sra meç inç qa?¹¹

Çuvalın böyrünü yarılıb unu yerə boşaltdı.

– Ay bala, dayan. Ay bala, Allah evini yıxsın. Bərəkəti yerə tökməzlər. Əlin qurusun... – Kişi ona mane olmaq istəyəndə, Suren qolundan tutub qəfil arxaya çəkdi. Kişi səntirləyib yıldı. Mövsüm kişi özünü ona yetirdi, kişini qaldırmağa çalışdı.

Əsgər bir-bir çuvalların ortasını yarır, arxasından qaldırıb yerə boşaldı.

– Bolorı dadarq e, hramanadar.¹²

Suren yerdə təpələnmiş una işarə edib dedi:

– Gulla olar birdən, ayağınla dağıt gorum.

Əsgərunu təpikləyib yaydı.

– Net orujiya.¹³ – Dəyirmandan çıxan iki əsgər komandirə səsləndi.

– Mən demişdim axı.

Suren onun üzünə tərs-tərs baxdı. Sonra tapançasının darağını çıxartdı. Baş barmağıyla siyirib bir neçə gülləni un topasının içində atdı:

– Ha, bu da gulla! İstasam, ordan da silah çıxardaram. İkinizi da aparıb gullalayaram.

– Allah sizin bəlanızı versin. Mənim nəvələrim acdı. Onların yavan çörəyin dağıtdın. Allah çörəyinizi kəssin. Bərəkəti tapdalayan ayaqların qurusun...

– Kəs səsini! – Suren qoca kişiyə çəmkirdi. Güllələri unun içindən götürüb darağa taxırdı. Mövsüm kişi çarəsizlikdən susmuşdu. Susduğuna görə xəcalət çəkirdi. Özünə bu çarəsizliyi, susqunluğu yaraşdırmirdi. Gözləri dönmüş bu adamlara necə cavab verəcəyini də bilmirdi.

Suren darağı yerinə taxıb çaxmağı çəkdi, eşşəyin yanından keçəndə tapançanı onun başına sıxdı, tətiyi çəkdi. Eşşək yana yixılanda daşqanın bir təkəri havaya qalxdı.

UAZ tozanaq qaldırıb dəyirmanın həyətindən uzaqlaşdı. Mövsüm kişi ortalıqda qoluqurumuş kimi durmuşdu.

¹¹ - Boşalt görüm, bunun içində nə var?

¹² - Hamısı boşdur, komandır!

¹³ - Silah yoxdur.

Qoca kişi çinqılın üstündə iməkləyə-iməkləyə eşşeyinə yaxınlaşdı. Onun qanına bulanmış başını qucaqlayıb hönkür-hönlük ağladı. Sureni, hökuməti, zəmanəni söyüd, qarğıdı.

– Ac nəvələrimin haqqını yerdə qoyma, Allah. Bizim gücümüz çatmadı, sən bələsini ver... İndi mən hansı üzlə qayıdım evə? Gör bizi nə hala qoyular? Gör nə günlərə qalmışığ?

Eşşəyi daşqadan ayırdılar. Kişi gözünün yaşını saxlaya bilmirdi.

– Qoduxluqdan əlimdə böyümüşdü...

Mövsüm kişi dəyirmanın arxasındaki xəndəyi bir az da qazib dərinə saldı, boyun uzadı. Eşşəyi sürüyüb gətirdilər, xəndəyə sürüsdürüb uzatdlar. Kişi eşşəyin ayaqlarını qarnına yiğdi. Belləri götürüb hərəsi bir tərəfdən torpaq atdı...

– III –

Sovetliyin həyətinə yığılmış kişilər "Ural" hərbi təcili yardım maşınını görəndə, qırışqları açıldı.

Maşından hərbi geyimli, silahlı, dolu bədənli keçəl zabit düşdü. Sürəcү yerində gözlədi.

Eyvaz məntəqədən çıxıb ona yaxınlaşdı. Əl uzadıb görüşdü:

– Dedim, gəlməzsən.

– Mən hərbçiyəm. Sözüm sözdü. Başqa dəstələr də var. Onların da mənə ehtiyacı var.

– Nə gətirmisən?

– Silah yoxdu hələ. Paltar, batinkadı. – Keçəl Komandir maşının arxa qapısını danqıldatdı.

– Eybi yox. – Eyvaz dedi.

Maşının arxa qapıları içəridən çölə laylandı. Bir silahlı əsgər düşdü. Karton yeşikləri göstərdi.

– Boşaltsınlar.

– Tələsmə. – Keçəl Komandir Eyvaza astadan dedi. – Görək nəyə gücün çatır.

Eyvaz onun eyhamını dərhal anladı. Cibindən iki dəst pul çıxarıb ona uzadı. Keçəl Komandırın barmaqları dəstləri daradı, ortasına baxdı. Kitelinin iç cibinə qoydu. Əmr gözləyən əsgər qapıdan kənara çekildi. Eyvaz kişilərə işaret elədi ki, gəlsinlər.

– Mənə masxalat lazımdı. – İbad Keçəl Komandirə yaxınlaşdı. – Bir də "əfqanka". Neçəyə satırsan?

Keçəl Komandir İbadı süzdü. Onun ədalı duruşuna, özünə arxayınlığına baxdı. Sataşmağa daha yaxşı söz tapa bilmədi:

– Gullə hamisindən keçir. – dedi.

– Gullədən alverçilər qorxar.

Keçəl Komandir pərtliyini gizlətməyə çalışdı.

– Səndən bahadı.

– Gətir.

Keçəl Komandir gedib maşına oturub, dirsəyini pəncərədən çıxardı. Əsgər arxaya minib, qapıları çəkib örtdü.

– Bir-iki günə xəbər verərəm. Sağ qalsan, gətirərəm. – Maşın yerindən tərpənəndə Keçəl Komandir başını İbada uzadıb dedi.

UAZ sovetliyin həyətindən çıxdı. İbad məntəqəyə qayıdanda hamı özünə paltar seçirdi. Ayağına uyğun batinka axtarırdı.

İbad bir neçə formaya baxdı. Bəzilərinin üstündə qan ləkəsi qurumuşdu, bəzi batinkalar çırlımsıdı. Bəzilərindən kəskin qoxu yayılırdı.

– Bunlar təzə deyil. – İbad Əbülfətə dedi.

– Demişdi. Təzə tapmaq çətindi. – Eyvaz hamiya eşitdirdi. – Mən dedim, nə tapsan gətir. Camaatın ayağı yalın qalmasın. Əynində forma olsun.

– Ölən əsgərlərin paltarını satır.

– Hamımız bir gün şəhidik. – Sabir əynindəki kitelin sinəsindəki gülə deşiyindən barmağını çıxardıb tərpətdi. Onun bu məzəli hərəkəti otağın əhvalını dəyişdi.

– Düz deyir, olsun də. Yudurdub geyərik.

– Şərəfdi.

– Şəhidi gərək öz paltarıyla basdıralar.

– Silahları nə vaxt gətirəcək? – İbad soruşdu.

– Görək də.

– Bu nə murdar alverdi? Ağdamlılar orda şəhid olur, bu alçaqlar da gedib şəhidi qarət edib paltarını, silahını satır.

– Bəlkə ermənilərdən, ruslardan gətirir? O qədər qoyub qaçanlar var ki. Onlardan alıb bizim kimilərinə satır, könüllülərə. – Əbülfət onun əsəbini bir az yatırımağa çalışdı. – Bizə silah, geyim lazımdı. Hardan alır, necə gətirir, özü bilər. Məcburuq, alırıq. Uşaqların ayağı, əyni yalındı.

İbad paltarların üfunət iyindən başını götürüb otaqdan çıxdı. Pilləkəndə oturub harasa lap uzaqlara baxdı.

O gün kəndi ən müqəddəs yerindən vurdular. Mərmi Dağdağan ağacının iri budaqlarını budayıb yerə tökmüşdü. Şivrimlər, yaylıqlar, dəsmallar od aldı, ağacın gövdəsi yandı, quru budaqları alışdı.

Camaat dedi indi daş yağacaq, Allah dözməz bu ədalətsizliyə, bu haqsızlığı. Yağdı... Kəndə mərmi yağdı. Götürüb qopdu düşdü, adamların ayağının altından yer qaçıdı. Kiminin peyəsi, kiminin evi dağıldı. Kiminin mal-qarası qırıldı, kiminin də balası öldü. O gün hamının canı yandı. O gün ilk dəfə mərmi səsini tanıdlılar, gücünü gördülər, evlərində nə qədər çarəsiz olduqlarını anladılar. Kimi körpəsini qundaqladı, ayaqyalın qaçıdı. Qaçdıqca qaçıdı, amma nə qulaqlarından səs itdi, nə də gözlərindən o dəhşət çekilib getdi. Ölümü canlarında hiss elədilər. Uşaqların qorxudan ilikləri yandı. Müharibəni indi daha yaxşı tanıdlılar; kinolara bənzəmirdi, bu dəfə kənardan baxmirdılar. Yerlər göyün arasında qalmışdılar.

Səhər hərə bir söz dedi sovetliyin qabağında.

– Sovetlər Birliyi parçalanıb. Biz Moskvadan ayrılmışq. Ermənilər də fürsətdən istifadə edib Dağlıq Qarabağı əlimizdən almağa çalışır. – Eyvaz pilləkənin başında durub vəziyyəti bildiyi kimi izah etməyə çalışırı. – Hökumət hələ özünü formalasdırı bilmir. Moskvapərəstlər, ermənipərəstlər, avropapərəstlər ölkəni parçalamağa çalışır. Biz də onların döyüş meydaniyiq. Bizim gücümüz ancaq rayonu, kəndləri qorumağa çata bilər. Kiminsə köməyinə ümid yoxdu. Ya biz bu kənddə qalıb döyüşməliyik, qorunmalıyiq, şəhid olmalıyiq, ya da qaçıb getməliyik.

– Biz heç yana qaçmırıq!

– Erməni bizim kəndi ala bilməz.

– Axırıncı adama kimi döyüşməliyik. Nəyimiz var, satarıq. Silah da alırıq, maşın da...

– Heç kim kənddən çıxmır.

Mövsüm kişi pilləkəni ağır-ağır qalxanda, yerdən od püskürən adamlar susdular.

Mövsüm kişi əvvəl camaata baxdı. Həmin an Arakel onun beynində danışındı. Mövsüm kişi Arakeli beynində susdurdur:

– Kənddən getmək lazımdı! – Sözünü deyib dayandı. Hamı bir-birinə çash-baş baxdı, elə bil qulaqlarına inanmadılar. Bu gün ilk dəfə çox adam onun sözüylə razılaşmadı. – Kənddən uşaqlar, qadınlar, xəstə qocalar çıxmalıdı. Əli silah tutan, ürəyində təpəri olan qalib kəndi saxlasın. Mən də, oğlumun beşi də kənddə qalırıq. Amma körpə uşaqları qırğına verə bilmərik.

Sovetliyin qabağında söz bitdi. İndi hamının bir məqsədi var idi; silahlanmaq.

* * *

Sovet əsgərləri Xocavənddəki ən iri məktəbdən uşaqları pərən-pərən salıb, oranı herbi qərargaha çevirmişdi. Məktəbin həyətində iki BMP dayanmışdı. Üstündəki pulemyotu sarı tentin altında gizlətmışdilər. Həyətə girib-çıkan maşınlar əsgərləri harasa aparır, hardansa getirirdi. Gənc əsgərlər çatlamış asfalta təpik döyür, söyüle-söyüle zabitlərdən təlim alırdılar. Bütün hasar boyuna növbətçi əsgərlər nəzarət edirdilər. Hər nəzarət qülləsində bir əsgər durmuşdu.

İbad günün günorta çığı məktəbin uzaq həndəvərini dolaşib kəndə qayıtmışdı. Onunla ölümə hazır olan əsgərlərə əlbəyaxa döyüşü öyrədirdi. Yoruldum deyən əsgərin belinə yoldasını mindirib həyəti çapdırırdı.

Cərgəni qarşısında sıraya düzəndə yenə əlini belinə qoyub dedi:

– Özünüze sığışdırımayın düşmən gülləsindən ölməyi. İmkən verməyin düşmən ananızı ağlatınsın, uşaqlarınızı yetim qoysun. Yadınızda saxlayın, döyüsdə ancaq qorxaqlar ölüür. O vaxt Öl ki, başqalarını ölümən qoru. O vaxt Öl ki, bir dəstə düşmən öldür. Kəşfiyyat dəstəsi yorulmaz. Kəşfiyyat dəstəsi dayanmaz. Kəşfiyyat dəstəsi məğlub edilməz!

Kölgəlikdə, yataqda, süfrənin başında, samovarın qırğında hərədən bir avaz gəlirdi.

– Bilmirəm düşmən budu, yoxsa o tərəfdəkilər? Mən rayondan durub bura könülli gəlmışəm...

– Bu da komandır olub. Uşaq kimi qaç, şillaq at, dəmir-dümür qaldır. Torba yumruqla... Belə kənd qorumaq olar?

– Burda yorulub ölməkdən sə, döyüşmək lazımdı. İmkən versinlər gedək... -Yerin qulağı, divarın, daşın ağızı xəbər yayırdı, gəlib İbadın qulağına çatırdı.

– Hazır deyilik. Hələ əməliyyata getmək olmaz. Mən ordan bura meyit daşıya bilmərəm. Düşməni sevindirmək olmaz.

Kim onun əmrinə tabe olmurdu, İbad onu bağlatdırırdı ağaca, dörd bıçağı var idi, bir-bir atıldı, bıçaqlar ağaçca bağlanan adamin qolunun altından, ayağının arasından, qulağının dibindən gövdəyə sancılırdı. O da yalvarırdı, deyirdi ki, buraxsın, bundan sonra Öl desə, ölməyə hazırlı.

Sabir İbada o qədər inanırdı ki, məşq başlayanda, özü gedib söykənirdi ağaca, İbadın gözünün içiñə baxırdı, deyirdi at. İbadın nə qədər sərrast olduğunu anlayandan sonra Sabir istədi bunu hamı görsün, ona canlarını etibar eləsinlər. İstəyirdi İbad da bunu bilsin. Bilsin ki, canını ona gözünü qırpmadan verə, teki özüylə kəşfiyyata aparsın. İstəyirdi qayınlarını tapsın, Əmirxanın, qonşularının qisasını Mayranuşun gözündən uzaqlarda alsın, vicdanı rahat olsun. İstəyirdi heç kim ona daldada: "Arvadı erməni oğraş qayına gülə atmaz. Qayınlarına işləyən satqın..." binamus..." deməsin. Sabir özünü sübut eləmək istəyirdi.

İbad təzə qərar qoymuşdu.

– Gündüzlər yatıb, gecələr məşq edirik. Kəşfiyyatçı canavar kimi görməlidir.

Məntəqədə qaldıqları otaqların pəncərələrinə qara adyal tutdu. Qoymadı içəri güneşin şöləsi girsin. Onlar üçün gecəylə gündüzün yerini dəyişdi. Kəşfiyyatçılar getdikcə qaranlıqda daha yaxşı görməyə başladılar. Postda səhərə qədər göz qırpmadılar.

Sabir fürsət tapan kimi evinə oğru kimi gedirdi, həndəvərə dolaşib yerdə ayaq izi axtarındı. Pəncərələrdən boyanırdı. Mayranuşu, uşaqları yerində yatılı görəndə arxayın olub geri qayıdırdı. Amma bilirdi ki, qayınları gec-tez yenə gələcək. Bu dəfə onların qanını qurbanlıq quzu qanı kimi alına çəkəcəkdi.

* * *

İbad məktəbin hasarına təref ele yavaş sürünenirdü, ilanın yanından keçsə ürkütməzdi, gəlib hasarın kölgəsinə uzandı. Nəzarət qülləsindəki iri projektorların işiq zolağı bir nöqtədə çarpzlaşıb ayrılanla İbad ağaça dırmandı. Budaqların arxasından məktəbin həyətinə baxdı. Hasar boyu addımlayan əsgərlərin addımlarını sayır, nəzarət etdikləri ərazinin məsafəsini ölçürdü. Onların hardasa bir-iki dəqiqə dayanmasını, aralarındaki intervalın uzanmasını gözləyirdi. Arxadakı əsgərin istixana binasının tinindən çıxıb onları görməsi iyirmi iki addımlıq məsafədəydi.

İbad budaqdan hasara tullanmağa hazır dayandı. Qarşidakı əsgər uzaqlığında işiq zolağı gəlirdi. İbad addımları saidı, işiq zolağı geri çəkilən kimi hasara, ordan yerə atıldı, qaçıb yaxınlıqdakı dirəyin dibinə uzandı. Növbəti on iki addımlıq boş məsafəni iyirmi beş dəqiqə yerindən tərpənmədən gözlədi. Bir-birinin arxasında gedən əsgərlərin dövrəsi məktəbin arxasına düşməliydi.

Məktəbin qabağında işıqlar yanındı. Yerindən durub qaçsaydı, qüllədəki əsgər onu dərhal görərdi. Binanın tinindəki şlyapalı lampanı külək saat kəfkiyi kimi ağır-ağır yırğalayırdı. Yan pəncərəyə düşən işığın arxasında kölgəsi qara quyruq kimi sürünenirdü.

On iki dəqiqəlik məsafə yaxınlaşırırdı. Qüllədəki əsgər qurcalındı. Siqaretini dodağının arasına qoymuşdu. Bir neçə dəfə kibrıt çekdi. Külək söndürdü. Bir künçə büküləndə, İbad şlyapalı lampanın kölgəsində qaçaraq şüşələri qırıq pəncərədən içəri girdi. Otaq istifadə olunmurdu, döşəməsini sökmüşdülər, qırıq qapısı yana düşmüştü, tavandan boş naqıl sallanırdı.

O, astanadan dəhlizə boylandı, bircə pilləkənin yanında işiq yanındı. Üzüze olan otağın qapısı aralıydı. Qaçıb otağa girdi, qapını arxasında örtdü. İçəridən yayılan kəskin sarımsaq, tünd spirt, iyənmiş ayaq qoxusu beyninə doldu. Gözü qaranlığa alışanda, çarpayılarda əsgərlərin yatışdığını gördü. Özünü itirmədi. Bir az dikəldi. Oyaq əsgər onu görədə də bu qaranlıqda tanımazdı. Çarpayıların yanında arın-arxayın addımladı. Göz gəzdirdi, başını qaldırıb ona baxan yox idi. Çarpayılara söykənmiş, kənarından asılmış avtomatları usduf-usduf götürüb kürəyinə keçirdi. Qapını aralayıb dəhlizə baxdı. Avtomatları döşəməsiz otağa qoydu, qaçıb pilləkənin altındaki boşluğa qıslıdı. Ordan giriş qapısı görünürdü. Çöldə, qapının ağızında iki əsgər mübahisə edirdi.

İbad pilləkənin altından çıxıb qapının lap yaxınlığındakı otağın qapısını ehməlca araladı. İçəridə işiq yanındı. Başını salıb baxdı. Stolun arxasında bir zabit yuxu aparmışdı. Ayağını karşısındaki stolun üstünə qoymuşdu. Qolları

qoynunda çarpezlanmışdı. İbad içeri girdi. Otağa göz gəzdirdi. Sol tərəfdəki divarın dibində gülə yeşikləri üst-üstə qalaqlanmışdı. Sağ tərəfdə iri dəmir seyf var idi. Zabitin arxasındaki rəfdə dəftərlər, kitabçalar, qovluqlar sıralanmışdı. Pəncərəyə çöldən barmaqlıq vurulmuşdu.

Zabitin boynu bir az arxaya düşəndə diksinib ayıldı. Gözünü açmağa məcal tapmamış, İbadın belindən çıxarıb atdığı bıçaq onun sinəsinə saplandı. Nə olduğunu beyni dərk eləmədi. İbad onun üstünə sıçrayıb ağızını qapadı, cənəsindən qəfil yuxarı çəkib boynunu qırdı. Zabitin ayaqlarını stoldan aşağı saldı. Başın stola qoydu. Gedib qapının cəftəsini siyirdi. Yeşiklərə yaxınlaşdı. Bir-bir qapaqlarını qaldırıb baxdı; avtomat, tapanca güllələriydi. Bir neçə yekində qumbara vardi.

İbad şalvarının balağını çəkmələrinin içində salıb bağı ayağına doladı. Kəmərini açıb şalvarının belini boşaltdı, güllələri dizinə qədər ayaqlarına doldurdu, kəmərini sıxdı. Ciblərinə, kəmərinə qumbara yerləşdirdi. Bir neçə güllənin barıtıyla yeşiklərin yanından qapiya qədər qarışqa yolu çəkdi. Stolun üstündəki sənədləri yeşiklərin ətrafına dağıtdı. Stolun üstündən zabitin alışqanını götürüb qapiya getdi, azacıq aralayıb dəhlizə boylandı. Sərxoş dəhliz mürgüləyirdi. Hardasa yuxarı mərtəbələrdən qadınların şəhvətli səsləri, güllüsləri divarlarda cılıklənirdi. Alışqanla barit yolunun başına od vurub qapını örtdü. Döşəməsiz otağa qaçıdı. Üstündəki güllələr bir-birinə dəyib şaqquidaşıyr, ucları dərisini cızır, ətinə batırdı. Döşəməsiz otağa çatanda, yanğın otağı bürüdü. Qapının ağızındaki əsgərlər həyəcanla ağızı yuxarı bağırdılar. Otaq partladı. Həyəcan siqnalı hamını diksindirdi.

Yeşiklər bir-birinin dalınca partlayanda alov pəncərədən, qapıdan çıxıb çölü qarsırdı. Dəhlizi tüstü bürümüşdü, göz gözü görmürdü.

İbad pəncərədən baxdı. Hasarın yanında keşik çəkənlər binanın qabağına qaçırdılar. Nəzarət qülləsindəki əsgər aşağı enirdi. İşiq zolaqları yerdə çəş olub qalmışdı. İbad avtomatları belinə aşırtdı. Pəncərədən düşüb kölgənin içiyə hasara qaçıdı, dırmanıb çölə düşəndə, ikinci partlayışdan binanın bütün şüşələri cılıklənib töküldü. İşıqlar söndü. Bircə pəncərələrdən qalxan alov görünürdü.

Həyəcan siqnalı lap uzaqlara gelirdi. Elə viyıldayındı, adamın ürəyi əsirdi. Alov ikinci mərtəbəni bürümüşdü...

* * *

Sabir bütün gecəni postda durub, səhər evinə gəlmışdı. Mayranuşu Bakıya göndərmək istəyirdi.

– Tez-tez gəlib sizi görərəm. – Mətbəxdə danışırdılar. – Həm də arxayı olaram ki, yaxşısız. Ara sakitləşsin, qayıdarsız.

– Mənim borcum sənin yanında olmaqdı. Dar gündə də, xoş gündə də.

– Gedin. Mən də sizdən arxayı olum.

– Qorxuram. Sənə bir şey olsa, mən neynəyərəm? Sən də gəl.

– Mənə heç nə olmaz. – İstədi desin ki, erməni nə köpəyoğludur ki, mənə nəsə eləsin. Sözünü dilinin ucunda dəyişdi. – Məni öldürən oğlanı hələ anası doğmayıb. Sən get, fikrim sizdə qalır. Bax, deyirəm, qardaşların yenə bura gələsə, araya qan düşəcək. Bu dəfə mən onları sağ buraxa bilmərəm. Özün də bilirsən onlar neylədi. Get, qardaşlarını da əlimdən qurtar, Maya.

Mayranuş kövrəlmışdı. Kətilə oturub ürəyini boşaltdı.

Azər qapıdan girib kirimişcə onlara baxırdı. Sabir geri dönəndə onu gördü. Oğluyla göz-gözə gəldi. Oğlanın ürəyindən nə keçdişə, başını aşağı saldı.

Sabir onun çənəsindən qaldırdı.

– Başını dik tut. – Alnından öpdü. – Bakıya gedirsiz. Anan da, bacın da sənə əmanətdi. Get hazırlaş.

Sabir dolmuş gözlərini oğlundan qaçırtdı.

– IV –

Postun girişində duran iki əsgər onlara yaxınlaşan UAZ-ın qarşısını kəsdi. Biri maşının pəncərəsinə yaxınlaşdı. Sürücüyə, onun yanında oturmuş orta yaşılı, çal saçlı mayora baxdı.

– Əbülfətin dəstəsi burdadi? – Sürücü soruşdu.

– Kim soruşur? – Əsgər cavab verməyə tələsmədi.

– Mayor Qasım Bayramov gəlib. Bakıdan. – Sürücü göz-qasıını oynadaraq yanındakı komandırı işaret etdi.

– Qaldırdırəyi, əsgər! – Qasım Bayramov əmr etdi.

– Açı. Mayor Qasım Bayramovdu. Bakıdan gəlib. – Əsgər gələn adamı tanıymış kimi, yoldaşına əminliklə bağırıldı.

Dirək qalxdı. UAZ xırıldaya-xırıldaya söyüdüyü girdi.

– Qasım Bayramov kimdi?

– Bakıdandı. Əbülfəti soruşdu. Bəlkə, satdıq gülle-zad gətirib...

– Başına dəysin. İbad onlardan qabaq gətirib. Bunlar hələ müştəri axtarır.

– Nə qədər olsa, yenə azdi. Bakıdan bura adam gəlibse, deməli, kiminsə yadına düşmüşük.

– Sən burda qal. Hərlənim görüm, nəyə gəlib.

UAZ məntəqənin qarşısında dayanmışdı. Mayor Əbülfətlə nəsə danışındı.

– Otağa qalxaq. – Əbülfət təklif etdi.

– Vaxt yoxdu. – Bayramov başını çevirib baxan kimi, sürücüsü işini bildi.

Komandirin çantasını maşından götürüb ona gətirdi. Bayramov çantanı alıb pilləkənin yanına qoyulmuş partaya yaxınlaşdı. Əbülfət gəlib onun qarşısında durdu. Əsgər pilləkənin başındaki stulu götürüb Bayramovun altına qoymayı.

– Çəsti qeydiyyata almaliyam. Neçə nömrəlidid?

– Nömrə yoxdu. Özünümüdafie dəstəsidir. Beş tabor var.

– Komandir kimdi? Neçə əsgər var? Silahlar, texnikalar? Ölən, yaralanan... hamisini yazmaliyiq.

Əbülfət dedikcə, Bayramov qasındakı kitabçanı yazıb doldururdu.

– Texnikamız yoxdu. Pal-paltarı ordan-burdan pulnan alırıq. Kəndin camaati mal-heyanın satıb tūfəng, gülle alır. Xahiş edirəm, gedin orda deyin ki, burda bir Xocavənd adında rayon var, camaat ağır şəraitdədi. Eşidirsiz?

– O, susub barmağını havada saxladı. – Əmiranları vurur erməni, bizim uşaqlar da köməye gedib. Onlar pulemyot atr, bizimki tūfəng. Xəberiniz varmı hər gün nə qədər adam ölüür? Düşmənə atmağa gulləmiz çatmır. Xocavəndin yuxarı kəndlərini yandırıblar. Gündə beş-altı kənd əlimizdən çıxır. Kömək lazımdı...

– Bir az dözün. – Bayramovun onu axıra qədər dinləməyə səbri çatmadı. Sözünü yarımcıq kəsdi. – Vəziyyət çətindi. Müharibə gedir. Mən də bura gəlmışəm qeydiyyata alam, kömək edəm. Kəşfiyyat dəstəsində neçə nəfər var?

– Səkkiz.

– Hanı əsgərləri? Əməliyyata gediblər?

– Yatıblar.

– Yatıblar? – Bayramov duruxdu. Alını qırışdırıb baxırdı. – Bu vaxt əsgər yatar? Deyirsən orda camaatın uşağı döyüşüb şəhid olur. Sənin uşaqların burda yatır? Axşam əməliyyatda olublar?

– Yox. – Bayramov arxadan gələn səsə çevrildi. İbad qolunu qoynunda çarpezlaşdırıb, ciyinini divara söykəmişdi. Bayaqdan bəri onları dinlədiyi arxayıñ duruşundan bilinirdi. – Məşqdən sonra yatırlar. – İbad Əbülfəti qabaqladı.

– Qardaşındı. İbad. Kəşfiyyat komandiri.

Bayramov İbadı süzdü. O, başına kokardası bozqurd olan qara beret qomyşdu. Əyninə təzə “əfqanka” forma geyinmişdi. Özü tikdiyi jiletin ciblərinə qoyduğu qumbaraların başları görünürdü. Çəkmələrini sürtüb təzə qaloş kimi parıldatmışdı. Bayramova yaxınlaşış hərbi salam verdi.

– Sənin əsgərlərin gedib orda döyüşməlidir. Şəhid olmalıdır. Yatmaq nədir? – Bozardı.

– Mən əsgərə ölməy üçün təlim keçmirəm. Gülləmiz də yoxdu, görmədiyimiz hədəfə niyə boş-boşuna ataq?

Bayramov ona acıqlı-acıqlı baxırdı.

– Bundan sonra bütün əməliyyatlardan birinci mənim xəbərim olsun.

– Bize başçı yox ey, güllə lazımdı. Maşın lazımdı. Yaralı uşaqları döyüşdən çıxarda bilmirik. Gecə Əmiranların özünümüdafıə dəstəsiylə birlikdə döyüşürdük. Yaralılar yerdə qalır. – Əbülfət içini çəkərək xəcalətlə əlavə elədi: – Yuxarı kəndlərdən qızları, gəlinləri əsir aparıblar.

Onun dediklərini Bayramov qeyd elədi.

– Ratsiya da yoxdur.

– Silahların yarısını İbad ermənilərdən gətirib. – Əbülfət əlini qardaşının ciyininə qoydu. İstədi Bayramov onu daha yaxşı görsün.

– Deməli, ermənilərdən gətirib. – O, düşüncəli halda başını silkələyərək İbada baxdı. – Kəndləri saxlamaq lazımdı. – Bayramov İbadın gətirdiyi silahların siyahısını yazandan sonra kitabçasını, qələmini çantasına qoyub stuldan durdu. Sürücüsü gəlib çantanı apardı. Bayramov onların qarşısında durdu. – Lənkəranda maşın var. Gedib götürmək lazımdı. Sabah gələrsən qərargaha, Ağcabədiyə. Tapşıraram, sənəd versinlər, gedərsən.

– Bu gün olmaz? Mən elə indi Ağcabədiyə gedərəm. Siz tapşırın. Mən də gedib axşama kimi maşını gətirim. Axşam yuxarıdakı uşaqlara köməyə gedəciyik. Maşın olsa, yaxşı olar.

Qasım Bayramov gözünü ondan çəkmədən başını silkələyib razılıq verdi.

– Burdakı vəziyyəti mənə məruzə etməmiş, qərar vermə. – Bayramov Əbülfətə tapşırıdı. – Bu, yuxarının əmdiridir. Ölüyü-diriyə sən cavabdehsən.

– Necə, cənab mayor? Erməni hücuma keçəndə deyək ki, dayanın, mayor Qasım Bayramova məruzə eləyək, icazə versə, sizə güllə ataq? Orda nə oyunlar qurulur, bilmirəm, amma burda müharibə gedir.

– Mən gəlib buranı nəzarətə götürəcəm. Sizə də sivyzə gətirəcəm.

Mayor maşına oturub uzaqlaşanda Əbülfət hiss elədi ki, deyə bilmədiyi sözlər ağızını yandırır.

* * *

Amaras monastırına avtobus gəldi. Qala divarlarının dəliklərindən baxan əsgərlər sevindilər, bir-birlərini hayladılar. Tatos qaçaraq aşağı endi.

İki əsgər avtobusdan zəfərdən qayıtmış komandir ədasiyla düşdü. Birinin dalınca avtobusdan enən qadınları əsgərlər itələyib cərgəyə qoyurdu. Qadınların bəziləri səntirləyib yanındakına dəyir, ayağı ilisən yixılırdı. Əsgər təpiyində qalxıb sırada yerini alırdı. Qadınların əksəriyyəti gecə köynəyində, ayaqyalın, saçları didilmişdi.

Levon gələ-gələ əsgərinə bağırırdı ki, qadınları vurmasın, ətləri göyərir. Sinirləri gərilmış qadınlar erməni kişilərini yaxına buraxmır, itələyir, cırmaq atır, söyürdülər. Tatos havaya gülle atıb hay-küyü kəsdi.

– Allah sizin bəlanızı versin. – Qoca arvad Levonu qarşıyib qarşısına tübürdü. – Tutub nəyə gətiriblər bizi, ay ciyərin yansın? Arvad dalında gizlənən köpəy uşağı!

– Yum ağızını! Yum! – Tatos əlinin dalıyla arvadın ağızına vurdu. Qadının dodağını dişi kəsdi. Qanlı tüpürçeyini onun üstünə püşkündü.

– Qeyrətiniz varsa, hamını burda gülləleyin.

Levon əsgərə baxıb başıyla işarə elədi. Əsgərlər qadınları həyətə gətirdilər. Məbədin qarşısında sıraya düzdülər.

Haykanuş məbəddən çıxbı onlara yaxınlaşdı. Yanında durduğu əsgərdən qadınları hardan gətirdiklərini soruşdu. Kəlbəcərin adını eşidəndə bir az arxayınlaşdı. Bildi ki, bu qadınların içində onu tanıyacaq adam ola bilməz. Duruşunu şaxladı, əllərini belinə qoydu. Zabitəli görkəm aldı.

Levon tələb edirdi ki qadınlar soyunsunlar. Tatos onun əmrini hökmətə təkrarlayır, tələsdirirdi. Yaxınındaki gəlinin yaxalığını dartıb cirdi. Gəlin dırnağını onun üzünə keçirə bildi. Tatos təpiklə gəlinin qarnına vurub yerə çırpdı.

Ortalıqda çılpaq qalan qadınlar özlərini büküb ayıblarını gizlətməyə çalışırdılar. Tatosu, Levonu məcbur edirdilər ki, onları öldürsünlər. Üzünün göynərtisindən Tatosun gözü ayağının altını görmürdü. Bir himə bənd idi ki, qadınları arzularına çatdırı. Levon onun əlindən silahı aldı.

Haykanuş istədi əsirləri aparsın, Tatos qoymadı, dedi gərək hamisinin gözələri burda qırıla. Harda olduqlarını bilsinlər.

Qadınlara bağırdı:

– Kişiləriniz sizi bizim alımızdan ala bilmaz. Onların buna qeyrati çatmaz. Ala bilsayıdilar, qabağında lüt olmazdınız. – Tatos özünü qəhqəhə çekib gülməyə məcbur elədi. Onların heysiyətinə toxunmaq istəyirdi.

Haykanuş Levonun sözlerini tərcümə elədi, deyirdi burda sağ qalmağın bir yolu var, əmrlərə tabe olmaq. Burdan çıxış yoxdu, amma yaşamaq imkanı var. Məqsədimiz sizi öldürmək deyil. Siz hər iki dövlətə lazımsınız. Bu gündən eviniz buradır, tanrıının evi.

– Allah sənin başına uğurtsun dünyani! – Qoca qadınlar bir-birinin ağızının üstündən qarşıdı. – Sizi görüm qanınıza bələnəsiz...

Levon tapançasını qoburundan çıxaran kimi, ağızialovlu qarının başından vurub yerə sərdi. Ortalıq yenə qaynaşdı. Sonra hamısı bir ağızdan qarğımağa başladılar. Levon tapançasını qoburuna qoydu.

– Siz doğmalısız. Gedin yaşayın! – Haykanuş ölməyə can atan gəlinlərə dedi.

Levon Qarçakovun yaxınlaşdığını görəndə iki çılpaq gəlinin arasına girib, onların qoltuğunun altına aldı, özünü göstərdi. Qarçakova təklif elədi ki, o da bu qadılardan birini seçsin.

Gəlin onun tapançasını qoburundan bir göz qırpmımda çıxardıb çaxmağı çekdi, Levon dirsəyi ilə onu geri itələməyə fürsət tapdı. Tətik sıxlığında gülə Levonun iri qarnını siyirdi, soldakı qadın yixıldı. Arxadan dəyən qundaq zərbəsi silahlı gəlinin süst bədənini yerə sərdi. Levon təpiklə tapançanı vurub

Qarçakovun ayağının yanına atıb özü də qarnını tutub aralaşdı. Tapançanı götürüb ona verdilər. Levon pərtliyini gizlədə bilmirdi, Haykanuşa tapşırdı ki, hamisini aparsın. Qarçakovu gülmək tutmuşdu.

Levon əlini qarnına qoyub məbədə getdi.

* * *

Mayor Bayramovun dediyi maşın İbadın xoşuna gəlmışdı. Avtoparkda gah kabinəyə baxırdı, gah kuzaya, gah da mühərrikə.

– Bir az yağ yeyir. – Çilingər dedi.

– Maşın da bir şey yeməlidir, ya yox? Əsas odur burdan Muğanlıya getsin. Lazım olsa, orda düzəltdirərik.

– Ağdaşdakı çəstdə bu maşını yaxşı bilən ustalar var.

Çilingər İbadı qarajın arxasında qalaqlanmış təkərlərin yanına çağırıldı. Təkərləri aşırıdib altda qalmış içi avtomat gülləsiylə dolu olan iki yeşik göstərdi:

– Ruslardan gətirmişik. Apara bilərsən? Rayon çıxışında rus postu var. Bir azdan komendant saatı başlayacaq. Tutsalar...

– Tutmazlar. – İbad yeşiyin birini götürüb, Elçinə də işarə elədi, maşının yanına gətirdilər. İbad maşına baxıb güllələri gizlətməyə yer axtardı.

İbad yanacaq çəninin qapağını açdı. Güllələri ovuclarına yiğib çənə boşaldılar.

Toranda yarasalar oynasanda onlar rayondan çıxdılar. Qarşısına keçən maşınların az qala üstündən keçirdilər. Ürəyinin yeri daralındı. Bilmirdi kənddə nə baş verib, kim ölüb, kim qalıb. Fikirləşirdi ki, əsgərə vaxtında güllə çatmasa, oləcək. İndi əsgərə sudan, yeməkdən çox, güllə lazımdı.

Posta bir neçə yüz metr qalmış silahlı iki sovet əsgəri yoluñ ortasına çıxdı. Biri əlini havaya qaldırıb dayanmayı işarə elədi, o biri avtomatını atəşə hazır tutdu.

– Dəli şeytan deyir bunları vur. – İbad ayağını qazdan çəkmirdi.

– Lazım deyil, komandır. Səbrini bas. Hamısı rədd olub gedəcək. İndi bizə lazımdı maşını sağ-salamat aparaq.

İbad ayağını qazdan çəkdi. Maşının nəriltisi azaldı. Əsgərlərə bir neçə metr qalmış İbad əyləci sərt basdı. Əsgərin hərəsi bir tərəfə tullandı. Qorxmuşdular. İbad onların üzünə gülümşəyərək baxırdı. Əsgər rusca nəsə deyir, bağırır, tələb edirdi. İbad maşından düşdü.

– Nə deyirsən? Başa düşmürəm. – Əsgər azərbaycanca qurduğu cümlənin qol-qanadın sindirdi. – Hə, bu maşın çəstində. Ala, bu da kağızı. – O döş cibindən sənədi çıxarıb uzatdı.

Kağızı alıb baxanda əsgər İbadı aşağıdan yuxarı süzdü. Sənəddəki şəkli görəndən sonra başını qaldırıb qarışındakı adamlı oxşarlıq axtarındı. Onun səliqəli hərbi geyiminə, şax duruşuna, qara qalın qaşlarının altından parıldayan zeytun gözlərinə qısqanclıqla baxırdı. Yanındaki əsgər maşının açıq qapısından kabinə boylanırdı. Oturacağı qaldırıb altını gördü. Axtardığı gözünə dəymədi, kuzaya tərəf yeridi. Bir ayağını təkərin üstünə qoydu, bortdan tutub özünü yuxarı dartdı. Kuzovun içində göz gəzdirib, düşdü. Elçin onun dalınca hərlənir, o neynidisə, kölgəsi kimi təkrarlayırdı.

İbad sənədi əsgərin əlindən dartıb aldı.

– Na apar?

– Başa düşmürəm, nə deyirsən? – İbad sənədi döş cibinə yerləşdirib düyməsini bağladı.

Əsgər yenə cümlə qura bilmədi.

– Maşın boşdu. Təmirə gedirəm. Xarabdı.

Bu dəfə əsgərin ikisi də maşının dəlmə-deşiklərinə burunlarını soxdu. İbad göründü ki, onu qəsdən ləngidirlər.

– Axi, bu it uşağı burda nə axtarır? Bu ölkə müstəqil oldu də. Sovet əsgəri rədd olub getməlidii. Bu kimdi ki, məni axtarır? Mən bundan icazə almalıyam?

– İbad qəsdən eştidirirdi. Onlar anlamasalar da İbadın əsəbiləşdiyini hiss edirdilər.

– Çıx otur. – İbad Elçinə dedi. – Özü də qalxıb sükanın arxasına keçdi. Mühərrik guruldadi. Əsgərin biri yenə kuzaya dırmaşmışdı. İbad bir neçə dəfə siqnal verib onları tələsdirdi. Ara qazıyla əsəbini göstərdi. Əsgərin biri qarşıya gəlib sürücü tərəfdən kabinin ayaqlığına çıxdı. Əlini güzgünün dirəyindən tutub dayandı. İbadı başa saldı ki, kəndin başına getsinlər. Komandir orدادı. İcazə alsınlar.

İbad üzünü çevirib Elçinə gülümşəyərək baxdı.

– Xoroşo.¹⁴

Əsgər girdiyi cəsur obrazında ayaqlıqda yerini bərkitdi.

– Otkroy, İqor!

Əsgər dirəyi qaldırdı. İbad maşını yavaş-vaşav sürüb postdan iki yüz metr uzaqlaşanda, ayağını qaz pedalına axıra qədər basdı. Maşın nəriləndədi. Ayaqlıqdakı əsgər özünü qapıya sıxdı. Hələ də nə qədər cəsur olduğunu göstərməyə çalışırdı. İstəyirdi içəridəki qara oğlanlar ondan yaxşı olmadıqlarını anlaşınlardı. Əsasən də “əfqanka” geyinmiş əsgər sovet əsgərinin cəsarətini görsün.

İbad yolun bütün çala-çuxurundan keçirdi. Maşın atılıb-düşdükçə əsgər də ayaqlıqda top kimi cılənirdi. Bir neçə dəfə az qaldı yixilsin.

Bağırbağır yolu izah edir, lazım olan yeri keçdiyini deyirdi. Tələb edirdi ki, bu saat maşını saxlayıb, geri dönsünlər. Komandirin qaldığı ev arxadadı.

– Nə deyirsən? Başa düşmürəm. – İbad təmkinini pozmurdu. Eləcə gülümşəyirdi.

Əsgər bir-iki dəfə silahını çıynindən əlinə almağa cəhd elədi, amma özünü iri təkərlərin altında gördü. Bağırmışa gücü çatırdı.

– Elçin, bunun avtomati xoşuna gəlir? Qundağı da qatlanır.

– Hə, komandir. Yaxşıdı. Beləsindən yoxdu bizdə.

– Onu sənə verirəm.

– Necə?

İbad maşını yolun soluna çıxardı. Qarşidan arabir gelən maşınlar siqnallayıb, ondan öz yoluna qayıtmağı tələb edirdilər.

Əsgər cəsurluğunu unutmuşdu. O, bir əlini güzgünün dirəyindən, bir qolunu da açıq şüşədən içəri kecirib, qapını qoltuğunun altına almışdı. Özünü dəmirə yapısdırmışdı.

Maşın hər dəfə atılıb-düşdükçə İbad şüşə qaldırani bir az fırlatdı. Qapının içindən çıxan şüşə əsgərin qoltuğunun altından yuxarı qalxırdı. O, başına gələcəkləri təxmin etəmişdi, indi o xahiş edirdi. Bir tərəfdən də ağırlığını verib şüşəni aşağı salmağa çalışırdı. Bir neçə dəfə yola boylandı. İstədi ayaqlıqdan atılıb bu axmaq hesab elədiyi adamdan canını qurtarsın. Qarşidan sürətlə gələn maşınlar, yolun kənarındaki daşlı-kəsəkli yerlər gözünü qorxutdu.

– Başa düşmürəm. Nə deyir, ə, bu? – İbad şüşənin arxasından ona baxırdı. – Tozdu ey. İçəri dolur. Toz. Toz! – İbad dedi.

Elçini gülmək tutmuşdu.

¹⁴ - Yaxşı

Əsgərin dirsəyi yarıya qədər qalxmışdı. İndi şüşəni aşağı sıxmağa güc vərə bilmirdi. Bir tərəfdən də sürətlə gedən maşının yardımı hava acığını onun üz-gözündən çıxırdı. Təkərdən qalxan tozanaq ağızına-burnuna dolurdu. Yuxarı qalxmış dirsəyində qan ləngidikcə heydən düşürdü. Şüşə onun qolunu yuxarı çərçivəyə sıxmışdı. İçəri sallanmış əli ağarmışdı. İbad onun səsini, yalvarışını qulaqardına vururdu.

Hava qaraldıqca çöllərin ayağı, başı görünmürdü. Bircə qarşidan gələn maşınların işıqları bərəlirdi.

İbad maşını qəfil saxladı. Əsgərin ağızı şüşəyə dəydi. Yerində laxladı. Özünü birtəhər tarazlaya bildi. İbad qapını açıb, itəldi. Əsgərin ayağı ayaqlıqdan sürüşdü. Şüşənin arasında qalan qolu dibindən dartıldı. O, quyruğu qopan donuz kimi çıçırdı. Çabalayan ayağını harasa ilişdirməyə yer axtardı, dartıb qolunu çıxartmağa çalışdı. İbad şüşəni aşağı saldı. Əsgərin qolu boşalan kimi yerə çırplıdı. Çiyindəki avtomat altında qalib kürəyini əzdi. Ağrıdan özünə gəlməmiş, İbad başının üstünü kəsdirdi. Dartıb ciyindən avtomati aldı. Düşüb ona yaxınlaşan Elçinə uzatdı.

– Bax, belə. – İbad bayaqdan bəri Elçinin havada qalmış sualına indi cavab verdi. Əsgər hələ də yerdə qırılırdı. Uyuşmuş qollarını rahat tərpədə bilmirdi.

İbad onun üzünə əyildi:

– Eta maya strana. Von otsyuda!¹⁵

Yol boyu ikisini də dəli gülmək tutmuşdu. Elçin əsgərin qorxmuş üzünü gördüyü kimi yamsılayırdı.

– Komandir, bu gecə onu çäqqal yeyər.

– Di get komandirini tap, gəlsin mənə icazə versin. Özünü bizə göstərməyinə bax. Guya bu idmançıdır. – İbad qəfil susdu. Nəyisə xatırlamışdı. Gözü yolda olsa da beynindən nələrsə keçirdi.

– Nə oldu, komandir?

– Bilirsən mənim ən böyük arzum nə olub?

– Nə? – Elçin marağını ifadə edən gözlərini İbadın qayğılanmış üzünə dikdi.

– Qalib olmaq. İdmanda. Birinci yerə çıxmaq. Medallar qazanmaq. Xarici ölkələrə gedib orda birinciliyə çıxmaq. Bayraq qaldırmaq. Uşaqlıqdan bu arzuyla böyüdüm. Özümə də inanırdım. Əsgərlilikdə də dayanmirdim. Orda da bir neçə dəfə dalaşmışdım. Özüm də göründüm ki, mən istədiyim kimi oluram. Hansı yarışa çıxsam, qalib gələrəm.

– Bəs nə oldu?

– Müharibə bu arzumu da əlimdən aldı. Bunu ermənilərə heç vaxt bağışlamaram. Mən o yarışa çıxacağım günlər üçün böyüyürdüm. Uşaq vaxtı, – hələ məktəbdə oxuyanda, deyirdim, elə bir şey olsun ki, lap nağıllardakı kimi, qəfil böyüyüm, istədiyim yaşa çatıım. İstədiyim yaşa çatdım, indi də erməni imkan vermir.

– Ürəyini sıxma, komandir. Müharibə qurtaranda yenə yarışa çıxarsan. Bunlar bizim qarşımızda çox dura bilməz. Erməni it qorxağıdı.

– It qorxağı... – İbad onun sözünü istehzayla təkrarladı. – Bu it qorxaqları, dağlardan aşağı kəndləri ala-alalı gəlirlər. Qulağımızın dibində ordu düzəldib, silahlanıb. Biz də hələ silah axtarıraq. Texnika dilənirik. Sovetin əsgərləri də gəlib oturub başımızda. Yolumuzu kəsir, bize icazə verir.

¹⁵ - Bura mənim ölkəmdim. Rədd ol burdan!

Bir neçə kilometr yolu ikisi də susdu. Qabaqda bir topa işiq yolu kəşmişdi. İşıqların qarşısından kölgələr keçirdi. İbad sürətini azaltdı. Yaxınlaşanda dayanmağa məcbur oldu. Köç aparan iri yük maşını yoldan çıxıb aşmışdı. Bir evin köçü dağılmışdı. Köçiyəsi bir qadın özünü qaldırıb yerə çırkırdı. Bir kişi yumaq kimi bükülmüşdü, hönkür-höñkür ağlayırdı.

Köməyə dayanan adamlar yolu açmağa çalışırdılar. İbad bir neçə qadını indi gördü. Üzlərini dırnaqlarıyla cirmişdilər, saçları yun kimi didilmişdi. Onlar yerə uzanmış iki körpənin üstünə sərilib ağlaşırdı. Uşaqların yerdəki qanı hələ qurumamışdı.

– Bura təcili yardım gələnə kimi biz qospitala çatarıq. – Kimsə bağıra-bağıra deyirdi. – Mən apararam... Durun...

Qadınlar eşitmirdi. Yaşlı qadın sinəsini cırırdı. Yerə, göyə, bəndəyə, Allaha qarşıyırıldı, söyürdü:

– İki qızımı erməni apardı. Ərimi diri-diriyandırdılar. Ordan bura oğlumun iki yetimini qaçırtdım. Bunlar da burda qaldı... – Özünü şillələyirdi. – Hanı Allahın ədaləti? Budu?..

Gəlinlər uşaqlara yalvarırdılar ki, dursunlar, gözlərini açsınlar. Silkələyirdilər. Yerdən götürüb sinələrinə basırdılar, bir də yerə qoyurdular.

– Kəlbəcərdən qaçıblar. – Elçin kimdənsə eşidib İbada dedi.

Hərə bir tərəfdən köməkləşib yolu boşaltdı. Maşını yedəyə çəkib yoldan çıxartdılar. Xəstəxanaya xəbər aparmış adam təcili yardım maşını göndəmişdi. Uşaq cəsədlərini, dalınca da qadınları maşına mindirib viyoldaya-viyildaya uzaqlaşdı.

Kişi hələ də quruyub qalmışdı.

– Dəyməyin, qoyun ürəyini boşaltsın. – Kimsə dedi.

İbad maşına oturanda rəngi qaçmışdı. Yol boyu qadının sözü qulaqlarından getmirdi: “İki qızımı ermənilər apardı... əlimizdən aldılar...” Səs onun beynində dolaşırdı. Kimsə ara-sıra deyirdi: “O boyda yolu qaçırt, gəl burda uşaqlar ölsün... bizi kimin qarşışı tutub?”

Gəlinlərin uşaqları sinələrinə basıb yerde necə yırğalandığı, uşaqların qanına bulaşmış üzləri gözünün qabağına gələndə əli sükandan boşalırdı. Maşın yoldan çıxırdı.

– İbad, bəlkə mən sürüm?

– Yox.

Ağcabədi yolunun sağını da, solunu da köç maşınları tutmuşdu. Adamlar çöllərə səpələnmişdi. Yerə salınmış döşəklərin üstündə uşaqlar yatmışdı. Yaşlı qadınların üzləri al qanın içindəydi. Adyallara bürünmüş adamlar titrəyirdi.

İbad sürəti azaltmışdı. Onlara baxa-baxa keçirdi yolu.

– Demək, Kəlbəcəri də saxlaya bilmədik. – Elçin təəssüfle dedi.

– Gör bizim camaat nə gündədi? Bu da it qorxağı dediyin erməni.

Söyüdüyü çatana qədər danışmadılar. Hərbi hissənin həyətinə girəndə əsgərlər maşının başına toplaşdılar.

– Gülləni boşaltsınlar. Hazırlaşın, gedirik. – İbad Elçinə dedi.

– Əbülfət uşaqları yiğib apardı. – Müşfiq məruze elədi. – Ermənilər Xocavəndin yuxarı kəndlərini yandırıb. – Güclə udqundu. Səsi qısıldı. – Deyirlər, rayona girib-çixmaq olmur.

İbad pillələri qalxıb otağına girdi. Şkafdan cibləri qumbaralı jiletini götürüb geyindi. Bir-birinə yapışqanlı lentlə bağlılığı dolu avtomat daraqlarını dizindəki ciblərə qoydu. Avtomatını çiyninə asdı.

O, həyətə düşəndə yanacaq çənini sökmüşdülər. Ağzıashağı silkələyib güllələri yerə sərdikləri örtüyün arasına boşaldılar. Çəni yerinə bağlayıb, yanacaqla doldurdular.

– Götürün örtüyü də, qalxın maşına. Yolda qurulayın.

– Döyüşə gedirik, İbad? – Sabir sevincək soruşdu. Özü də cavabını tapdı

– Döyüşə... Gedək, onlara döyüş göstərək. Minin, uşaqlar... Qalxın... – Sabir hamidən qabaq kuzasına qalxdı.

Maşın söyüdüldən çıxanda Sabirə elə gəlirdi, elə bu gecə vicdanı rahatlaşacaq. Hardasa oralarda olan Tatosu, Sureni görəcək. Ürəyində deyirdi: “Az qaldı, Əmirxan dayı... Lap az qaldı... Hayifini almasam, itin oğluyam... Sür, İbad, sür!”

Atışma səsi gedikcə artır, aydınlaşırdı. Hardasa dağın başından top atıldılar. Bir-birinin dalınca uçan pulemyot güllələri havanı yandırı-yandırı gəlirdi.

İbad maşının işıqlarını söndürdü. Döyüş səngərinə bir neçə yüz metr qalmışdı. Maşını dərədə saxladılar. İbadın əmriylə maşından düşüb cərgəyə durdular.

– Həmişəki sözümü təkrar deyirəm. Bura düşmən gülləsindən ölməyə gəlməmişik. Mənə şəhid lazımlı deyil. Hər dəfə deyirəm. O vaxt şəhid olaq ki, komandanı qoruyaq. Qaçan olur. Biz bura nəyə gəlməmişik?

– Öldürməyə!

– Eşitmırəm.

– Öldürməyə.

– Amansız olun! Rəhməsiz olun! İrəli!

İbad sözünü bitirən kimi, səngərə tərəf bağıra-bağıra qaçırdı. Qaranlıq yeri gizləmişdi. Kimin ayağı çuxura düşüb yixılırdısa, cəld də qalxırdı ki, birdən onu qorxaq bilib ləngidiyini fikirləşən olar. Səkkiz əsgər bir xətt boyu atəş altında qalmış səngərə qaçırdı.

Birdən-birə etrafın şəkli dəyişdi. İbad çevrilib arxaya baxanda kənd uşaqlarını gördü. Hamının əlində taxtadan düzəldikləri avtomatlar var idi. Arxin o biri tərəfində yaşayan uşaqlarla yene “mühəribə-mühəribə” oynayırdı. O, öz dəstəsiylə hücuma keçirdi. Axırıncı dəfə baxdığı filmdə səngərdən çıxmış komandir öz dəstəsini Berlinə necə bir xətlə aparırdısa, o da arxin üstündəki körpüyə tərəf elə qaçırdı.

Səngərdə bir neçə meyiti ayaq altından kənara çekmişdilər. Bəzilərinin damarından asılı qalan bir gözü çənəsinə sallanırdı, başının yarısını pulemyot gülləsi harasa aparmışdı. Sinəsindən yaralanmış əsgər əlindəki paltarı yarasına basıb saxlamışdı, uçalanırdı, dodaqları göyərmişdi. Yaralıları geri qarşımağa məqam tapmırıldılar.

Kimsə səsi titrəyə-titrəyə bağırırdı:

– Hamını öldürəcəklər. Hamı ölçəcək...

Onu səsindən tanıyan yoldaşları söyürdü. Tələb edirdilər səsini kəssin. Qorxan əsgərin həyəcanı, qorxusu qaz bombası kimi səngərə yayılırdı. Ara bir neçə saniyəlik sakitləşən kimi, durub arxaya qaçanlara ikinci addım qismət olmurdu.

Qarşı tərəfdən yayım atəşi susmurdu. Aman vermirdilər. Bir adam başını qaldırıb hədəfi vura bilmirdi. Məcbur olub üzü o tərəfə hara gəldi gülləni boşaldırdılar. Bəzi əsgərlər səngərin divarına qıslımsıdı. Əbülfətin hardansa xırıltılı səsi gəlirdi. Tələb edirdi ki, heç kim yatmasın, hər tərəfdən atəş açılsın. Əmiranların komandiri Qara Yusif aşağı bükülən, başını gizlədən əsgərlərini söyürdü, təpikləyirdi.

– Gülləmiz qurtarır... Boş-boşuna atmayıń.

– Gullə qurtarır. Hamı öləcək burda...

– Gullə adama dəymir... Gullədən qorxma... – İbad bağırrırdı. Eşitmirdilər.

Yuxarıdan aşağı tuşlanmış pulemyotun səsi bir neçə dəqiqəlik kəsdi. İbad səngərdən çıxıb ayaq üstə pulemyotun istiqamətinə gullə yağdırdı.

– Aşağı əyil... Uzan! Uzan! – Kimsə onun dalınca bağırrırdı.

– Gullə adama dəymir. İrəli! İrəlii... – O bağıra-bağırqa qarşısındı təpəliyin çökəyinə tərəf qaçanda əsgərləri səngərdən çıxdı. Onun dalınca qaçıdlar.

Arxadan komandirlərin səsi gəldi. Onlar hamiya İbadın dalınca qaçmağı əmr edirdilər. İbadın dəstəsi təpənin çökəkliyinə uzananda arxadakı gələn əsgərlərin yarısı gəlib onlara çatdı. İndi yuxarıdakı pulemyot təpənin arxasındaki çökəkliyi görmürdü.

İbad təpəlilikdən iyirmi-otuz metr sağda iri gövdəli palid ağaçına baxdı. Əsgərlərinə əliylə burda qalmağı əmr elədi. Ağaca tərəf qaçanda yenə qarşı tərəfdəki silahlar ağız-ağaza verdilər. Onlar üçün qaçan qaraltı qəfil itdi. Amma yenə də səs kəsilmirdi.

İbad ağaca bir necə saniyədə dırmaşdı. Budaqların arasında oturdu. Gullələrin hansı mövqedən uçuşduğunu indi lap aydın göründü. Pulemyot şaqqıldayıb budaqları mişar kimi bicəndə İbad bir şansının olduğunu anladı. Yuxarı qalxan yoğun budağa kürəyini söykəmişdi. Ağacın yana açılmış qollarına ayağını qoyub yerini möhkəmlətdi. Avtomati qaldırıb bir gözünü qıyaraq tuşladı.

Pulemyot susan kimi budaqların arasından üç gullə dalbadal hədəfə uçdu.

İbad ağaçdan tullanıb:

– İrəli! Hükum! İrəli! – Deyib qaça-qaça bağırdı.

Kəşfiyyat dəstəsi təpəliyin arxasından çıxıb İbadın dalınca hücuma keçdi. Pulemyotun səsi kəsilmişdi. Qarşı tərəfdəki siğınacaqlardan çıxan erməni əsgərləri geri qaçırdı.

İbad pulemyotun oturduğu dikə qalxdı. Bilirdi ki, kimsə gedib orda ölen əsgərin yerini tutacaq.

Səhər açılanda atəş kəsilmişdi. Fermadan tutduqları əsirləri ağızı palçığa uzatmışdlar. Ölmüş erməni əsgərlərin avtomatlarını yiğmağa gedənlər qayıdırıb gəldilər.

Pulemyot İbadın əlindəydi. Gullə dolu sepini bədəninə, qoluna dolamışdı. Əsgərlərinə oğrun-oğrun göz gəzdirir, ürəyində yalvarrırdı ki, hamını görsün. Axtardığı bütün üzləri tapanda rahatladi.

Qara Yusif İbada yaxınlaşdı:

– Vaxtında gəldin. Sağ ol. Yoxsa hamı mühasirədə qırılmışdı.

– Dəstələr birləşməlidir. Ayri-ayrı döyüşmək olmaz.

– Yaxşı fikirdi. – O, kinayəylə gülümsədi. – Ümumi komandır kim olacaq, sən?

İbad onun istehzalı gülüşünü dərhal sezdi.

– Mənim məqsədim düşməni buralardan qovmaqdı. – İbad sözünü deyib üzünü əsgərlərinə tutdu. – Düzlən! – Kəşfiyyat dəstəsi dərhal bir cərgədə durdu. – Bizim bir düşmənimiz var. İndi sən, mən vaxtı deyil.

– Uşaqlar salamatdı? Ölü, yaralı... – Qara Yusif qəsdən sözün yönünü dəyişdi. Yaşının yarısı qədər olan gənc bir oğlanın məsləhətini dinləməyi özünə siğışdırımadı.

– Mənim uşaqlarım ölməz. – İbad bir addım atıb dayandı. – Qorxaqlar olur. – İbad dəstənin başına keçdi. – Ardımcı!

Kəşfiyyat dəstəsi geri qayıdanda kənd camaatı köməyə gəlmışdı. Dizlərinə vura-vura çölliüyü gəzir, köməkləşib meyitləri maşınlara yiğirdilər.

– Hamısı şəhid olub! Hamısı... Allah, bu ermənilərin bəlasını niyə vermir-sən? Niyə səsimizi eşitmirsən, ey xudavəndi-aləm? – Məscidin axunu vaysına-vaysına cəsədlərə baxırdı. Əlini sinəsinə qədər qaldırıb dua oxudu. – Məscidə aparın. Məscidə... Dua oxunsun. Yuyata girsin... Qüsl alınsın. Kəfən... – Axund tapşırırdı.

Əbülfət söyüdüleyə qayıtmayı düşünmürdü. Təpəliyin başındakı mövqeyi qorumağın nə qədər vacib olduğunu bilirdi. Qara Yusif ona qulaq asırdı.

– Gərək gecəyle gündüzü bölüşək. – Əbülfət dedi. – Belə yaxşı olar, dəstənin ikisi də eyni vaxtda yorulmaz. Həm də ayıq olmaq lazımdı.

– Sağ ol. Yaxşı köməyiniz dəydi. Təpəliyi qorumağa gücümüz çatar. Özüm dəstəmin başındayam. Sən apar uşaqlarını, dincəlsinlər. Səndə də yaralı var, ölen var. – Qara Yusif sözünü bitirməmiş, əlini uzatmışdı.

Əbülfət sözün axırını gözləmədən onun havada qalmış əlini tutmağa məcbur oldu. İkinci dəfə sözə qayıtmadı.

Qara Yusif dünən ac qalmış əsgərlərini yedirtmək üçün günortaya yaxın kəndə gəlmişdi. İstəyirdi hamının gözünə görünsün.

– Başına dönüm, ay Qara Yusif, Üzərriktəpəni aldın.

– Sən olmasan, kəndin camaati qırılardı, atamın goru haqqı.

– İndi bir az uzaqlaşdırılar. Kənddə rahat gəzə bilərik.

Bu gənə qədər ilk dəfə ona bu qədər dəyər verən adam göründü. İndi sözünü hamiya ərkə deməyə özündə ixtiyar tapmışdı. Hərəyə bir iş buyururdu. Deyirdi, bir saatə maşını yeməkə doldurub geri qayıtmaliyam.

Məscidin qarşısından keçəndə əvvəl istədi düşüb ölenlərin yaxınlarına təsəlli versin. Məscidin qarşısına yiğilib özünü döyən, üzünü ciran qadınları görüb fikrindən daşındı.

İki təcili yardım maşını yolun kənarında dayanmışdı. Tibb bacıları ürəyi gedənləri ayıldırdı. Yuyatdan çıxan hər meyidin sahibinə sahə müvəkkili yaxınlaşır, suallarına cavab alıb kitabçaya yazırırdı.

Axşam məscidin arxasında Keçəl Komandiri gətirən UAZ dayanmışdı. Maşının qabağına söykənib sıqaret çəkən sürücü tez-tez sağa-sola boylanırdı. Yasa batmış kəndin sükütu onun işinə yarasa da içində bir nigaranlıq vardi. Hərdən dodağının altında komandirin qarasına deyinir, onu tələsdirirdi.

Nəhayət, Keçəl Komandır məsciddən çıxanda o, özünü yiğişdirib əmrə hazır dayandı. Komandır əlini havada yelləyəndə dərhal qaçıb sükanın arxasında oturdu. Maşını hərəyib yuyatın qapısında saxladı. Maşından düşəndə mürdəşir yuyatın qapısını açıb astanada dayanmışdı. Onu içəri çağırırdı. Sürücü yuyata girdi. İçəri zəif işıqlanırdı. Beton səkinin suyu qurumamışdı. İçəridən kəskin qoxu gelirdi. Aşağı kündə qanlı, cırkli paltarlar üst-üstə qalaqlanmışdı. Ayaqqabılar taxta yeşikdə cütlənmişdi.

Mürdəşir stolun üstündəki kəfənliyi yeşiklərin üstündən götürdü.

– Gəl apar.

Sürücü bayaqdan bəri bunu axtarırmış kimi, stola yaxınlaşdı. Qatlanıb səliqəylə üst-üstə yiğilmiş hərbi formaları saman kəndiriyələ sıxıb bağlamışdır. Sürücü iki bağlamanı götürüb maşına apardı. Gəlib ikisini də götürdü:

– Bəs batinkalar?

– Aşağıda. – O, əliyle un kisələrini göstərdi.

Elə bil sürücünün ürəyinə dammışdı ki, kimse gəlib onları görəcək. Nəfəsini çöldə alıb, içəridə verirdi. Çuvalları maşına yiğib, qapını örtəndə bir az arxayınlasdı. Mürdəşir yuyatın qapısına qifil vuranda o, maşını məscidin qarşısına sürdü. Komandır papağını çıxarıb maşına oturanda uzaqlaşdırılar.

- Nə yaxşı tez razılaşdı, komandır?
- Ona dediyim sözlərdən sənə desəm, paltarını yox ey, canını verərsən.
- Sizin şirin diliniz var də... Vallah. Kaş, bir az da məndə olaydı.
- Danışdım. Gələn dəfə özün gələrsən.
- Bəs pul. Birini neçədən danışdz?
- Nə pul? Bura məsciddir. – Keçəl Komandır təbəssümünü gizlətmədi. – Biz də xeyir işlə məşğuluq. Yüngülvari hörmət elədim. Halallıq olsun.
- Əla... Axşam anamgilə verərəm, yusunlar. – Güldü. – Yazıq arvad deyir: “Nə qədər olsa gətir, yuyaram, əsgər yoldaşlarına qurban olum. Təmiz geyinsinlər. Onlar bizi qoruyur”.
- Dəlmə-deşiyi soruşmur? Qanı-zadı...
- Cavabım həmişə hazırkı, komandır. Savadsız arvaddı, elə dərinə getməyə də ağılı kəsmir.
- Getdikcə iş böyüyür. Bir sənin, bir o birisinin anasıyla, arvadiyla olmaz. Gərək, əməlli-başlı beş-on arvad tutaq. Həyətdə qazan qoyub qaynatsınlar...
- Hər arvada da etibar yoxdu axı, komandır. Bir də gördün burnun lazım olmayan yerə soxdu.

Keçəl Komandır onun haqlı olduğunu ürəyində təsdiqlədi. Çıxış yolu axtardı. Yol uzana bildikcə uzanıb gedirdi. Maşından baxanda adama elə gəldi dayanmışan, çöldə gördüğün hər şeyi; dağları, sarı təpələri, bəzən boy-boya vermiş, bəzən də küsüb bir-birindən uzağa qaçmış ağacları yollar gətirib üzündən keçirdir. Adama elə gəlirdi, əslində hərəkətdə olan ətrafdı, sən oturmusan. Sən, sadəcə, səndən keçib arxaya gedən hər şeyə pəncərədən baxısan. Gözləyirsən sənə lazım olan yer gəlib ayaqlarının altında dayansın...

Taxta kuzalı yük maşınları, qosqulu traktorlar, içi, üstündəki baqajlığı yorğan-döşəklə dolu balaca maşınlar arxa-arxaya gəlib onları keçirdi. Köçün üstündə qorxudan gözleri yanmış çarəsiz adamlar oturmuşdu. Baxışlarındakı vidayla, kədərlə son dəfə pəncərələrdən çöllərə boylanan adamlar da istədikləri yerin gəlib ayaqlarının altında dayanacağını gözləyirdilər.

Muğanlıdan Bakıya çatmaq istəyen köçün ayağının altında Ağcabədi dayanmışdı. Çöllükdə qurulmuş çadırlara yiğmişdilar. “Qızıl Xaç” Cəmiyyətinin gətirdiyi yardımından artıq qalanını yerli idarə camaata paylayırdı. Kim kimin üstünə çıxırdısa, əl atıb paketdəki bağlamani qapırdı. Abrına qısılan ayaq alda qalır, çadırına əli ətəyindən uzun qayıdırı.

Canı boğazına yiğilmiş bəzi adamlar gecəni yatmadı, yaxın kəndlərdə hincə, tövləye girirdi. Deyirdilər, öləndən sonra nə olur-olsun, təki indi arvad-uşaq ac qalmasın.

Qonşu kişi arvadına başa salındı ki, burda qalsalar yaxşıdı. Həm kəndə yaxındı, həm də yardım verirlər.

- Bəs Maya? – Arvad qərarsız qalmışdı.
- Yox, durub onun dərdini çəkməliyəm?! Bura qədər gətirmişəm, burdan da hara istəyir yol açıqdı. Getsin.

Arvad Mayranuşa ərinin sözünü elə onun səs tonunda çatdırdı.

– Sabir sizə tapşırıb. – Mayranuş incikliyini gizlətmədi. – Kənddən çıxanda desəydiz...

– İndi fikrimizi dəyişdik. – Qadın açıqlandı. – Səndən icazə almaliyam? Elə sənin qardaşların salib də bizi bu zülmə. Allah hamisının bəlasını versin. Başlarına yixılsın evləri.

– Ana, elə demə. – Qız elə bil anasının sözündən utanırdı. Səsini qısılı deyirdi. – Maya neyləsin? Düz deyir də, Sabir atama pul verdi ki, bunları da aparaq. Getmirdi, pulun almazdı. Başqa maşınla göndərərdi.

– Sən kəs səsini, heyvan balası.

Mayranuş qızını qucağına almışdı. Azər maşından düşüb anasının yanına gəldi.

– Bir maşın tapıb gedərik.

– Kəndə qayıdaq. Atan özü aparar. – Mayranuş oğluna dedi.

– Hara gedirsən, dayan görüm. – Qonşu kişi onun qarşısını kəsdi. Azəri yanına çağırıldı. – Gəl bura. Görək ordan nə ala bilirik.

– Bize heç nə lazım deyil. – Mayranuş etiraz elədi.

– Sən özün bilərsən, amma uşaqlar acdı.

Qonşu kişi oğlanı yanına salıb aparanda Mayranuş susmağa məcbur oldu. Yoldan bir az kənarda iri daşın üstündə oturdu. Qızı müharibədən xəbərsiz yatırıldı.

Qonşu arvad hələ də özünü susmağa, dözməyə məcur edirdi. Ürəyində deyirdi: "Qoy cəhənnəm olub hara gedir, getsin". Bir də o tərəfə boylananda gördü qızı Mayranuşun yanında əyləşib, özünü saxlamadı. Hırsını başına alıb onu azarlaya-azarlaya yanına çağırıldı, əli çatan kimi qolundan burmac bir çımdık aldı:

– Nə gedib onun yanında şöngümüsən, ay səni kor olasan?

Qız qolunun ağrısından barmağının ucuna qalxdı, üzü bürüşdü.

– Erməni keçici xəstəlik-zaddı? Mayadı də. Nolub ona?

– Burda bu qədər adam var. – Səsini bir az qısdı. – Gərək bilsinlər bu erməni küçüyünü biz gətirmişik? Qoy rədd olub getsin. Uzaq dur.

– Onun toyunda oynayanda, iki gündən bir bize geləndə heç demirdin.

– Onda müharibə varıydı, ay dilin qurtdasın? İndi araya qan düşüb.

– Kimdi erməni? O gəlin? – Bayaqtan bəri onlara qulaq verən yanaqları cırıqlanmış yaşılı qadın soruşdu.

İkisi də səsdən diksinib yana çöndü. Ağlamaqdan işığı sönmüş gözlərini onlara dikən arvadla göz-gözə dayandılar. O, əlini şal bağlanmış belinə qo-yub cavab gözləyirdi. Qonşu qadın özünü itirdi. İstədi düzünü desin, qızı onu qabaqladı.

– Yox, ay xala, biz kənddəki qonşumuzdan danışırıq.

Qadın cavabını almışdı. Mayranuşun üstünə yeriyəndə qonşu arvad birdən ayıldı. Arxadan özünü ona yetirib qadının qolundan yapışdı, dartıb özünə tərəf çevirdi.

– Nə deyirsən? Nə istəyirsən? Sözünü mənə denən, görüm...

Arvad onu itələdi.

– Bura bax görüm, az... – Arvad Mayranuşu haqladı. – Kimsən? De görüm kimlərdənsən?

– Mənim bacımdı, ay xala. – Qız qadının qarşısına keçib onu yumşaltmaq istədi.

Mayranuş birdən-birə özünü qaynayan qazanın içində görmüşdü. Yaxınlıqdakı çadırların qarşısında oturub uşaqların başından tapdıqları bitisirkəni dırnaqlarının üstündə öldürən gəlinlər də haya gəldi.

Qadın Mayranuşdan əl çəkmirdi.

– Mənim qızımı aparıblar, gözümüzün qabağında gəlinlərimin pal-paltarını cırıqlayıb əyinlərindən çıxartdilar. Oğlumun başına qundaqla vura-vura qabağında öldürdülər. Bunun hamısını o ermənilər elədi. Allah bəla versin onlara! İndi sən deyirsən sakit ol? Olmuram... And içmişəm, harda əlimə keçsələr, didib öldürəcəm... – Qadın danışdıqca uçalanındı. Deyirdin bəs, bu saat qan beyninə vuracaq.

– Hamımız sənin günündəyik də... – Qonşu arvad yasalamağa çalışdı. – Budey, evimi-eşiyimi atıb qaçmışam. Başımı soxmağa çadırıım da yoxdu.

Qonşu qızı Mayranuşun qolundan tutub aradan çıxartmaq isteyirdi. Haya gələn qadınlardan biri onun niyyətini anlamışdı.

– Yalan deyirsən, bu sənin bacın-zadin deyil. Onun gözü mavidi. Rəngi də aq. Mən indiyə qədər o murdar köpəyuşağının içində yaşamışam. Baxan kimi bilirom, dərilərindən də iy gəlir...

Mayranuş nə qədər özünü saxlamağa çalışsa da, gözləri onu ələ verdi. Yaş yanağına şoraladı. Səsə uşağı səksənib oyanmışdı. Göbəyi qopmuş kimi çıçırırdı. Mayranuş bilmirdi uşağın halına qalsın, yırgalayıb sakitləşdirsin, yoxsa qabağını kəsən gəlinə cavab versin. Ağzını aça bilmirdi. Ürəyində danışırı, Yerə, Goyə, Dağdağana yalvarırdı. Hərdən bir də boylanıb oğlunu axtarırdı, isteyirdi, onu görüb gəlsin, qaçsınlar. Qaçıb getsinlər buralardan.

Qonşu gəlin bilmirdi kimə cavab versin.

– Yeri atanı çağır! – Bir ara fürsət təpib qonşu qadın qızına dedi. Qızı atasının dalınca qaçı.

– Ermənidı. Görmürsüz erməni qızıdır? Mən bu murdarların dərisinə bələdəm.

Qadın arxadan əl atıb Mayranuşun saçından yapışib silkələdi:

– Az, qancıq, nə sülənirsen, az, burda? Sən ölü səni salamat buraxram... – Qadın onun ağzının üstünə bir-iki sillə yapışdırıldı. Qonşu qız Azərini Mayranuşun əlindən dartıb aldı, aralaşdı.

Səsləri bir-birinə qarışmışdı. Bayaqdan bəri fürsət axtaran arvadlar qonşu qadına da yamandılar. Erməni qızını bura gətirdiyinə görə saçını-başını yoluşdurdular.

Mayranuş çıçırırdı, qadın onun saçını tutub dolu nehrə kimi çalxalayındı. Elə bil dartıb başını qopartmaq isteyirdi. Mayranuş yalvara-yalvara dartınırdı, çırpınırdı.

Səs-küy çadır şəhərciyini bürüyəndə sahə müvəkkili özünü çatdırıldı. Hərəni bir tərəfə itələyib ortaya girdi, amma Mayranuşun başını hirsindən boğulan qadının əlindən almağa çalışdı. Azər arvadın topuğuna təpik ilişdirdi. Milislər arvadın qırqinc olmuş əllərini güclə araladılar.

– Bu, ermənidı... Erməni qancığı burda nə gəzir?

– ...

– Düz deyir də. Onlar bizi çöllərə salıb, bu ortalıqda sülənir...

– Bunun atası, qardaşı döyül bizi bu günə salan? Niyə qoymursan hayifimizi çıxaq?

– Qoyun, öldürüm, hırsım soyusun. Sonra tutun aparın məni. – Arvad özünə yamanmışdı, sinəsini, saçını yolur, başını qapazlayındı. – Onsuz da heç kimdə qeyrət, namus qalmayıb. Kişisənsə, imkan ver, onu öldürüm. Mənim balalarımı öldürüb'lər. Ver onu! Ver... – Arvad uçalanırdı. – Bəs bu bələdi, mənimki yox? Hanı bu kişilər? Gəlin də, boyunuzu yerə soxum hamınızin. Gəlin də, erməni qızıdır. Baldırın, döşün açan kimi qucağına qaçırdız. Ona görə bu günlərə qaldıq... Bizim qızdarı apardılar ey, başdarına min oyun açırlar orda. Budey, siz də eləyin də... Kişiliyiniz çatmir? Verin mənə, didim bu qancığı...

– Ay arvad, sakit ol görüm bir. Çekilin burdan. Dağlışın. Gedin! Qovun bulanın hamısını. Ay kişi, sən bura gəl görüm. – Sahə müvəkkili qonşu kişini gördü. – Sənin maşınındı?

– Kimindi bəs? Bunları gətirib... Hələ utanmır, bu arvada bax, deyir mənim qızımdı. Tüpürüm sənin cəmdəyinə. Elə sən də erməni kimi bir şeysən də.

– Boyunu yerə soxum, ha-a. Evindən-eşiyindən qaçır, hələ bir ermənini də dalına salıb. Hara aparırsan? – qadınların hərəsi bir tərəfdən deyinirdi.

– Θ, bir sakit olun görüm.

– Düz deyir də... Bunun ərinin kişiliyi olsaydı, onu elə yolda maşının altına qoyardı. Buna bax, hələ iki bicbalası da var. Allah bilir, kimin ərindən peydahlıyıb...

– Bəsdirin. Dağılışın dedim size.

Sahə müvəkkili qonşu kişini kənara çekdi:

– Sən gətirmisən?

Dilinin ucunda "yox" göynəyirdi. Üstündən atmağa bəhanə axtardı. Ağlına cürbəcür fikir gəlmışdı. Deyirdi birdən onu erməni qızını gizlətdiyinə görə tutub incidəllər. Uşaqlara gözü sataşanda duruxdu.

– Hə... – Söz ağızından çıxdı. Özü hiss eləmədi cavabını.

– Dur görün ayağa, qalx! – Sahə müvəkkili yaxınlaşıb Mayranuşu qaldırmağa çalışdı. Gücü çatmadı. Mayranuş yerə yapışmışdı. Torpaq onu buraxmirdi. Azər qoluna girib anasını qaldırdı. Sahə müvəkkili onları yolun kənarına çekdi, maşının qabağında durdular.

– Hardan gətirirsən?

Kişi vurnuxdu. Bir tərəfdən arvadının ahi-ufu, üz-gözü ona daha betər günə qalacaqlarını göstərirdi.

– Eşitmirsən?

– Muğannıdan gəlirik. – Azər hiss elədi ki, kişi yalan deyəcək. – Atamın adı Sabirdi. Orda döyüşür.

Sahə müvəkkili bir neçə anlıq susub aqlından nəsə keçirtdi.

– Adın nədi?

– Azər.

– Dedilər, kənddən arvad-uşağı çıxardaq. – Kişi özünə qayıdır. – Qapıbir qonşumun arvadıdır. Dedi uşaqları Bakıya aparım. Orda... xalası var, kim var, bilmirəm... Atamın goru haqqı, bu uşaqlara görə, rəis... Adamın vicdanı yol vermir axı. Uşaq qalsın orda ölsün, ay qadan alım?

Sahə müvəkkili milisə tərəf çevrildi:

– Denən bizim maşını bura çəksin.

Kişi ayaq üstə öldü. Gözünün qabağına şöbəni gətirdi, türməni gördü. Alaqqaranlıq nəm otaqda ariq canına dəyən təpiklərin ağırısını hiss elədi. Eşitmışdı ki, içəridə adamın başına elə oyunlar açırlar, çıxanda özünü asıb öldürmək istəyirsən.

– Rəis, sənə qurban olum, mən neynəmişəm? Uşaqdı axı... Özü də əri, vallah, çox yaxşı oğlandı. Danasını satıb silah alıb. Bir erməni köpəyuşağını kəndə qoymur. Bu da onun balasıdı dayna. Mən axı nətər onun uşaqlarını çöldə atıb gedəydim?

Maşın gəlib onların yanında dayandı. Milislər Mayranuşun qolundan tutub maşına aparanda Azər onları itələməyə, vurmağa başladı.

Sahə müvəkkili onun qolundan tutub kənara çekdi.

– Get, sən də otur.

Mayranuş çırpının arxaya dartındı. Birdən bədəni süstləşib boşaldı. Milislərin qolunda huşunu itirdi.

Sahə müvəkkili Mayranuşa bir-iki şillə vurub silkələdi. Bir az özünə gələndə milislər onu maşına oturtmuşdu. Azər anasının başını qucaqladı. Sahə müvəkkili qabaqda əyləşdi. Maşın uzaqlaşdı.

– Tez ol, maşına min. Az, tez ol, tez... – Qonşu kişi arvadını gücbəlayla kabinə qaldırdı. Arvad qapını örtməyə fürsət tapmamışdı, kişi maşını

qaçırtdı. Bir xeyli gedəndən sonra qəfil əyləci basdı. Uşağın səsinə beyni diksinmişdi.

– Bu nədi, ay eşşək balası. Bunu niyə götürmüsən? Erməni balasın...

– Erməni balası deyil, Sabirin qızıdır.

– Sabiri də Allah ödürsün, Mayranuşu da. – Arvad zariya-zariya dedi. – Apar ver küçüğün özünə... Apar... qayıt.

– Hara qayıdım? Gedim deyim ki, gəlmışəm məni tutun? Qaçış canımızı qurtarmışıq. – Kişi hirsli-hirsli bağırıldı. – Gedək, görək Bakıda başımızı hara soxuruq. Sabirə deyərəm, gəlib aparar.

Bakı gəlib təkərlərin altında qalana qədər hər şey ötüb geriyə, Sabirə qədər getdi.

Sabir arın-arxayın oturub silahını yağlaya-yağlaya başında vuruşdururdu: "Mayanın Bakıya göndərməyim ləp yaxşı oldu. Orada onlara kim nə deyəcək? Kim kimi tanıyor? Gərək Maya görməsin qardaşlarını necə gəbərdirəm..."

O, söküb yağladıgı silahı yiğib, darağı yerinə taxdı. Gedib söyüd ağacının altında yerə çəkilmiş xəttin başında öz yerini aldı. Əsgərlər bir-bir, iki-iki Sabirin cərgəsində durdu. Səkkiz əsgər bir xətt boyu ilk əməliyyat sevincini yaşayındı. Bu gecənin qaranlığında hara, necə gedəcəyini bilmirdilər. Qəfil əmr vermişdi İbad. Bilirdilər ki, soruşmaq yersizdi. Əsas ona sevinirdilər ki, bu gün məşq yoxdur. Sabirin beynində fikirlər dolaşındı. İstəyirdi elə bu saat erməni postlarının arxasında olsun. Qayınlarının izini tapsın. Üz-üzə gəsənlər.

İbadı təzə masxalatda pilləkənin başında görəndə ürəyinə sərin yellər doldu.

İbad gəlib onların qarşısında dayandı. Farağat komandası almış əsgərlərin hərəsinə bir-bir göz qoydu. Onların baxışlarını oxudu. Nəyəsə son dəfə əmin olmaq istəyirdi. Bəlkə də kiminsə gözündə qorxu axtarırdı, cərgədən çıxacaq adamı seçirdi. Səliqəli geyinmiş, silahları çıynində, üzləri qırılxımsız, çəkmələri təmiz səkkiz əsgər ovunu parçalamağa hazır qurd kimi baxırdı.

– Əsirlikdə qadınlar var. – İbad sıxlaraq dedi. – Yuxarıdan aşağı işgal elədikləri kəndlərdən kim əllərinə keçib, aparıblar. Uşaq, böyük... Başlarına nə oyunlar açılır, bilirik. Kəndlərin azadlığı onlardan başlayır. Boş çöllərdən, dağlardan, dərələrdən yox. Biqeyrət damğasıyla bu torpaqlarda kişi kimi gəzmək, yaşamaq olmaz. Hər dağın başını, hər dərənin dibini axtarıb onları tapmalıyıq. Bundan böyük hədəfimiz, məqsədimiz yoxdu. Bunun üçün yaşamalıyıq, döyüşməliyik! Öldürməliyik! – İbad başını çevirib arxaya, pilləkənin başına baxdı. Yuxarıdan sallanan balaca lampanın altında Əbülfət dayanmışdı. Üzünə düşən kölgə onun gözlərini gizlətmışdı. Baxışlarının nə ifadə etdiyini İbad görmədi. Üzünü əsgərlərinə çevirdi. – Ardımcıa.

Kəşfiyyat dəstəsi bir cərgəylə söyüldü postundan çıxdı.

Üzümlüyə tərəf getdikcə sahə də onların üstünə gəldi, gəldikcə böyüdü, böyüdü, doqquz əsgəri öz içində gizlətdi.

* * *

Keçəl Komandirin UAZ-ı arxasında iki URAL maşını gətirmişdi. Kuzasında əsgər forması geyinmiş bir neçə adam görünürdü. Maşın getdikcə onlar da yuxarıdan hər tərəfə boyanırdılar. Gecə kəndə düşən mərmilər evlərin ço-

xunun içini çölünə çevirmişdi. Bəzi həyətlərdən, damlardan oləziyən qara tüstü burula-burula qalxır, yana əyilib yayılırdı.

Keçəl Komandir maşından düşəndə papağını başına qoydu. Qutudan si-qaret çıxarıb dodaqlarının arasına taxdı, kibrit çəkib yandırdı. Dərin bir qullab vurub maşının üstündən ona boylanan əsgərinə dedi:

– Nədi ə, nə dayanmışız? Düşün gedin də. – Arxadakı maşının sürücüsü-nə əlini uzadıb bağırıldı. – Sən də sür o biri küçəyə.

Maşından düşən əsgərlərin hərəsi bir darvazaya qaçıdı.

– Sağ qalan var? Ay ev yiyesi? Kim var? – Əsgər həyətdə çağırıldı.

Taybatay qalmış qapılar hamını ev yiyesi kimi içəri buraxırdı. Harayına cavab verən çıxmayanda əsgər də ev sahibi kimi arın-arxayın içəri girirdi. İki nəfər soyuducunu köməkləşib maşına aparırdı. Bir nəfər xalça-palazı büküb daşıyırıldı, O birilər televizoru, videomaqnitofonu qucaqlayıb gətirirdilər. Qızıl-gümüş qasıqlar, gəlin bər-bəzəyi ilə dolu mücrülər komandirin UAZ-ına yığılırdı.

Keçəl Komandir UAZ-ın qarşısında, maşın işığında çəlimsiz əsgərlərdən birinin yaxasından yapışdı.

– Alçaq oğlu alçaq, sən məndən gizlədirsən? Çıxart görüm.

– Vallah, hamısı budur, komandir.

– Yalan deyirsən! Belə qasıqlar dəst olur. Altı, ya on iki. Tək ola bilməz.

Komandir sürücüsünü bağırdı:

– Axtar, ə, bunu. – Komandir qoburadan tapançاسını çıxarıb çaxmağını çekdi. Gülləni ayağa verdi.

Sürəcü əsgəri axtara-axtara çəkmələrini çıxartdı. Hər tayından bir gümüş çay qasığı düşdü.

– Bəs deyirdin yoxdu? Biz bunları satıb əsgərlərə silah alırıq, sən hərbi büdcədən əkişdirirsən? Qapı-qapı düşüb onlara silah almaq üçün pul dilənirik, sən də ayaqqabına soxursan? Xəyanət eleyirsən, ə, düdük?! Sənin tayların orda döyüşüb olur, sən mənim yanımda sülənirsən. Sənə iş vermişəm. Budu, ə, sənin qeyrətin, vətənə xidmətin?

– Komandir, qurban olum, bağışla, komandir, ölüm ayaqlarının altında, bağışla. Atamın canı, anamgilin çörəy almağa pulları yoxdu, çadırdadılar, yardım-zad da vermirlər, istəyirdim göndərim olara. Babamın goru haqqı, bir də eləmərəm...

– Eləyə də bilməzsən. Vətənə xəyanət bağışlanmaz! – Komandir tətikdəki işaret barmağını qatlayanda əsgər arxası üstə kapota çırılıb yerə sərildi. Əsgərin başından axan qan maşından düşən işiq zolağının altında yayılırdı.

Keçəl Komandir çevriləndə bir neçə əsgərin ona baxdığını gördü.

– İmkan vermərəm bir çöpə də bir adam toxunsun.

– Neyniyək bunu? – Sürəcü məqam tapan kimi astadan soruşdu.

– Şəhidi neyniyərlər, ə? – astadan dedi. – Səfeh-səfeh soruştursan. Səhər aparın verin. Qoy fəxr eləsinlər.

Meyiti arxadakı maşının kuzasına apardılar.

Sürəcü gəlib maşına əyləşdi.

– Əmi oğlu, amma əsil komandir olmusan ha.

– Sür, ə. – Komandir şüşədəki əksində özünə baxdı, qasını-gözünü qırışdırıb sərt, bir az da ciddi görünməyə çalışdı.

Komandirin UAZ-ı kəndin ayağına gedəndə salamat qalmış xoruzlar səhəri açmağa çalışırdı. Ağ sap qara sapdan seçilirdi.

Keçəl Komandirin kalonu mal-qoyun sürüsünün yanından keçəndə atların belindəki iki əsgər yəhərdən arxalarını bir az qaldırıb hərbi salam verdilər.

* * *

Atın belindəki erməni əsgəri yəhərdən arxasını qaldırıb onlara tərəf boylananda İbadın əmri əsgərlərini bir cərgədə düzdü. Özünü elə apardı ki, elə bil atlı əsgəri görmürdü.

Erməni əsgəri hələ də qarşısındaki dəstənin rusların, yoxsa türklərin olduğunu aydınlaşdırıa bilmirdi. Atını mahmızlayıb onlara tərəf gələndə İbad da dönüb onun üstünə yeridi.

İbad tövrünü pozmadan əlini qaldırıb soruşdu:

– Sıqaret yes? – Söz atın belinə, əsgərin beyninə çatmamış İbad özünü çatdırdı. Göz-gözə baxırdılar. İbadın bütün diqqəti onun əlindəydi. Avtomatın qoruyucusu bağlıydı. Əsgər əlini çıynından asdığı avtomatın üstündən götürüb döş əbinə aparanda İbad bir göz qırpmında avtomatdan tutub dartdı. Əsgər yəhərdə boş oturduğundan yana əyildi. Qəfil başına dəyən təpik huşunu aldı, süst bədəni yerə çırplıdı. Sabir özünü yetirib atın yuyənindən tutdu.

İbad avtomatın qayışını əsgərin boğazına salıb bururdu. Nəfəsi kəsilənə qədər saxladı.

Cəsədi sürüyüb kol-kosun dibinə gətirdilər. Hərəsi bir tərefdən meyidi gizlətməyə çalışdı.

– Burda qalın! – İbad Sabirin əlindən yuyəni alıb atın belinə qalxdı.

– Sən hara?

– Yaxınlarda bunların postu var.

– Harda?

– At bilir. – İbad atın başını çöndərib yuyəni boşaltdı.

At tanıdığı çığırda düşdü.

Qartallı təpə keçəl görünürdü. Bir-birindən küsüb, aralı düşmüş ağaclar boy atıb boydana bilmirdi, kolların hərəsi bir tərefdə xışmalanıb quruyurdu. Yağışların yuyub yamacə apardığı torpaqların altından sərt sükurlar əjdaha dərisinin tikanları kimi dikəlmüşdi. Ayağının altında uzanıb gedən təpəyə baxanda adama elə gəlirdi yatmış nəhəng bir qanadlı əjdaha torpağın altında qalıb. Yanlara, yamaclara, dərələrə düşmüş qanadları, qarşidakı meşəli dağın ayağına söykənmış başı, uzandıqca nazılən quyuğu görünürdü. Elə bil torpağın altındakı o nəhəng varlıq yavaş-yavaş oyanırdı, üstünə qalaqlanmış torpağı dağıdırıb çıxırıdı.

Bu yatmış əjdahanın başının üstündə həmişə qartal qıv vururdu. İbad “əjdahanın” sağ qanadından başına tərəf gedirdi. Bir az yamacə enib boğaza dolanmış çığırın ortasına çatanda yuyəni dartdı. At dayandı. Ciğir təpənin döşündə qurulmuş hərbi hissəyə aparırdı.

İbad atı bir necə metr qaytarıb yoxuşdan aşağıdakı kolluğa göndərdi. Postu yuxarıdan yaxşı görə biləcəyi dikə qədər qalxdı. Yerə uzanıb aşağı baxdı. Təpənin döşündə hərbi qərargah tikilirdi. Kamuflyaj olunmuş məntəqənin biri hazır idi. O biri yarımcıq qalmışdı. Sağ tərefdə avtoparkda bir Ural-4320, bir BMP, bir Villis dayanmışdı. Avtoparkın yaxınlığında bir necə əsgər odun yarırdı. Bir az aralıda qalanmış ocaqların tüstüsü, yanıq qoxusu dumana qarışib aşağı sürüñürdü. Ortadakı meydanda çavuş əsgərlərinə səhər baxışı keçirirdi. Arabır bağırtısı, söyüşü dağ-dərənin də abrını tökürdü.

Meydançanın qırığında – dərə başına çatmamış üç xəndək qazılmışdı, qazılacaq iki xəndəyin yeri əhənglə işarələnmişdi. Xəndəyin ikisində D-20

topları rahat-rahat oturub burunlarını Qaradağlıya, Xocavəndə uzatmışdı. Buradan baxanda kəndlər ovucda görünürdü.

Gözünə dəyən əsgərləri saydı.

– Bunlar topçu taborudu. – Öz-özünə dedi. Saydığı rəqəmə əmin olmadı. Əraziyə baxanda hərbi hissənin yeni qurulduğunu, hələ işlərin bitmədiyini aydın göründü.

Oturub kürəyini qayaya söykədi. Bu təpədən aşağı – kəndlərə püskürüləcək od-alov gözünün qarşısına gəldi.

Döş cibindən balaca bloknotunu, qələmini çıxarıb hərbi hissənin Qartallı qayadakı yerini, ərazisini, topların düzülüşünü, aşağıdakı kəndləri, bura qədər keçib gəldikləri üç erməni postunu, səngərlərini çəkdi. Əsgərlərin təxmini sayını yazdı. Maşınların adlarını qeyd elədi.

Əsgərlərinin yanına qayıtdı.

– Nə gördün? – Sabir hamidan əvvəl soruşdu.

İbad bloknotunu açıb çəkdiyi şəkli başına toplaşan əsgərlərinə göstərə-göstərə izah elədi.

– Biz buranı vurmaliyiq. İbad başqa çarə olmadığı bildirdi. – Hələ ki iş gedir, demək, fürsətimiz var. İş bitəndə aşağıda bir evi də salamat qoymazlar.

– Biz doqquz nəfərik. – Əsgər qeyri-ixtiyari xatırlatdı.

– Məsələ əsgərin çox olmağında deyil, gərək ürəyin olsun.

– Mən bu dağlarda, elə bu gün ölü... – Əsgər İbadla göz-gözə gələndə sözünü kəsdi. İbadın “ölümə hazırlam” sözündən acığı gəldiyini xatırladı. – Öldürməyə hazırlam. – Sözünü düzəldib qətiyyətlə dedi.

– Mən də, komandır. – O biri əsgər dedi. – Bəs bura niyə gəlmişik?

– Nə qədər olurlar-olsunlar. Kimdi ey onlar? Ermənilərdi də. Qandan qorxan ermənilər...

İbad etiraz elədi:

– Döyüşdə düşməni zəif bilmək axmaqlıqdı. – O, döyüşü görürmüş kimi, astadan dedi. – Gördüyün kimi, o erməni dediyin yuxarıdan aşağı kəndlərimizi ala-ala gəlir. Bu onların hərbi hissəsi, o da bizim. Bir topumuz da yoxdu. – Susdu, xəcalət çekirmiş kimi piçildədi. – Camaatın arvadı, qızı onların əlin-dədi...

Günahı hərə özünə götürdü. Başlarını qaldırıb bir-birlərinin üzünə baxmaq istəmirdilər, hərəsi gözünü bir tərəfə yayındırdı. Əsgər dediyi sözə peşman olmuşdu. Sözün yenə hərlənib əsir qadılara gəlməsini heç biri istəməzdı. Bilirdilər ki, bu, İbadın ən agrılı, ən zəif yeridir. Bircə bu ağrısına toxunanda onu sarsılmış görmək olurdu. Qara qaşları çatıldırdı.

– Deyirsən, yəni, əsgər saylığından çox olar? – Sabir sükütu pozanda, hamı bayaqdan bəri nəfəsini tutduğunu hiss elədi. Ürəklənib İbada baxdilar.

– Məncə, topçu taborudu. Bizdən çoxdular. O da ola bilər ki, elə saydığını qədərdilər. Komandır də içəridədi. UAZ onundu.

– Bəs bu – əsgər daş-qalağın altında qalan erməni cəsədinə işarə elədi, – hardan gəlmiş?

– İndi onu bilməliyik. Ola bilsin, təpənin aşağısında bir post da var.

– Mən baxdım. – Sabir dedi. – Ora seyrek meşəlikdi.

– Bəs niyə ordan gəlirdi?

– Bəlkə ora gedirdi? Biz onu qəfil gördük axı. Biz bura çıxanda o da hardansa gəlirdi. – Əsgər xatırlatdı.

– Düz deyir, biz heç bilmədik o hardan çıxdı.

– Göydən peyda olmadı ki: deməli, burdan keçirmiş. İnanmırəm o, bura gəlmək üçün çastdan çıxb. Axı, burda nə var? Niyə gəlsin?

– Aşağıda üst-üstə iki cəbhə qoyub çıxmışıq. – Sabir dedi. – Bura ən yaxın Ağkəndin postudu.

Əsgərlər danışdıqca İbad hər şeyi gözünün qarşısına gətirməyə çalışırdı. Həmin anı yaddaşında, xatirəsində təkrar yaşayırırdı. Üzünü hənirtiyə çevirəndə atı, atın belindən qalxıb onlara boyunan saqqalı əsgəri göründü. Atın başı onlara tərəf idi.

– Onun dalınca gələcəklər. – Sabirin yadına at indi düşdü. – Atı neynədin?

– Dərəyə buraxdım. Ota. Oralarda axtarsınlar. – İbad əsgərlərinə baxdı. – Axtarmağa gəlsinlər. Bir-bir qərargahdan çıxsınlar.

Əsgər onun fikrini dərhal anladı:

– Biz də leşlərini sayaq.

– Hər şey səssiz olmalıdır. Silahsız. Iz də qoymaq olmaz.

İbad başa düşürdü ki, indi o, yubanmadan ən doğru qərarı verməlidir. Onun qərarından təkcə tabeliyində olan əsgərlər deyil, aşağıdakı rayonların, kəndlərin, minlərlə adamın həyatı asılıdır. Özünü minalanmış əraziyə girmiş adam kimi hiss edirdi, növbəti addımı hara atacağını dəqiq bilməliydi.

– İki yolumuz var, – nəhayət, dilləndi, – birinci, gecə çasta girib topları sıradan çıxartmaq. Alınsa, qərargahı partlatmaq. Burda bir şansımız var ki, onlar bizi gözləmir. Heç ağillarına da gətirmirlər ki, bura qədər gəlmüş olaq.

– Yəni, deyirsən qorunma zəifdi?

– Heç yoxdu. Onlar aşağıdakılara arxayındırlar. Burda tikintiyə, yerləşdirməylə məşğuldular.

– Amma bir məsələ var; çıxdular. Arı yuvasıdır. Oyansalar, aşağıdakilar da qalxacaq. Bu mühasirədən çıxa bilmərik. Bizim burda ölməyimiz aşağıya xeyir vermez.

– Bəs ikinci?

– Aşağıdan hücum olmalıdır. Eyvaza, Əbülfətə xəbər vermək lazımdı. Xocavənddən, Qaradağlıdan, hələ Ağdamnan, Füzulidən də eyni vaxtda hücum başlasın. Onda biz buranı vura bilərik. Aşağıdakıların başı özlərinə qarışacaq. Buranı ələ keçirsek, aşağıdakı postlar mühasirədə qalacaq. Bizimkilər qalxana qədər burdan istənilən yeri vurmaq olar. Onda bu mövqe də əlimizdə qalar.

– Yəqin ki, bunun da bir əməması var.

– Var. Gülləmiz bir düşmən çəstini dağıtmışa, o qədər əsgəri öldürməyə çatmaz.

– Onların arxayınlığından istifadə edə bilərik.

– Açıq döyüş.

– Döyüşək.

– İki yoldan birinə qərar verməliyik.

– Mən çasta qayıdaram. – Əsgər əminliklə dedi. – Kağızı Əbülfətə apararam. Húcuma hazır olanda xəbər verərik. Fişəng atarıq. Siz də burdan hərəkətə keçərsiz.

– Məncə də ikinci plan yaxşıdı. Dediñ kimi, bizimkilər bura qədər qalxar. Onda bu toplar, texnika, silah-sursat bizim olar. Xocavənd də, Qaradağlı da, o biri kəndlər də nəfəs alar. Burdan da topların üzünü çevirərik yuxarı.

– Kəndə sən qayıtsan yaxşıdı. – Əlini Sabirin ciyinə qoydu. – Çatan kimi Əbülfətnən Ağdama get. Ləngiməyin. Orda komandirlərə danışın. Húcum planı birlikdə hazırlanınsın. Biz də müşahidə aparaq. Siz ordan, biz burdan, bu postları götürək.

İbad bloknotundan şəkilli səhifəni cirib Sabirə uzatdı.

– Gəldiyimiz cığrıdan kənara çıxma.

– Arxayın ol. Fişəngi də mən atacam. – Əminliklə dedi.

– Bircə dənə ratsiya olaydı... axx! – Əsgər təəssüflə əlini dizinə çırpdı. – İndi xəbər verərdik. Axşama da çəsti götürərdik. Bir dənə ratsiya nədir ey, canı çıxır, hökumət tapıb verə bilmir. Amma gör bunların nələri var...

– Darixma, bizim də olar. Get. – İbad əlini Sabirin ciyinə vurdu. Sabir dəstədən ayrıldı.

– Çəsti müşahidə eləmək lazımdı. Aşağıdan da qalxan ola bilər. Hər tərəfi əlimizdə olmalıdır. – İbad təlimat verib hər mövqeyə əsgər göndərdi. – Qərar-gaha mən baxaram. Bir gözünüz bir-birinizi görsün, biri məni. – İbad hərbi hissənin başındakı qayalığa qayıtdı. Seçdiyi yerə çatıb uzandı. Aşağı boylandı.

Bir dəstə əsgər xəndək qazmağa başlamışdı. İki külüng vurur, o birilər bellə torpağı kənarə atırdılar. Sükurlu, çıqqılı torpaq külüng vuranları tez yorladı. İbad o əsgərlərin gecə hallarını düşündü. Əsgərlikdə görmüşdü, belə yorğun əsgərlər axşam düşən kimi hardansa tapdıqları arağı, spirti bir-iki diş sarımsaqla, meyvəylə, konservlə içib, ölü yuxusuna gedirdilər.

Bənnalar hörgüyə başlamışdır. Aşağıda qarışan palçıq vedrələrlə yuxarı qalxırı. Qalaqlanmış çay daşları hasara çevrilirdi. Bir-iki günə məntəqənin üstü örtülecekdi.

İbad hərdən qayaya söykənir, hərbi hissənin ərazisini, topların quruluşunu, məntəqələrin yerini bloknotunda qeyd edir, döyük planını qurmağa çalışırı. Əsgərlərini harada yerləşdirəcəyini müəyyən edirdi. İstəyirdi hər şeydən əvvəl topları yararsız hala salsın. Ölsələr, toplardan atəş açılmasın. Topların pazlı çaxmaq sistemini sıradan çıxarmağı düşünürdü. Əsgərlikdə dərs otağının divarına vurulmuş texnikaların sxemləri arasında D-20 topunu da dəfələrlə görmüşdü. Amma indi bu çətin şəraitdə o, pazlı çaxmaqları necə sıradan çıxaracağını hələ dəqiq bilmirdi. Enli, iri boltları boşaltmağa qayış açarlar tapmaliydi. Açırları tapsa da, bu işin heç də asan olmayacağını da biliirdi. Düşünə-düşünə aşağıya baxırdı. Əsgərlər öz aralarında ucadan danışır, bir-birlərinə söz atırdılar. Hörgüdə çalışan ustaların erməni, xəndək qazan əsgərlərin rus olduğunu anladı İbad. Qulağına çatan səslərdən başa düşürdü ki, onlar Azərbaycan qadınlarından danışırlar. Ruslar onlar üçün çəkdikləri əziyyəti ortaya qoyurdular. Tələb edirdilər ki, yerli araqdan bir balon getirsinlər. Bənna hasarın üstündən ona cavab verirdi. Əmin edirdi ki, spirt də olacaq, özü əkdiyi sarımsaqtan da, hələ qaxaç ətdən də, üstəlik türk qızları da...

UAZ-ın sürücüsü Vasya maşını ortaya çəkmışdı. Şüşələrin şəhini silirdi. Nəm əsgini burub sixa-sixa dedi ki, bənnanın dediyi həmən qızları tez-tez görür. Hamının diqqətini özünə çəkə bilmişdi. İstəyirdilər tek qalmış anasının canına and içsin ki, yalan demir. Vasyanın andına hamı inandı. Vasya deyirdi ki, sizi ora yoldaş Qarçakov apara bilər. Vasya bu işdən də qazanmayı düşünürdü. Çəkinmədən soruşdurdu ki, Qari, neçə verərsən səni Qarçakovun yadına salım? Yolda onunla danışa bilərem.

Qari iki beşlik təklif edən kimi Vasya razılaşdı. Əlində külüng olan oğlan ona etiraz elədi, dedi ki, bu günə qəder tanıldığı ən alçaq adam Vasyadı.

Məntəqədən Qarçakov çıxanda hamı susdu. Vasya ciddi, intizamlı görünüşünə qayıtdı. Maşının qapısını açıb komandırı gözlədi. Vasyanın sözündən əsəbileşən külünglü əsgər çəsarətlənib Qarçakova yaxınlaşdı, hərbi salam verib söz demək üçün icazə istədi. Komandırın icazəsini alan kimi xahiş elədi ki, döyükə, kənd almağa aparmır, heç olmasa əsir qadınları gedib görməyə icazə versin. Qarçakov ona zəhmli baxıb düşünürdü. Adama elə gəlirdi

ki, bu saat əsgəri söyüb qovacaq. Amma birdən-birə müləyimləşdi, işi təhvil verəndən sonra aparacağına söz verdi. Əsgər Vasyanın üzünə orta barmağını göstərdi.

UAZ xoruldaya-xoruldaya həyətdən çıxıb aypara yola girdi. Arxasından qalxan tozanaq getdikcə maşını itirdi.

Qarakəndə çatmışdır. Qadın heykəlinin qarşısındakı meydançada bir neçə UAZ sıralanmışdı.

Vasya maşını saxladı. Aleksandır Qarçakov maşından düşdü. Başını qaldırıb qadın heykəlinə baxdı. Hər dəfə bura gələndə bu heykəli ilk dəfə görürmüş kimi, onda nəsə axtarırdı. Ayaq üstə dayanmış uzun hərbi pləşli gənc qadın əlində ucu aşağı qılınc tutmuşdu. Elə vüqarlı, elə mətin dayanmışdı, adama elə gəlirdi qadın alman faşistlərinin üstünə bir dəstə sovet əsgərini aparanda donub qalıb, tunca çəvrilib, heykəlləşib. Hündürlüyü beş-altı metr olan piramida şəkilli bir otağın üstündən qarşı tərəfə baxırdı. Gözünü qadın heykəlindən çəkmədən dedi ki, Vasya, bu, doğrudan da yaxşı heykəldi. Vasya sadəcə heykələ baxırdı, niyə yaxşıydı, nəyi Qarçakovun bu qədər xoşuna gəlmişdi, anlaya bilmirdi. Qarçakov otağın arxasından on metr qabağa uzanmış barelyefli hasara heyran-heyran baxırdı. Divarda Böyük Vətən müharibəsinin əsgərləri hücum anında donmuşdu. Qarşıda gedən əsgər arxaya qanrlıb əl qumbarası atmağa hazırlaşırırdı. Onun arxasında gələnlər əllərin-dəki avtomati hədəfə tuşlaşmışdır. Hami qadının baxlığı tərəfə gedirdi. Vasya Qarçakovdan soruşdu ki, bu heykəl qadın indi ona nə deyir? Qarçakov indi Vasyanı komandır yox, dayısı kimi danladı. Onun nə qədər kütbaş olduğunu xatırlatdı. İstəyirdi o özü mənə çıxartsın. Dedi, bax gör, qadın hansı tərəfə baxır, qolunu niyə yana açıb, niyə onun baxdığı tərəfə divardakı əsgərlər hücuma keçir? Hədəf nədi? Qarçakovun sualları Vasyanın beynində işıqları yandırırdı. Anlamağa başlamışdı. Qadın heykəli erməni qoşunlarının hücum elədiyi kəndlərə baxırdı. Dağların o tərəfi ermənilərin heykəlləşmiş məqsədləridi. Qarçakov dedi ki, bu heykəl erməni xalqını həmişə o torpaqlara getməyə çağırıb. Aşağıdakılar kimdi? Böyük Vətən müharibəsinin əsgərləri. Söz Vasyaya indi çatdı, hə dedi, böyük vətən, yeni ermənilərin böyük vətəni. Qarçakov əlini onun ciyinə vurub, aralananda dedi ki, Vasya, ermənilərin dali sənin başından yaxşı işləyir.

Ətrafda bir neçə əsgər gözə dəyirdi. Heykəlin altındakı otağın qapısında iki silahlı dayanmışdı. Qarçakovu görən kimi hərbi salam verib, qapını açdılar. Qapının üstündəki divarda doqquzguşəli ulduz şəkilli iri pəncərədən içəri işıq zolağı düşürdü. Ortalıqdakı stolun arxasında oturanların çəkdiyi sıqaret tüstüyü çəvrilib işıq zolağına qarışır, burula-burula pəncərədən uçurdu.

İçəridəki əsgər otaqdan çıxıb qapını çöldən bağlayanda Qarçakov stola yaxınlaşıb başıyla salamlaşdı. Stulu çəkib əyləşdi.

Onun solunda keşiş Mxitar Naqulyan əyləşmişdi, qarşısında Arakel Meletyan, baş tərəfi Monte tutmuşdu. Tüstüsü üçub getmiş sıqaretlərin heyfini ortalıqdakı külqabıya sıxişmiş kötükldən almışdır. Monte dedi ki, türklər atəşkəs istəyir. Danışmağa vertolyotla nümayəndə göndərəcəklər. Onun iki barmağını havada oynatması, şeytani təbəssümü məqsədini aşkarladı. Qarçakov bunun bir oyun olduğunu dərhal anladı. Mxitar da başa düşəndə onu tərifləməyə fürsət tapdı. Onun kimi bir qəhrəmanla bütün erməni xalqının fəxr elədiyini dedi.

Arakel Montedən nə qədər çəkincə də, bu dəfə özündə cəsarət tapıb gələn adamların kim olduğunu soruşdu. Əmin idi ki, onların arasında kimlərisə mütləq tanıyacaq. Monte arxaya yayxanıb Dövlət katibinin, Baş prokurorun,

sabiq daxili işlər nazirinin adlarını sadaladı. Arakel bunun cinayət olduğunu xatırlatdı. İstədi hamı bilsin ki, buna görə bütün dünya erməni xalqını qınayar. Buna terror adı verəcəklər. Barışığa gələn adamlara toxunmaq olmaz. Monte qoşalarını düyünləyib ona acıqlı baxdı, dedi ki, siyaset dövlət adamlarının işidi, mən döyüşçüyəm. Arakel sözünün dalını getirmədi. Bir dəfə gözünün qarşısında bir komandirin sözünə görə gülləni ağızına doldurmuşdu. Bilirdi Montenin xasiyyətini. O yadına düşən kimi səsini kəsdi. Monte Qarçakova o vertolyotları vurmağı tapşırıdı. Koordinatları dedi. Qarçakov məəttəl qalmışdı. Başa düşə bilmirdi ki, rabitə onun əlində ola-ola, Monte bu gizli məlumatı kimdən alıb. Monte təkəbbürləndi ki, erməni xalqı dostcanlıdır. Həmişə hər yerdə bir dostu, qohumu var. Bir də, mən işimi bilən adamam axı. Mxitar tərifləmək fürsətini yenə əldən vermədi. Monastırda ehtiyac olan hər şeyin siyahısını tutub getirmişdi. Monteni tərifləyə-tərifləyə, dualaya-dualaya onun qarşısına qoydu. Monte Arakelə tapşırıdı ki, ora təcili yardım maşınları göndərsin. Lazım olsa, lap xəstəxanani ora köçürtsün. Arakel istəsə də etiraz eləyə bilmədi.

Yaxınlığa düşən mərmidən hamı diksindi. Mxitar stuldan yixıldı. Arakel əliylə başını tutdu, dürtülməyə yer axtardı. Qarçakovla Monte Melkonyan təmkinlə durub lap uzaqdan uğultuya gələn mərminin hara düşəcəyini təxmin elədilər. Monte bağırıb hamını çölə çağırıdı.

Əsgərlərdən biri qapını açıb təlaşla içəri girdi. Mərmi parka düşdü. Arakel Mxitarı qolundan tutub qaldırdı. Çölə çıxdılar. Yaxınlığa üçüncü mərmi düşəndə otağın pəncərəsinin şüşələri cılıklənib töküldü. Monte əlində ratsiya olan əsgərinə bağırırdı. Tələb edirdi ki, cavab atəsi açınlar.

Mərmilər bir-birinin dalınca Ağdama uçdu. Göyü qopardıb yerə tökdü. Yeri qaldırıb yerinə çırpdı. Adamlar yerlərə göy arasında sıxıldı. Ölən ortaçıda qaldı, fürsət tapan canını qurtardı.

Yarım saatdan sonra hər iki tərəfdə atəş kəsildi. Ağdamın şəkli dəyişdi. Ağ damlı imarətlərin, hündür evlərin yerində xarabalıq qaldı. Yanıb-yaxılan evlərin alovu, tüstüsü təpəsindən çıxdı. Maşınlar qospitallara yaralı, məscidlərə meyid daşıdı. Ara sakitleşəndə yenə hər şey öz qaydasına düşdü. Məsciddəki ağaşmanın, vay-sivənin səsi, qospitalın palatalarındaki yaralı iniltiləri, dəhlizlərdəki, həyətlərdəki adamların yalvarışları, duaları bazara gəlib çatmırıldı. Piştaxta arxasında oturan hər ağızdan bir səda gəlirdi. Kimi öz malını tərifləyirdi, kimi malı ucuz satdığına görə qonşusuyla dalaşındı, kimi də dövləti lənətləyirdi. Hər şeyin günahını onda görüb, yanındakılara göstərir, işgal olunmuş torpaqları geri qaytarmağın yolunu izah edirdi.

– Nə Laçın dəhlizi ey?! Onlara qoyn qığı da vermək olmaz. O dağların altına bomba qoy partlasın, dəhliz bağlansın. Görüm ermənilər bu tərəfə necə gəlir.

– O da olmaz axı. İrəvan kimindi? Bizim. Göycə? Bizim. Əl çəkmək olmaz. Oraları da geri qaytarmaq lazımdı. Bir də ki, bu müharibə oyundu ey, oyun. Ara yerdə xalqın balası qırılır. Oğlum deyir, ata, kəndləri ala-alə gedirik, arxamızda nə qədər şəhid qoymuşuq, bir də əmr gəlir ki, qayıdın. İmkan versələr, Allahverdinin, Şirinin uşaqları bir gündə İrevanda oturarlar. Rayona giririk, xəbər gəlir ki, çıxın. Arxadan kömək gəlmir, uşaqlar qalır mühasirədə...

– Stol davası, vəzifə davası.

– Erməni kimdi bizim qabağımızda? Ömür boyu araq, turşu gətirib bizdən pendir, yağı aparıblar.

– Hamisini eləyən yuxarıda oturanlardı.

– Ordu var, ay kişi, hanı ordu? Hamısı iynə vuran, ot çəkən uşaqlardı. Başları pozulub. Hanı o rus ordu? Elə olmalıdır ey. Yoxsa, kim əlinə silah alır, komandir olur.

– Bacanağımın maşını əlindən alıblar. Deyir, əsgər əl elədi, saxladım, içində də arvad-uşaq, avtomati üstümə çəkdi, dedi, düşməsən, güləni qarnına dolduraram. Onlar da düşüb. Düşməsin? Arvad-uşaq qalib yerdə. Neynəsin? Gədələr də sürüb gediblər.

– Srağagün buranı vuranda biz çıxmadiq. Qonşum bir az imkanlı adamdı. Onlar getmişdi. Girib evin süpürüb apardılar. Qorxu-hürkü də yoxdu bu oğrışlarda, göydən bomba töküller, bunlar maşını verib həyətə, yiğir. Bizim arxa pəncərədən baxanda onun həyəti görünür. Səs çıxarmağa da qorxdum. Gəlib hamımızı avtomatın ağızına verərdilər. Niyə? Görmüşük. Şahidik. Kirimişcə qaldıq.

Bazarın ortasında çaxnaşma düşdü. Qadınlar qışqırır, qarğış edir, kişilər söyür, itələşirdilər. Ortalıqla gələn bir dəstə əsgər əlinə gələni piştaxtalardan götürdü. Saticıların bəziləri üstünə çəkilən avtomatın qarşısında dilini udur, elecə nifrətlə baxırdı, bəziləri də əsgərlərin var-yoxuna, anasına, bacısına ağızdolusu söyürdü. Sonra da əsgər çəkməsinin zərbəsindən qıvrıla-qıvrıla yerdə qalırdı.

– Hardan, hansı cəhənnəmdən gəlib bu biqeyrət uşağı? Bizi gör kimlər qoruyur? Ermənidə də elə bunlar. Erməni nətəhər olur?

Əsgərlər bazarın ortasından keçirdilər:

– Hamınız bizə borclusuz, sizin dalınızı biz qoruyuruq. Burda pul qazanırsız, biz orda gulləbaranın altındayıq. Siz malınızı qiymırsız, biz canımızı veririk. Hamınız bizə borclusuz. – Əsgər bağırdıqca ağızının qıraqı köpüklənirdi. Boğazının damarı şışıldı.

Hərə öz başının hayındaydı; deyirdi məndən uzaq olsun. Təki, bu bəla topası cəhənnəm olub getsin. Göydən bomba töküldən qaçmayanlar bu beş-altı əsgər bazarın başından girəndə mallarını da yiğib aradan çıxırdı.

Çox vaxt bazarın yaşılı milisi onları uzaqdan görəndə özünü çayxanaya verib, arxası pəncərəyə otururdu. İki-üç çaynik boşaldırdı. Ara sakitləşəndə çayxanadan kəmərini darta-darta çıxbı, ortalıqda özünü göstərir, əlini belinə qoyub cərgələrin arasında gəzişirdi. İndi də elə oldu.

Əsgərlər bazardan çıxbı pavilyonun qarşısında dayanıb dərdləşən adamlar onları görəndə kənara çəkildilər. Hərə gözünü bir tərəfə qaçırdı. Göz-gözə gəlməyin bəlasını iki gün əvvəl görmüşdülər. Baxışmağa görə mübahisə düşmüşdü, cavan oğlan pavilyonun pilləkənində qalmışdı.

İçəridəki stolların əksəriyyəti tutulmuşdu. Yeyib-içirdilər. Kəndlərdən alverə gələnlər, avtobus sürücüləri, bazarın işçiləri, boş-bekar adamlar, xəlvəti iş quranlar içərini doldurmuşdular. Hamı bilirdi ki, bu pavilyonda ağılna gələn hər şeyi taparsan. Əsas odur ki, istədiyini kimdən alacağını biləsən.

Əsgərlər içəri girib ortalığa göz gəzdirdilər. Həmişə oturduqları yerdə kənddən gəlmış bir neçə adam oturmuşdu. İştahla yeyirdilər. Əsgərlər stola yaxınlaşıb onların başlarında durdular.

– Qalxın! – Komandir astadan dedi.

Hamının ağızında loxması böyüdü.

– Niyə? Oturmuşuq də. Görmüsən çörək yeyirik? – Orta yaşılı kişi bozardı.

Pavilyonun administratoru özünü yetirdi. Təlaşını içində gizləmişdi.

– Gəlin kabinetə... – gülümşəyib aranı yumşaltmağa çalışdı.

– Deməmişəm mənim yerimi boş saxla?

– İndi gedirlər. Avtobusları on beş-iyirmi dəqiqəyə çıxır. Gəlin, kabinetə gedək.

– Mənim bu pavilyonda stolum həmişə boş qalmalıdır. – Bağırdı.

Həmi həyəcanla gözləyirdi, çəngəllər, qaşıqlar əllərdə qalmışdı, loxmalar ağır-ağır çeynənirdi. Bəziləri aradan çıxmak üçün fürsət axtarırdılar.

Əsgərin ikisi stolun ayağından, başından tutub oturanların qarşısından götürdü, bir-iki addım arxada əyib üstündəkiləri yerə tökdü. Stolu yerinə qoydular.

– Durun gedin orda yeyin. – Komandir təpiklə stula vurdu. O birilər avtomatın qoruyucusunu baş barmaqlarıyla endirib, çaxmağı çəkdi.

Administrator dil tökürdü, xahiş edirdi ki, qan tökülməsin. Bir tərəfdən də stula yapmış adamları qaldırmağa çalışırdı.

– Durun, durun. Yediz. Avtobusunuz çıxır. Gedin.

Xadimələr süpürgə-xəkəndaz gətirib yeri təmizlədilər.

– Təzə bir şey var? – Komandir soruşdu. – Uşaqlar yorğundu.

– Var, var. – Administrator bir az arxayınlasdı. Əliylə xadimələrə işaret etdi ki, tez yiğsnılar ortalığı. – Gəlin, yuxarı gedək. Bayaqdan deyirəm kabinetə gedək. Mən bilirəm də qaqlarımı nə lazımdı.

Administratorun dalınca yuxarı qalxdılar. Bəzi kabinetlərdən sərəxos səslər gəldi. Açıarı çıxarıb qapını açdı, əsgərlər içəri girib divanlara yayxandılar.

– Mənə bax, Elxan, – komandir bütün ciddiyyətini, sərtliyini gözlərində göstərməyə çalışdı. – Şortu-mortu gətirmə burası...

Elxan onun sözünü kəsdi:

– Yox, yox, qadan alım, deyirəm təzədir. Üçü var. Beş dəqiqə gözlə, gəlirəm.

– Yeməyə-içməyə də bir şey gətir. Manqaldan! – Komandir onun dalınca əmr elədi.

Silahları divana söykəmişdilər, kəmərləri papaqların içinde kənara qoymuşdular. Komandir kitelini çıxarmışdı. Əsgərlər batinkalarının çalın-çarpaz bağını qarmaq şəklində tutduqları işaret barmaqlarıyla dartıb boşaldırdı. Partlamış kimyəvi bomba kimi iylənmiş corab iyi içərini bir anda bürüdü.

Sağ tərəfdəki iri pəncərədən məscidin minarələri görünürdü. Aşağıda yuyulub, qüsullanınan ölülerin ruhları göyərçinləre çevrilib məscidin o aq dəmirli damına qonurdular. Bəziləri bir-birlərini tanır, ətrafına dönüb başlarını yırğalaya-yırğalaya quruldaşır, bəziləri də havaya atılıb, hirsli-hirsli qanad çalır, oturanları harasa çağırır, yenidən dama qonurdu.

Ruporlardan qəfil yayılan əzan səsindən göyərçinlər perikib, hərəsi bir tərəfə suzdü. Bir dəstə yaxınlıqdakı dolama pilləkənli ücmərtəbəli çay evinin damına, sürəhisi tərəf uçdu. Bəziləri pavilyonun başında dövrə vururdu. Bir qara quyuqlusu gəlib iri pəncərənin qarşısına qondu. İçəridən gələn səsküydən əsəbiləşirmiş kimi, yerində dövrə vurur, qanadlarını şüşəyə çırır, otağa baxırı.

Ofisiant oğlan sinidə gətirdiklərini stola düzürdü. Əsgərlərdən biri onu tələsdirdi:

– Kababçına denən, birinci buranı versin. Yoxsa, gəlib onun özünü şişə keçirdərəm.

O, çıxan kimi administrator üç qadınla içəri girdi. Gördüyü işin qürurunu təbəssümüylə göstərdi:

– Necədi? – Qapını arxasında örtdü.

Qadınların uzun ətəkli paltarları mövsümə görə nazik idi, həyəcan, soyuq onların qanlarına süzülmüşdü. Əlləri, çənələri titrəyirdi. İki təxminən eyni yaşda cavan gəlin idi. Üçüncü əməlli-başlı bəzənmişdi. Gözlərinin altını-üstünü boyamışdı, dodaqları çıçırrırdı. Əynindəki paltarın yaxası döşlərinin arasını göstərəcək qədər açıq idi. Ətli baldırıları diqqət çekirdi; gəlinlərdən fərqli olaraq daha rahat, daha gülerüz, gəlişindən məmənun idi. Hətta komandirin gözünə girməyə çalışırdı. İstəyirdi o, şəhvətli gözlərini erməni qızından çekib ona yönəltsin, onu seçsin.

Komandır qurbanlıq qoyuna baxırmış kimi, durub gəlinlərə yaxınlaşdı. Onların sinəsinə, yanbızına əl atdı. Gəlinlər diksini geri çekildilər.

– Sakit. Durun yerinizdə. – Administrator quldar hökmüylə bağırdı. Komandirə irişdi. – Təzədirələr. – Başını aşağı dikib titrəyən qızın çənəsinə yumruğunu qoyub qaldırdı. Onun üzünə dağılmış saçı bir az yanlara ayrılib üzünü göstərdi. Döyüldüyü dodağının qurumuş qanından bəlliyydi. – Erməni qızıdı. Mayranuş! Bu, delikatesdi.

Komandır nadir inci tapmış zərgər təbəssümüylə Mayranuşu aşağıdan yuxarı süzdü, qolundan qəfil tutub sərt çevirdi. Mayranuş səntirləyib üzü divara dayandı. Komandır onun arxasına enli əliylə şapalaq vurub güldü.

– Bu mənim... – Mayranuşu qolundan tutub özünə təref çevirəndə üzünə qəfil sıçrayan tüpürçəkdən diksindi. Mayranuşun baxışlarındakı qəzəbqarışığı nifrət komandirin gözlərinə batdı.

Komandirin şapalağı qulağına yapışanda, Mayranuş halsiz bədənini saxlaya bilmədi.

– Hə, bax, bu maraqlıdı. – Komandır dedi. – Xoşlayıram də erməni qızlarını. Bunlardan ötrü həmişə Xankəndinə gedirdik – Administratora baxdı. – Hardandı?

– Bir yaxşı oğlan Bakıdan gətirib. Deyib, nə vaxt sözünə baxmadı, gülləni çax başına, at tualetə. Bu Səbişdi, mənim ürəyimdi. Burda çoxdandı. Bunu da özüm tapmışam. Küçələrdə yatırdı. İsti yerə gətirdim. Arxa-dayaq oluram.

Əsgərlər gəlinlərin gah saçına əl atıldılar, gah sinəsinə, gah da budunu sıxırlılar.

– Hə, yaxşı, bölüşək. Qan beynimə vurub. Dözə bilmirəm. – Əsgərin biri qolunu gəlinin boynuna saldı. Gəlin başını güclə onun qolunun altından çıxartdı.

– Buraxın məni. – Qorxudan dodaqları əsən gəlinin səsindəki yalvarışı heç kim hiss eləmədi. – Qurban olum, buraxın. Mənə toxunmayın...

– Bəs niyə gəlmisən?

– Sən fikir vermə. – Administrator komandirə dedi. – Özbaşına deyillər. İşinizdə olun.

Səbiş gülümsünərək komandirə girişdi:

– Sən, deyəsən, donuz əti xoşlaysırsan. Gəl, ağızına ceyran əti dəysin.

– Bu ermənidə ey, bunda qısaş var, bunda müharibə var, döyüş var, əsirlikdə olanların hayfi var. Hələ dədəsinin, qardaşının qeyrəti... Başa düşdün? Səndə nə var?

– Qeyrətiniz olsun. Onda məni buraxın. Sizin tayalarınız orda qadınların namusun-qeyrətin qoruyur... orda döyüşür... buraxın...

– Yum ağızını. – Əsgərin qəfil bağırtısından gəlin duruxdu. – Biz neynirik? Kef çəkirik? Biz də döyüşürük də... Deyirsən neyniyək indi, dincəlməyək? – Əliylə sinəsini şappıldatdı. – Mən bu boyda canımı verirəm, sən bir şəftelinin

söhbətin eləyirsən? Beş-on dəqiqə əylənək, kefimizi açaq də. Burda nə var ki... səsini atmışan başına. Məni masaj elə!

Gəlin çarəsizliyini anlayanda, gözünün yaşını saxlaya bilmədi. Administratöra yalvardı:

– Borcumu qaytaracam. Anamın, atamın ruhuna and olsun, qaytaracam. İşləyib verəcəm. Qurban olum, burax gedim.

– İşlə də. Bu da iş. Pavilyonda ye, iç, isti yerdə qal. Bundan yaxşı iş yeri harda var? Camaat çadırında açıdan, soyuqdan qırılır ey. Bit-sirkə basıb. Mən sənə isti yer, yemək verirəm. – Üzünü əsgərlərə tutdu. – İşinizdə olun. – Otaqdan çıxıb arxasında qapını örtəndə, gəlinlər düşmənə əsir düşdüklərini hiss elədilər.

Mayranuş tələyə düşmüş ahu kimi çırpınsa da, komandirin əlindən qaçmağa fürsət tapmadı:

– Muğanlıya getməliyəm. Yalvarıram, buraxın məni....

Komandir Mayranuşu divanın küncünə qışnamışdı. Əliyə onun saçlarını kənarada daraqlamağa çalışırdı, Mayranuş imkan vermirdi. Pişik kimi cəld əl atır, iyrənirmiş kimi, onun əline vurur, itələyir, çırpınb əlindən çıxmaq istəyirdi.

Ofisiant əlində siniylə içəri girdi. Onları görəndə əvvəl duruxdu. Kresloda iki əsgərin bir gəlinin üstünə vəhşi heyvan kimi düşdүүünü görəndə üzünün ifadəsi dəyişdi. Komandirə baxdı. O, hələ də siçanıyla oynayan pişik kimiyydi.

Oğlan divara söykənmiş avtomati götürdüyüni, çaxmağı çəkib əsgərləri güllələdiyini gözünün qabağına getirdi. Gətirdiklərini stola tez-tələsik qoyub, bir də gözaltı avtomata baxıb, çıxdı.

Komandir Mayranuşun qolundan tutub qaldırdı. Pəncərənin qarşısına gətirib qolunu arxaya buraraq başını qabağa əydi. Mayranuşun üzü şüşəyə yapışdı. Hörümçək torunda pərvanə kimi çapaladıqca yorulurdu. Komandirin şilləsi, qapazı onu haldan salırdı.

Ofisiant içəri girib butulkaları, stekanları qoyub dikəldi, istədi bir addım atıb avtomati götürüsün, gördü əsgərlər onu görəcək, pərt halda çölə çıxdı.

Administrator onu pilləkənin başında görəndə haylayıb çağırıldı. Pavilyona təzəcə girib stolda üz-üzə oturan Əbülfətlə Sabiri göstərib dedi:

– Apar ora. – İçində iki stekanla çaynik olan sinini onun qucağına basdı. Özünü bir az toparlamış ofisiant sinini alıb aparmağa məcbur oldu.

Sinini bir əlində saxlayıb, isti çaynikin altını stolun ortasına çırpdı. Başını qaldırib hərbə geyimdə olan müşərilərin üzünə baxmadı. Əbülfətlə Sabirin ona maraqla, təəccübə göz qoyduğunu hiss etmirdi. Oğlan sinini stola boşaldıb yuxarı qaçmağa çan atırdı. Cəsarəti onu ayaqlandırmışdı.

Sabir getmək istəyən ofisiantın qolundan tutdu, müləyim tərzdə:

– Dostum, – dedi. Onun qolunu buraxdı. – Bakıya zəng eləmək istəyirəm. Telefon bu yaxınlarda harda var?

Ofisiantın üzünün pərtliyi, acığı özü də hiss eləmədən dağıldı. İndi əvvəl Sabirə, sonra da enli, qara bögli Əbülfətlə baxdı. Heç biri ona tanış gəlmirdi.

– Burda, – əliylə istiqaməti göstərdi. – Burdan çıxırsan bir az qabağa gedirsən poçt var. Orda.

– Sağ ol. – Oğlan gedəndə Sabir üzünü Əbülfətlə tutdu. – İcazə olar, komandir? Uşaqlardan xəbərim yoxdu. Görüm Bakıya çatıblar...

– Hə. Çay iç, get.

– Bu saat gəlirəm... – Sabir durdu. Ailəsiylə görüşə gedirmiş kimi, həyəcanla pavilyondan çıxdı, pillələri iki-iki düşəndə yuxarı sevincək qalxan kişi onun ciyinə vurdu. Heç biri məhəl qoymadı. Kişi gəldiyi sevinclə pavilyonun qapısında dayanıb əllərini qaldırdı:

– Bizimkilər Əsgəranı dağdırıb. Uraa! Beş kəndimizi qaytarıblar.

Stollardan qalxan sevinc, alqış səsləri pavilyonu bir anda bürüdü. Hamının alnının qırışığı açıldı.

– Allahverdinin, Şirinin uşaqları giriblər Əsgərana.

Stollardan əsgərlərin sağlığına badələr qalxdı.

– Ə, axı, vazgen kimdir ki, bizim torpağı ala... Bizim elə oğullarımız var, əliyalın gedib İrəvanı yandırar.

– Qurban olum əsgərlərimizə. Allahın əli onların küreyində olsun.

Əbülfət əliylə işarə edərək kişini stola çağırırdı. Kişinin gözlərindəki sevinc şamın işığı kimi titrəyirdi.

– Ölen-itən çox olub, bilmirsən?

– Sən məndən yaxşı bilərsən, komandır. Bize sən xəbər verməlisən.

Əbülfət kişinin kinayəsini hiss elədi. Özünü bir anlıq qarşısındaki orta yaşlı, saqqallı kişinin yerinə qoydu. Səngərdə döyüş getdiyi, ağdamlıların hücumu keçidləri vaxtda, bir komandırın pavilyonda arın-arxayı oturub çaylaması təəccübülu idi. Pavilyona şad xəbər gətirib, hamının keyfini açan, əhvalını oyadan kişiye izahat verməyi özünə borc bildi.

– Xocavənddən indi gəlmmişik. Orda batalyon komandiriyyəm...

– Ay xoş gəlmisiniz, komandır. – Kişinin eyni açıldı. – Gedək bize, qonağım olun.

– Sağ ol, kişi, bir az işim var şəhərdə. – Əbülfət onun qarşısındaki stekana çay süzdü.

– Bazardan nə almaq istəsən de, bu qaqqan kömək eləsin. – Kənardakılardan ehtiyat edirmiş kimi, səsini qısıb boğazını Əbülfətə uzatdı. – Nə istəsən, taparam.

– Nə istəsəm? – Əbülfət məqsədli şəkildə sual verdi.

Kişi özündən razı haldə arxaya yayxandı.

– Komandır, mən ağdamlyam ey, qadan alım, Şuşada itirdiyin sancağı burda tapıb verərəm.

Əbülfət istədi kişini bu özündənrazılığa görə pərt eləsin:

– Rabitə maşını lazımdı. – Dedi. – Görmüsən o maşından?

Kişi gülümsədi:

– Kamazda istəyirsən, Uralda?

Əbülfət duruxdu. Kamazda olan rabitə texnikasıyla Uralda olan cihazların fərqini soruşmağa dili gəlmədi. Fikirləşdi ki, kişi özünü sindirməməq üçün yəqin belə deyir.

– Uralda.

– Neçəsini?

Əbülfət geriyə yol olmadığını anladı. Stekandan çayı iri qurtumla içən kişiyə diqqətlə baxıb məqsədini gözündən oxumaq istədi. Onun gözlərində hələ də şam işığı əsirdi.

– Birini.

– Taparam axşama qədər. Sizdə o maşından başı çıxan var?

Əbülfət özünü dolaşdırduğunu anladı. Bilmirdi nə cavab versin. Yalan demək istəmirdi, düzünü deməyə də çekinirdi.

– Maşın olsun ki, öyrənsinlər də...

– Rusları da içində istəyirsən?

– Yox, ruslara etibar eləmirəm. Nə bilim nə eşidib, mənə nə deyəcək. Bəlkə elə mənim xəbərimi ermənilərə ötürdü. İlənin qarasına da, sarısına da lənət.

– Pul gətirmisən? – Qabağa əyilib piçiltıyla soruşdu, – Dollarnan satılır.

– Dollar? – Təəccübləndi. – Yox. Bizdə dollar hardandı?

– Yaxşı, ona da kömək eləyərəm. Bazarda adam var, dollar satır. Dolları alıb gedərik maşını götürməyə.

Əbülfət çıxılmaz vəziyyətə düşdü. Bilmədi qarşısındaki adam onu ələ salır, ya düz deyir. “Məni hərifləmək istəyir, deyir görüm komandirin üstündə pul varsa, axşam bir yerə çəkim, əlindən alım. Maşın, özü də o boyda Ural”. Əbülfət qarşısındaki adamın kələyini anlamış kimi, fikirli-fikirli gülümsədi.

– Maşın bizim çasta çatanda pulunu sayıb verərəm. – Əbülfət kişiyə hərif olmadığını hiss etdirməyə çalışdı.

– Adın nədi, komandır?

– Əbülfət.

Barmağıyla sinəsinə döyüclədi:

– Buralarda Cəbi deyirlər. Bəs demirsən, Əbülfət komandır, dollar yoxdu?

– Səhvini tutmuş kimi soruşdu.- Dollar bazarda bircə adamdadı.

Əbülfət əmin idi ki, bu alver ələ stolda qalacaq, boş-boşuna söz güləşdirirlər. İki qumarbaz kimi sözü pul yerinə ortaya atıb bir-birlərini qorxutmağa çalışırlar. Odur ki, geri çəkilmədi.

– Sən də gedərsən. Dollarnan neçə eləyir, verərəm. Sən də o manatı bazarda dollara çevirib maşını satana verərsən. Üstündə sənə də xeyir qalar. Beş-üç də sən qazanarsan. Zəhmət haqqın olar.

Təklif kişini qane elədi. Məmnun halda baxıb başıyla razılıq verdi. Stəkanı nəlbəkiyə qoydu:

– Axşam ələ burda görüşək. Maşının qiymətini deyərəm. İstəyirsən indi gedək, dollar məsələsini də danışaq. Razılaşandan sonra maşını sürüb gedərik çasta. Pulu verərsən, mən də gətirib dollar alaram, verərəm maşının pulunu. – Kişi qəsdən hər şeyi izahlı dəqiqləşdirdi.

– Mən razi, Cəbi kişi. – Əbülfət onun uzanmış əlini sıxdı. – Sən get danış. Mən yoldaş gözləyirem.

– Deməli, burda... Yeddi də, səkkiz də...

Kişi durub tələm-tələsik pavilyondan çıxdı.

Əbülfət hələ də Cəbi kişinin əsil niyyətini anlaya bilməmişdi. Hərbi maşının yağı-pendir kimi belə asanlıqla tapılıb, satılmağına inanmırıdı. Əmin idi ki, kişi ələ bu gedən getdi, bu gün bir də bura qayitmaz.

Saatına baxdı. Cibindən pul çıxarıb çaynikin altına qoyub paviliyondan çıxdı. Pilləkənin başında dayanıb barıt qoxulu havanı bir-iki dəfə ciyərlərinə çəkdi. Ətrafa baxdı. Hamı mühabibədən xəbərsiz kimi, öz işində-güçündəydi. Dalda duran milislər avtobusdan düşən cavan kənd uşaqlarını, döyüşə yararlı birini görən kimi qolunu qamarlayırdı. Nə qədər çırpınsa da, qolu zorlu milislərin əlindən yaxa qurtara bilmirdilər. Avtomatın lüləsini böyürlərində, bellərində hiss eləyəndə, təslim olurdular. Taxta kuzalı maşına öz xoşlarıyla dırmaşırdılar.

– Bu saat bizə əsgər lazımdı. Siz də ortaçıda it döyürsüz. Gedin də, bu torpaq sizin deyil? Gedin siz də əlinizə silah alın, döyüşün. Qeyrətiniz yoxdu? Kişi döyülsüz? – Hərbi geyimli orta yaşılı, dolu bədənli komandır maşında çəresiz oturmuş adamlara baxındı. – Orda döyüşənlərdən nəyiniz artıqdı? Niyə qaçıb gizlənirsiz? Ə, heç kişiliyiniz-zadınız yoxdu? Odey, erməni gəlib ey, qulağımızın dibindədi. Gedin qoymayın də... Kəndlərimizi əlimizdən alıblar, camaat nə vəziyyətdədi. Millət orda qırılır... Ə, heç vicdanınız yoxdu?

Maşında oturanların səsi çıxmırıldı. Milislərin qomarlayıb tutduqları cavan bir oğlan çırpınırdı:

– Atama, anama xəbər eləyim gedim də... Buraxın, onlara deyim... Axtaracaqlar axı. Atam xəstədi. Vallah, axtaracaqlar. Heç olmasa deyim, sonra gedim də...

– Ə, az danış, qalx maşına. Çix!

Gözdən yayınınlar özlerini bazara verirdi, qaçıb pavilyona gəlirdi. Pilləkənin başında Əbülfəti görəndə yolunu dəyişib qaçanlar da olurdu. Əbülfət perikmiş cavanların yolundan pilləkənin qırğına çəkildi. Aşağıda bir dəstə yeniyetmə toplaşmışdı. Əllərindəki paçevniki daşın üstünə qoyub çəkicə qırmağa çalışırdılar.

Əbülfətin onlara maraqla baxdığını görən təkayaqlı dilənçi kişi gülümüşündü:

– Yeniyetmələrdən ibarət raqatqaçılardır. – Əbülfətə dedi. – Bircə onu bilirəm ki, bu uşaqların əli silah tutanda bizim qanımız yerdə qalmayacaq. Bu uşaqlar hər gün ova çıxır. Bilirsən nə atırlar? Dey o paçevniklərin şarikini. Biz uşaq olanda belə şeylər ağlımiza gəlməzdi. Müharibə yetişdirir bunları. Bir gün eşitsən ki, sovet əsgərləri burdan başlarını tutub qaçıblar, bil ki, bu uşaqlar qovub onları.

– Olmaz axı. Onlar da gülə atsa, nətər olar? Onsuz da hərəsi bir ağa qulluq edir.

– Bu uşaqların qorxu-hürkü hissi çoxdan ölüb; ataları, qardaşları şəhid olanda. Biz uşaq vaxtı meyit görməzdik. Kənddə ayda, ildə bir yaddan çıxmış qoca ölürdi. Uşaqları yaxına buraxmazdılar. Babam öləndə məni qonşuya göndərmişdilər. Mən də ölü görmək istəyirdim. Nə qədər bəhanə eləsəm də, çölə buraxmadılar məni. O dərmanların üstünə yazılır ey, “uşaqların əli çatmayan yerə qoyun”. Biz indi meyitləri uşaqların əli çatmayan o yerə qoya bilmirik. Ta o yerlər də dolub.

Əbülfət içini çekdi, başıyla təsdiqlədi. Sabirin gəldiyini görüb, kişinin qabağındakı qaba manatlıq qoyub aşağı düşdü.

Kefsiz görünürdü. Qarayanız adam bir az da qaralmışdı. Dərinə düşmüş gözləri çareşiz baxırdı.

– Noldu?

– Gəlməyib deyir. İki gündü gediblər. Görən harda olar bunlar? Çoxdan çatmalıydılar axı...

– Narahat olma. Qonşuya göndərmisən, yəqin elə bir yerdədilər də.

Sabir nə cavab verəcəyini bilmirdi. Əbülfətin sözləri ona təsəlli verəcək qədər deyildi. Arxayınlışmağa bir səbəb tapmırı.

Bunu Əbülfət də hiss etdi:

– Bu işləri yoluna qoyaq, İbad qayıtsın, sən uşaqların dalınca gedərsən. Bir-iki gün də qalib qayıdarsan. – dedi.

– Sağ ol, komandir. Sizi burda qoyub qalmağa səbrim çatmaz... Sarı taksilərdən birinin arxa qapılarını açıb əyləşdilər. Pavilyondan gələn avtomat səsi, qəfil qalxan hay-kük dalgası gedən maşına çatmadı. Pəncərədən baxan Sabirin gözündə şəhər mənzərələri tez-tez dəyişirdi. Mərmiyə tuş gəlmış ölü evlər, yaralı binalar, hasarlarda ürkək-ürkək boylanan pəncərələr, bağıri dəlmə-deşik divarlar, həvəslə suvaq vuran ustalar, həyəcanla şütyən təcili yardım məşinləri, bəzi küçələrin tinində arın-axmayıň toplaşib danışan adamlar, oynasaq uşaqlar... Uşaqlar Sabirə oğlunu xatırlatdı; Azərin axırıncı dəfə gördüyü məyus siması, kövrək baxışları gəlib gözünün qarşısında durdu. Oğlu ona baxırdı. İndi Sabir o baxışların səsini eşidirdi: “Ata, bizi tək qoyma. Ata, yanında qalaq. Ata, sənsiz Bakıya necə gedək? Axı, sən həmişə deyirdin ki, mənim getmədiyim yerdə sizin də bir işiniz yoxdur.” Sabir oğlunun çənəsin-

dən qaldırıb onun titrəyən qaşlarının altında doluxsunmuş gözlərinə baxırdı. O gözlər getdikcə böyüdü, böyüdü, qapqara gözləri tunelə çevrildi. Tunel sürtələ onun üzündən keçirdi. Tunelin başında Mayranuş dayanmışdı. Həmişə onu pilləkənin başında durub gözlədiyi kimi durmuşdu. Sabirin həyətdən səsi gələn kimi Mayranuş qucağına qızını alıb pilləkənin başında dayanırdı. Sabir evin dəmir qapısını açan kimi onları dəhlizdə, pilləkənin başında görürdü. Haradan, nə vaxt evinə qayıtsa, Mayranuş onu, uzaq səfərdən qayılmış kimi, sevincək qarşılıyırıldı. İstəyirdi, qapıdan girəndə Sabir ailəsinə qayıtdığını hiss eləsin. Çöldə, işdə yaşıdagı hər şeyi qapıdan girən kimi unutsun. Unudurdu da. Pillələri qalxıb əvvəl Mayranuşun dodağından öpürdü, sonra da qızının başını, süd qoxulu yanaqlarını, buxağının ətrini ciyərlərinə çəkirdi.

Sabirin burnuna qızının ətri gəldi, dodaqlarında qızının dərisini, istiliyini hiss elədi. Gözünü açdı, Mayranuşla burun-buruna dayandı. Onun dodaqlarından öpdü. Mayranuşun yanağındakı qəmzə onun üzünə sehirlə bir gözəllik verirdi. Bəlkə də tələbə vaxtı elə bu gözəllik Sabiri ovsunlamışdı. Mayranuşu ilk gördüyü gün onun yanağındakı həmin qəmzə quyusuna düşmüşdü.

Maşının təkəri yolun qəmzəsinə düşəndə üçü də yerində atılıb-düşdü. Sabirin gözündəki təbəssümlü şəkillər sovrulub getdi. Yanağına gözünün yaşı süzüldü. Əlini üzünə aparıb, hiss etdirmədən sildi. Özünü toparladı. Gözünün qıraqıyla komandırə baxdı. O, etrafa göz gəzdirirdi. Nəyisə görməyə, tapmağa çalışırdı. Sürücü bayaqdan bəri susmamışdı. Hər şeydən danışındı.

Əbülfət qərara gəlib fikrini Sabirə bildirdi:

– Hərəsinin çəsti bir yerdədi, biz bir-bir oraları gəzsək, günümüz yolda keçər. İbad da, uşaqlar da o təpədə çox çətin vəziyyətdədir. Gərək hücum gecikməsin.

– Bunların milisində də, komandırlarından də ratsiya var... Axşama qədər ibadın planı hamiya çatdırılar. – Sabir əminliklə dedi.

Taksi kəsmə yoldan milis idarəsinin qarşısına çıxdı. Sürücü Əbülfətdən aldığı üçlüyü öpüb alnına vurdu, "siftədi" dedi.

Əbülfətlə Sabir binaya girəndə həyətə iki milis maşını gəldi. Milislər maşından tələm-tələsik düşüb arxa qapıdan pavilyondakı ofisiantı düşürtdüler. Qolları arxadan bağlıydı. Səbişlə Mayranuşu da maşından düşürüb binaya apardılar. Mayranuşun başı aşağı olduğundan saçları üzünə dağılmışdı. Halsiz görünürdü. Ayaqlarını sürüyürdü. Sayıqlayırılmış kimi, hərdən iniltisi eşidi-

lirdi:

– Azər... Azər...

Səbişin səsi dəhlizi başına götürmüştü. Ağlayır, yalvarır, arxaya dartınırdı. Milislər onları çəkə-çəkə, söyə-söyə təcridxanaya gətirdilər. Dəmir barmaqlı qapıdan içəri itələdilər. Hərəsi bir tərəfə səndələdi. Mayranuş yixıldı.

Milis qapını bağlayıb yuxarı qalxdı. Rəisin qapısını döyüb içəri girdi. Əbülfətlə Sabir onun qarşısında üz-üzə oturmuşdu. Qapı açılanda, ikisi də gələnə baxdı.

– Nə səs-küydü?

– Pavilyonda ofisiant oğlan dörd əsgəri öldürüb. İçəridə sürüklər də olub. Onları da gətirdik.

– Dörd əsgəri bir ofisiant öldürə bilibse, ta denən onlar matışkalardı də. Niyə öldürüb?

– Qeyrətinə toxunub. – Milis kinayəyle gülmüşədi. – Avtomat variymış içəridə, götürüb...

– Kimin uşaqlarıdır?

– Hələ bilmirik.

– İzahat al. Sonra danışarıq. – Rəis əlini yelləyərək ona çıxmasını işaret etədi. Üzünü Əbülfətə tutub yarımcıq qalmış sözünə davam elədi. – Bir kəşfiyyatçının o dağa gedib, elə bir mövqe tutması aqlasığmazdı. Nədi, qardaşın qurd ürəyi yeyib? – Rəis şəkilli vərəqə baxdı. – Dəqiq bilirsən ki indi orda sağıdlar?

– İbad o məntəqəni dağıtmasa, ölməz. Bilirəm. Vaxtimız yoxdu. Bu gecə hər tərəfdən hücum olmalıdır.

– Demək asandı. Uşaqları havayı qırğına verə bilmərik axı. Sən birin atırsan, onlar beşini. Sənin atdiğın gedib dağa-daşa düşür, onun atdiği camaatın başına, ev-eşiyinə.

– Bunun qarşısını almağa fürsət var.

– İyirmi üç yaşında bir cavan oğlan bir çastın əsgərinə neyniyə bilər axı? Başa düşürəm, mühəsirədədir. Qardaşındır...

– Xeyr, məni başa düşmürsüz. Fikrim qardaşımı mühəsirədən çıxartmaq deyil. Onun buna ehtiyacı da yoxdu. İbad getdiyi kimi qayıtmağı da bilir. Məqsədim Qartallı təpəni saxlamaqdı. Oradakı mövqeyə, toplara ehtiyacımız var.

– Yeddi nəfərin orada, o boyda postu dağıtması da aqlabatan iş deyil. Yaxşı, bu, beş erməni öldürdü, bəs sonra? Bunun nə qədər gülləsi var? Bu qədər əsgəri, kəndləri, Ağdamı bir beyniqanlı uşağın planına qurban vermək də olmaz axı. Bu, gərək Bakıyla razılaşdırılsın...

– İbad o postu alacaq. – Əbülfət sözünün möhürü kimi barmağını stola döyəclədi. – Kömək olsa da, olmasa da.

Sabir də qalxdı:

– Rəis, o gizlin çəstidə həmən beyniqanlı oğlan tapıb. Onun dalınca üç erməni postunu keçib, ora çıxmışdıq.

– Biz o postu alsaq, oradan Qarakəndi dağıdırıq. Ağdamı da həmişə oradan vururlar. – Əbülfət təmkinlə dedi. – Mənim gedib batalyon komandirləriylə bir-bir danışmağım vaxt itkisi olar. Sizdə svyaz var, yəqin onlarda da olar. Əlaqə saxlayın, xəbər verin. Bütün sərhəd boyu birdən hücumda keçək...

Rəis başını buladı:

– Bayaq da dedim, indi də deyirəm. Olmaz! Bakıdan əmr var. Heç bir hücum olmaz. Bizimkilər danışığa gedəcək. Razılığa geliblər. Bu məsələ sülh yoluyla bitəcək. Qardaşın da qayıtmağın yolunu bilirsə, ləp yaxşı. – Sabirə baxdı, – yolu, izi bilirsənsə, get xəbər elə, necə gedibsə, elə də qayıtsın.

– O torpaqlar bizimdi. İşgal edən də ermənilərdi. Onlar geri çəkilməlidir. Biz öz yerimizdəyik.

– Bu, Bakının əmriddi. Dövlət adamları, böyük bir qruppa danışığa gedəcək. Bax, sənə təkrar deyirəm, açıq-aşkar izah edirəm. Hücum yox ey, bir güllə də atılmasın. Aranı qarışdırmaın. Yoxsa, məsuliyyət sizin boynunuzda qalacaq.

– Ermənilər bizim qadınları əsir alsın, torpağımızı işgal eləsin, hər gün kəndlərimizi vursunlar, o qədər camaati yerindən-yurdundan qovsunlar, biz geri çəkilək? Biz susub oturaq? Sülh dilənək? Kimnən?

– Oturmaliyiq! – Rəis səsini qaldırdı. – Elə bilirsən mənə xoşdur? Mən səndən də yaxşı görürəm öleni də, yaralını da, qaçqını da, vəziyyəti də. Bakı ordan zəng vurub tələb edir ki, komsomol təşkilatının rəhbərliyi, feallar, könüllülər yığışıb gedək sərhədə, Ermənistanın komsomol təşkilatının,

partiya rəhbərliyinən dostluq görüşü keçirək. Xalq sovet birliyində olduğu kimi, bir yerdə mehriban yaşasın. Bunu tələb edirlər. Birinci katibdən qatar yolunun açılmağını istəyir prezident. – Rəis çosmuşdu.

– Bizim orda balalarımız ölsün, qadınların başına oyunlar açılsın, kəndlərimiz qarət edilsin, biz də gedək üzr istəyək. Barışaq! Bunu istəyir Bakı? – Əbülfət təmkinini pozmadan dedi. – Sizi yaxşı başa düşürəm. Amma bize belə qorxaq sülh lazımlı deyil.

Sabir Əbülfətin dalınca otaqdan çıxdı.

– Burda vaxt itirmək olmaz. Gedək. Ordan Qaradağlı, bu yandan biz hücum edərik. İbad bacarar. – Sabir son sözünü dəhlizdə dedi.

Əbülfət başıyla təsdiqlədi:

– Rəisin də sözündə həqiqət var. Bu, məhlə davası deyil. Bizim onlara atmağa nə topumuz var, nə qradırmız.

– Bizim tərəf niyə xonça tutub getməldi? Bəlkə qurbanlıq qoç da aparıb erməni komsomol katibinin qapısına bağlaşın? Komandir, deyirəm, görəsən, hökümətin xəbəri var ki, burda mühabibədi? Bilir ki, torpağımız işğal olunur?

– Onu bilirəm ki, rəisin içi tüstülüyür. Dili bir söz deyir, ürəyi başqa.

Küçəyə çıxdılar. Sabir telefon köşkünə girib şüşə qapısını örtdü. Barmağını rəqəmlərin üstündəki dəliyə soxub barabanı fırlatdı... Baraban nömrənin üstündə firlandıqca onun gözləri yol çəkdi. Telefonçu qızın səsinə Sabir tələm-tələsik Bakı nömrəsini sıfırış verdi.

Qulağına tutduğu dəstekdən ürəyinin döyüntüsünü eşidirdi. Sabir həmin otağı, telefona gələni, dəstəyə uzanan əli görürdü... Mayranuşun dəstəyə dəyən nəfəsini, səsini eşidirdi...

– Şura xala, Şura xala, Maya oradadı? Maya, uşaqlar... – Sabir yaşılı qadının səsini eşidən kimi soruşdu.

– Sabir?

– Hə. Hə mənəm, Şura xala. Maya, uşaqlar yanındadır mı?

Bir neçə saniyəlik səslər kəsildi. Telefonun dəstəyi Sabirin qulağında əsirdi.

– Azer burdadi.

– Bəs Maya... Bəs qızım?

– Ata... – Azərin səsi kövrəldi. Sabir hiss elədi ki, oğlu ağlayır.

– Hanı anan? Bacın...

– Anam...

Əbülfət təsadüfen çəvrilib telefon köşkünə baxanda gördü ki, Sabir içəridə özündən çıxbı, dəstəyi telefonə döyəcləyir. Sonra əriyirmiş kimi, aşağı çökdü... Telefon köşkünə yaxınlaşıb şüşəli qapını açdı. Sabir hönkürə-hönkürə ağlayırdı. Nə olduğunu necə dəfə soruşa da, cavab ala bilmədi. Aşağı sallanan telefon dəstəyini qaldırıb qulağına tutdu, ara kəsilmişdi. Dəstəyi yerinə asdı. Sabirin qolundan tutub qaldırdı.

– Nə dedilər?

Taksiyə oturmuşdular. Əbülfət Sabiri məcbur edirdi ki, elə indi Bakıya getsin, Mayranuşu da, qızını da tapsın. Sabir çətin gündə İbadın arxasından qaçmaq istəmədiyini dedi.

– Söz vermişəm ki, fişəngi mən atacam.

– Fişəng atan çoxdu burda. Sən get ailəni tap.

Əbülfət onu yolun kənarında düşürüb getdi. Sabir qərarsız qalmışdı, bilmirdi Bakıya getsin, yoxsa səngərdəki yerinə.

(Ardı var)